



«Əhməd bəy Ağaoğlunun vəfatının
80 illiyinə»

TÜRKİYƏNİ DUYGULANDIRAN ÖLÜM,

Vilayət Quliyev

**TÜRKİYƏNİ
DUYGULANDIRAN
ÖLÜM**

Azərbaycan Mili
Kitabxanası

TÜRKİYƏNİ DUYĞULANDIRAN ÖLÜM

Bakı, QANUN nəşriyyatı, 2019, 128 sah.

Tərtibat, türkçədən uyğunlaşdırılmış,
müqaddimə və müəlliflər haqqda məlumat: Vilayət Quliyev

Korrektor: Əyyar Tahirov

QANUN nəşriyyatı
Bakı, Azərbaycan, AZ1102, Tbilisi pros., 76
Tel.: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/Qanunpublishing

ISBN 978-9952-36-653-2

© QANUN nəşriyyatı, 2019

© Vilayət Quliyev, 2019

Azərbaycanlı fikir adamı Əhməd Ağaoğlu (1869-1939) kiçik istisnalarla ömrünün son 30 ilini ikinci vətən saydıgı Türkiyədə yaşamışdı. Siyasətçi, alim, jurnalist, pedaqoq kimi Osmanlı imperatorluğunun və Türkiyə Cumhuriyyətinin ictimai-siyasi, mədəni-mənəvi həyatında silinməz izlər qoymuşdu. Qardaş ölkədə türkçülük düşüncəsinin və liberal-demokratik dəyərlərin yayılması uğrunda dönməz mübariz kimi tanınmışdı. Sağlığında dəyərə çevrilən görkəmli şəxsiyyətin ölümü 1930-cu illərin sonunda böyük Atatürkün vəfatından sonra çağdaş türk cəmiyyətində ölkənin və xalqın məruz qaldığı yeri doldurulmayan itki kimi dəyərləndirilmişdi. Müxtəlif qəzet və jurnalların səhi-fələrində onlarla müəllif Əhməd Ağaoğlunun Türkiyə və türklük karşısındaki xidmətlərindən, yüksək şəxsi və insani keyfiyyətlərindən, adəbi ırsının əhəmiyyətindən bəhs etmişdi. Oxuculara təqdim olunan kitabda dövrün türk mətbuatında yer almış bu tipli çoxsaylı vida yazılarından seçmələr toplanmışdır.

TÜRKİYƏNİ DUYĞULANDIRAN ÖLÜM

(Əhməd Ağaoğlunun vəfatının 80 illiyi münasibətilə)

Bu il XX əsr Azərbaycan mədəniyyəti və ictimai fikrinin yetirdiyi görkəmli şəxsiyyətlərdən birinin – Əhməd Ağaoğlunun doğumunun 150, vəfatının 80 illiyi tamam olur. Heç şübhəsiz, Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin bu il aprelin 10-da imzaladığı “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncam XX əsrə türk dünyasının başlıca siyasi və bəşərşəhər etdiyi ensiklopedik zəkaya malik görkəmli fikir adamlarından biri kimi tanınan soydaşımızın həyatının, şəxsiyyətinin, ictimai-siyasi fəaliyyətinin, zəngin elmi və ədəbi-bədii irsinin daha geniş öyrənilməsinə stimul yaradacaqdır.

XIX əsrin son qərinəsində Azərbaycanın indi erməni işğalı altında olan Şuşa şəhərində doğulmuş Əhməd Ağaoğlu böyük intellektual potensialı, əzmi və iradəsi sayəsində təkcə mənsub olduğu xalqın deyil, bütün türk dünyasının sözçüsü, yazıçı-publisist, alim, ictimai-siyasi xadim kimi şöhrət qazanmışdı. Yetmiş illik ömrünü iki doğma vətəni – Azərbaycanla Türkiyə arasında yarı bölmüşdü. Bütün şüurlu fəaliyyətinin isə tək bir ünvani vardı – türk dünyasına, insanlığa xidmət!

İki illik Malta sürgünü (1919-1921) və ana vətənində – artıq müstəqilliyinə qovuşmuş Azərbaycan Cümhuriyyətində keçirdiyi bir neçə ay istisna olmaqla Əhməd bəy 1909-cu ildən həyatının sonuna qədər Türkiyədə yaşamışdı. Doğma yurdunu tərk etməsinin həm acı, həm də üzrəkaçan səbəbləri vardı. Arasıkasılməz təqiblər, həbs və terror Bakıda qalıb yaşamasını müşkül məsələyə çevirmişdi. O biri tərəfdən İstanbulda “gənc türklər” inqilabı baş vermiş, Sultan Əbdülhəmid devrilmiş, Parisdəki tələbəlik illərindən tənqişi İttihad və Tərəqqi cəmiyyətinin liderləri hakimiyyətə gəlmişdilər. Onlar sözünün və qələminin qüdrətinə bələd olduqları Əhməd bəyi inqilaba xidmət üçün Türkiyəyə çağırıldılardı.

O, türklik düşüncəsinin hələ də şüurlara hakim ola bilmədiyi bir türk məmələkətində dost və həmfikirləri ilə birlikdə siyasi maarifçilik və qəzetçilik fəaliyyətini daha da genişləndirmək imkanı qazandı. Dəqiq sayını heç özünü də bilmədiyi məqalələri, publisist yazıları, müsahibələri “Sirati-müstəqim”, “İslam məcmuəsi”, “Tərcümani-həqiqət”, “Türk yurdu”, “Haqqə doğru”, “Hikmət”, eləcə də İstanbulda fransızca çıxan “Le Jeune Turk” və başqa qəzet və dərgilərdə çap olunurdu. Süleymaniyyə kitabxanasının müdürü, İstanbul darülfünunu rus dili və ədəbiyyatı, habelə türk tarixi bölmələrinin müəllimi, maarif müfəttişi kimi Osmanlı paytaxtının mədəni-elmi və təhsil həyatında yaxından iştirak edirdi.

1912-ci ildə “öz qəzətinin” – redaktəsi altında çıxan “Tərcümani-həqiqət” in rəhbərliyinə gətirildi. Ə.Hüseynzadə, Z.Göyalp, M.E.Yurdaqul, Y.Akçura, H.Sübhi Tanrı-

Över və başqa əqidə dostları ilə birlikdə türkçülüğün elmi-nəzəri əsaslarının hazırlanması və təbliği istiqamətində əzmlə çalışdı. Türkçülük ideyalarını yayan "Türk Ocaqları"nın (1911) dörd qurucu üzvündən biri və yeni qurumun yayın orqanı sayılan "Türk Yurdu"nun ən fəal müəlliflərindən idi.

Ə. Ağaoğlunun geniş ictimai-siyasi fəaliyyəti yeni vətənində diqqətdən kənardə qalmadı. Mühacirat həyatının üçüncü ilində Afyon-Qarahisardan Osmanlı Məclisi-Məbusanına – parlamentə üzv seçilmişdi. Artıq partiyaya çevrilmiş İttihad və Tərəqqinin Mərkəzi Komitəsinin üzvü idi. Ana vətənlə əlaqələrini də kəsməmişdi. Türkiyədən Rusiyanın türklər yaşıyan bölgələrinə müəllimlər göndərilməsi işinin əsas təşkilatlarından biri kimi tanınırı. 1915-ci ildə Rusiyadakı qeyri-rus xalqların Lozannada keçirilən konfransında Azərbaycan təmsilcisi kimi çıxış etmişdi. 1917-ci ildə Ə. Hüseynzadə, Y. Akçura və Ə. İbrahimov və başqları ilə birlikdə Rusiya imperiyasının türk-müsəlman xalqlarının hüquqlarının tapdandası, siyasi, dini və milli zəmində məruz qaldıqları təzyiqlərlə bağlı ABŞ prezidenti, yeni dünya düzəni haqda məşhur prinsiplərin müəllifi Vudro Vilsona tünvanlanmış kollektiv müraciəti imzalamışdı. Azərbaycan Cümhuriyyətinin elanından dərhal sonra Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi ana vətənəna qayıtmışdı. Zəngəzurdan Azərbaycan Parlamentinə üzv olmuş, 1919-cu ilin yanvarında isə parlament nümayəndə heyətinin tərkibində Parisə, müharibə və inqilablardan çıxmış yeni dönyanın taleyini həll etmək üçün toplanan Sülh konfransına göndərilmişdi.

Lakin İstanbulda aqalıq edən Britaniya işgal qüvvələri Fransaya getməsinə imkan verməmişdi. Əvvəzdən türk siyasi və mədəni elitarının çoxsaylı təmsilçiləri ilə birlikdə Malta adasına, əsarət bərabər sürgünə yola salmışdır.

Sürgündən qayıdanın dərhal sonra, 1921-ci ilin iyundunda gizli yollarla Anadoluya keçməyə müvəffəq olan Əhməd bəy türk milli azadlıq hərəkatının – Mustafa Kamal Paşanın öndərliyi ilə günü-gündə böyük vüsət alan Qurtuluş Savaşının sıralarına qoşulmuşdu. Əvvəlcə bir müddət xalqa mübarizənin məqsəd və məramını anladan, insanları Türkiyə Böyük Millət Məclisi hökumətinin ətrafında birləşməyə səfərbor edən İrşad heyətlərində çalışmışdı. Sonra Atatürkün informasiya naziri – Mətbuat Ümum müdürü və "Hakimiyyəti-milliyət" ofisizozunun redaktoru təyin olunmuşdu. 1923-cü ildə soydaşlarının toplu yaşıdlıları Qarsdan II döñəm TBMM üzvü seçilmiş, millət vəkiliyini üçüncü döñəmin sonuna – 1931-ci ildək davam etdirmişdi.

Türkiyə Cümhuriyyətinin ilk Ana Yasasını – Konstitusiyasını hazırlayan komissiyanın üzvü, Yeni Türkiyənin ilk ali təhsil ocağının – Ankara Həquq Məktəbinin yaradıcılarından biri kimi qanunun alılıyinə əsaslanan müasir tipli dövlət quruculuğuna töhfələrini vermişdi. Başlıca silahından – qələmindən də ayrılmayaraq Cümhuriyyət Türkiyəsinin yorulmaz ideoloqu kimi tanınmışdı.

Hələ 1926-ci ildə Atatürkə ünvanlaşlığı xüsusi məktubda Cümhuriyyət quruculuğundakı əyintiləri, nöqsanları açıb ortaya qoymaqdan çəkinməmişdi. Yeni Türkiyənin demokratiya və çoxpartiyalı sistemə doğru ilk addımı olan Sərbəst Fırqə hadisəsində yenə cümhur başqanı ilə üz-üzə gəlmış,

yenə mövqeyində israr etmişdi. Əslində nəcib məqsəd gündən “ədalət axtarışları” həyatının sonuna doğru Əhməd bayın təklənməsinə, təcrid edilməsinə, hətta bəzən “yad” və “gəlmə” olmasının üzünə çırpılmasına gətirib çıxarmışdı. Bu sözləri “Türkлюдün xilaskarı” saidığı Ataturkdən eşitmək isə çəkilməz dərəd olmuşdu.

Həyatının son illərinin yaxın sirdəsi Pəyami Səfa görünür, ilk növbədə belə haqsız münasibəti nəzərdə tutaraq yazırırdı: “Əhməd Ağaoğlu uzaq bir türkülük aləmində doğulmanın ağır ruhi əzablarla dolu məsafləsi içərisində, üstəlik də orta idrakın hüdudunu aşan böyük bir şəxsiyyət ölçüsünə yiyələndiyinən görə yazıları və siyasi həyatı ilə az anlaşılmış bir insandır. Hər müstəsna ruh kimi o da orta idrakın yanlış tofsirinə uğramasının qəhri və qəzəbi içində öldü”...

Əhməd bəy 1939-cu il mayın 19-da İstanbulda, şəhərin Nişandaşı səmtində yerləşən ailə mülkündə, övladlarının və yaxınlarının əhatəsində dünyaya gözlərini yummuşdu. Mübalığəsiz demək mümkündür ki, 1930-cu illərin sonunda onun ölümü böyük Atatürkün vəfatından sonra Türkiyənin ictimai, mədəni və mənəvi həyatında geniş səs-səda və yanğı doğuran, haqqında uzun müddət bəhs olunan itkilərdən biri kimi tarixə düşmüşdü. Cəmiyyətin müxtəlif təbəqələri, ilk növbədə isə yaradıcı ziyalılar – yazıçılar, jurnalistlər, elm və sənət adamları bu ölümə laqeyd qalmamışdır. Başqa bir diqqəti çəkən cəhət isə Əhməd Ağaoğlunun xatirəsinin təkcə paytaxt şəhərlərdə – Ankara və İstanbulda deyil, bir çox əyalət mərkəzləri də daxil olmaqla ölkə miqyasında anılması idi.

Əhməd bəy dünyadan köçəndə Türkiyədə hakimiyyət sükanı ölkənin siyasi tarixində uzun müddət “ikinci adam” kimi tanınan, 1938-ci ilin noyabrından cümhur başqanı məqamına yüksələn İsmət İnönüün əlində idi. Ataturkdən fərqli olaraq onları dostluq münasibətləri, fikir və düşüncə yaxınlığı bağlamırdı. Əksinə, aralarında həmişə bir gərginlik yaşanmışdı. Cümhuriyyətin ilk illərində başlayaraq Əhməd bəy müxtəlif ictimai və mənəvi-əxlaqi məsələlər, xüsusən də cəmiyyət həyatında demokratiya, ziyalının və mətbuatın rolu, liberal dəyərlər, siyasi plüralizm və s. kimi məsələlərlə bağlı İsmət Paşa ilə polemika aparılmış, hətta Atatürküñ olduğu məclislərdə də ona açıq etirazını bildirməkdən çəkinməmişdi. İnönü də mübariz təbiətli, inandığı həqiqatlər yolunda ölümdən belə qorxmayan Əhməd bəyi sevmədiyini gizlətmirdi. Soyuq münasibətini bəzən hətta şəxsi-ailə müstəvisinə də keçirirdi. Türkiyənin ilk qadın hüquqşunası Sürəyya Ağaoğlu Parisdən, “Rockefeller Foundation”dan fransa ədliyyə qurumlarında üç aylıq staj keçməklə bağlı dəvət alanda İnönü etirazını bildirmiş, keçmiş rus təbəəsi Ağaoğlunun qızının Türkiyəni təmsil etməsini yolverilməz saymışdı.

İsmət İnönüün tünd xarakteri və şəxsi münasibətlərdəki gərginlik nəzərə alınarsa, türk mədəniyyəti və ictimai-siyasi fikrinin məruz qaldığı itkiyə dövlət səviyyəsində ciddi reaksiya veriləcəyini gözləmək sadəlövhəlük olardı.

Hökumətin sükütuna rəğmən, Əhməd bəyin ölüm xəbəri cəmiyyəti silkəlməmiş, onun çağdaş Türkiyənin ədəbi-mədəni və mənəvi varlığında nə qədər önəmlili sima olması faktını bir daha ortaya qoymuşdu. Başlıca səbəbi dinçi, yaxud laik,

sağıçı, yaxud solçu təməyülə meyl göstərmələrindən asılı olmayaraq əksər ədəbiyyat, mətbuat və sənət adamının bir səsle “ustad” adlandırdığı Əhməd Ağaoğlunun həyatının son günlərinə qədər türk fikir və düşüncə tarixində öz öncül mövqeyini qoruyub saxlaya bilməsi idi. Təsadüfi deyil ki, onun ölümünün ardından ictimai fikirdə və ziyalı mühitində “Türkiyədə intellektual toplantıların keçirildiyi yeganə evin qapıları da bağlandı”, “Səhranın ortasında tək-tük vahələr halında elm və sənət mühitləri qalmışdısa, onlardan biri də Ağaoğlunun İstanbuldakı evi idi” – tipli təəssüf və yanğı dolu səmimi etiraflar səslənmişdi.

Əhməd bəyin ölüm xəbəri yayılınca zamanın İstanbul valisi olan Kərkük azərbaycanlısı, tanınmış türk siyasi və dövlət xadimi Lütfi Kirdar (1887-1961) dəfn mərasimində rəhbərliyi və meydana çıxan bütün məsələlərin həllini öz üzərinə götürmüdü. Çoxsaylı mərasim iştirakçılarının İstanbulun tarixi Təşviqiyə camisində qıldıqları cənaza namazından sonra mərhum Feriköy məzarlığında, altı il əvvəl haqq dərgahına qovuşmuş hayat yoldaşı Sitarə xanımın yanında dəfn edilmişdi. Dəfnində vali Lütfi Kirdar, Əhməd bəyin Malta sürgünündən bəri dostluq əlaqələri saxladığı, Sərbəst Fırqə quruculuğunda birgə çalışdığı keçmiş baş nazir və keçmiş TBMM başqanı Fəthi Okyar, Türkiyə Böyük Millət Məclisinin üzvləri, çoxlu sayda ziyalılar, mətbuat nümayəndələri, universitet mənsubları, vəkillər və hərbçilər iştirak edirdilər. İstanbuldakı Çapa Qız Müəllim Litseyinin müəllim və tələbələri də tam tərkibdə dəfn mərasimində qatılanlar arasında idi.

Təzə məzar öndənde keçirilən mitinqdə yuxarıda adı çəkilən Əli Fəthi Okyar, yazıçı və jurnalist həmkarlarından

Pəyami Səfa, İsmayıł Həbib, soydaşı, tanınmış türkoloq, İstanbul universitetinin professoru Əhməd Cəfəroğlu, keçmiş tələbələrindən Camal İzmirli vəda sözləri söyləmişdir. Ailə üzvləri adından oğlu Səməd çıxış edərək atasının xatırmasına bu qədər ehtiram və diqqətlə yanaşıqlarına görə bütün iştirakçılara minnətdarlıq duyğularını çatdırımışdı.

Əhməd Ağaoğlunun vəfatının ertəsi gündündə başlayaraq demək olar ki, qırx mərasimində qədər Türkiyənin istər mərkəzi, istərsə də əyalət qəzetləri öz səhifələrində türk ictimai fikrinə və mədəniyyətinə üz vermiş böyük itki ilə bağlı onlarla vəda yazısı, məqalə, xatirə və s. çap etmişdi. Onların müəllifləri ölkənin tanınmış yazıçıları, jurnalısları, görkəmlı söz və fikir adamları idilər. Müəlliflər arasında Əhməd Ağaoğlunun rəhbərliyi altında çalışmış mətbuat xadimləri, Ankara Hüquq Məktəbində və İstanbul Darülfünunda dərs dediyi keçmiş tələbələri, müxtəlif vəsilərlə tanıdığı fərqli peşə sahibləri vardi. Türkiyənin çeşidli guşələrində yaşayan, bəziləri hətta biri digəri ilə tanış olmayan bu adamları birləşdirən ümumi hiss türk dünyasının öndər insanlarından birinin itkisində doğan təəssüf və kədər idi. Onlar Əhməd Ağaoğlunun şəxsiyyətinə, fəaliyyətinə, xalqın fikri və mədəniyyət tarixində yerinə və irlsinə münasibətdə türk cəmiyyətində nadir təsadüf olunan şükran dolu bir mütəşəkkillik nümayiş etdirmişdilər. Bu, həqiqi qədirşünaslıq nümunəsi idi.

Vəda yazıları bir insan, dost, müəllim, alim, ictimai xadim, siyasetçi, hüquqşunas, qəzetçi, dövrünün böyük milliyyətcisi və türkçüsü kimi Əhməd Ağaoğlunun şəxsiyyətini müxtəlif rakurslardan görməyə imkan verirdi.

Müəlliflər xəsis, lakin dəqiq ştrixlərlə mərhumun mürəkkəb həyat epopeyasının ayrı-ayrı səhifələrini, xarakterinin özünəməxsus cəhətlərini göz öündə canlandırır.

Maraqlıdır ki, Əhməd bəy haqqında yazanlar, xatirələrini bölüşənlər, böyük ürkələ səmimi söz söyləyənlər yalnız onun hörmət və etimadını qazanmış yaxın dostları deyildilər. Azərbaycanlı mütəfəkkirin polemika apardığı, bəzən kəskin tənqid etdiyi, ünvanlarına sərt sözlər söylədiyi "əks cəbhənin" adamları da itkinin ağırlığına dostlardan az yanmirdilar. Məsələn, Əhməd bəy sağlığında XX əsr türk fikir həyatının ünlü simalarından olan tarixçi, filosof, iqtisadçı Şövkət Sürəyya Aydəmirin türk inqilabı ilə bağlı fikirlərinin ən kəskin tənqidçisi olmuşdu. "Dövlət və fərd" əsərində Aydəmirin konsepsiyasının daşını-das üstündə qoymamışdı. Amma bu Şövkət Sürəyya bəyə böyük həmkarının ölümü ilə bağlı ən təsirli vida sözlərini söyləməyə mane olmamışdı. Yaxud digər müəllifin – tanınmış türk qadın yazıçısı Şükufa Nihalın əri Əhməd Həndi Başar dəfələrlə Ağaoğlunun kəskin, hətta amansız tənqidlərinə məruz qalmışdı. Müxtəlif vaxtlarda münasibətlərində gərginlik yaşanmışdı. Amma bu təsadüfdə də şəxsi incikliklər böyüklük və insanlıq etirafının qarşısında maneəyə çevrilə bilməmişdi.

Çoxsaylı müəlliflər arasında üç nəfəri xüsusi fərqləndirmək lazımdır. Onlar 1920-ci il bolşevik işgalindən sonra Azərbaycandan uzaqlarda çətin mühacir həyatı yaşamağa məcbur olan tanınmış soydaşlarımız idilər. Söhbət özlərini müəyyən mənada Ağaoğlu məktəbinin yetirmələri və da-

vamçıları sayan Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə və Əhməd Cəfəroğluandan gedir.

Bəlli səbəblərdən ən çətin zamanlarda ölkəsinin düşünen beyni, danişan dili, vuran əli kimi on illər boyu milli maraqların keşiyində mətanətlə dayanmış Əhməd Ağaoğlunun ölümü tarixi vətənində – Moskvanın nəzarəti altındakı sovet Azərbaycanında anlaşılan sükutla qarşılanmışdı. Ağır itki barədə mətbuatda bir sətirlə də olsun, məlumat verilməsinə lüzum görəlməmişdi. Amma M.Ə.Rəsulzadə ilə M.B.Məmmədzadə Varsavadan, Ə.Cəfəroğlu isə İstanbuldan səslərini ucaltmaqla haqsız sükütu pozmuşdular. Onların sayesində Azərbaycan da Anadolu türkülüyünün nümayəndələri ilə birlikdə yetişdirdiyi böyük insanın məzəri başında dayanmış, vəfatından duyduğu kədəri və təəssüfü dilə gətira bilmişdi.

Yuxarıda da qeyd edildiyi kimi, 1909-cu ildən Türkiyədə yaşayan, Osmanlı imperatorluğu və Cumhuriyyət Türkiyəsinin mədəni-siyasi həyatında diqqətəlayiq rol oynayan Əhməd Ağaoğlu bəlli səbəblər üzündə siyasi mühacir soydaşları ilə arada müəyyən məsaflə saxlamalı olmuşdu. Rəsmi statusu bir sıra hallarda ona fikirlərini və mövqeyini açıq şəkildə bildirməyə imkan verməmişdi. Amma buna baxmayaraq Əhməd bəy çoxsaylı siyasi mühacirət nümayəndələrinin, ilk növbədə isə hələ 1905-ci ildən etibarən yaxından tanıdığı, əməkdaşlıq etdiyi Məhəmməd Əmin Rəsulzadənin nəzərində daim qəlbən Azərbaycana bağlı səmimi türkű, milliyyətçi, əyilməz mübarizə adamı – bir sözla, Ustad idi. Hətta Cumhuriyyətin taleyi ilə bağlı 1918-ci ilin iyununda aralarında yaranmış gərgin fikir və

mövqə ixtilafı da bu münasibətlərə kölgə sala bilməmişdi. Ə. Ağaoğlunun vəfati münasibəti ilə yazdığı məqalədə M.Ə.Rəsulzadə təkcə Ustadın böyüküyünü deyil, özünün nəcibliyini, milli ideallara sonsuz sədaqətini də nümayiş etdirmişi.

Məşhur məsəldə deyildiyi kimi, “görünən dağa nə bələdçi?” Bu mənada Əhməd bəy haqda oxucuların bu kitab vəsiatı ilə tanış olacağı məqalə və esseləri ayrı-ayrılıqla təhlil edib dəyərləndirməyə xüsusi ehtiyac görmürük. Əslində onların ən yaxşı təqdimatı müəlliflərin və mətnlərin adları, ifadə etdikləri fikir və duyğulardır. Yazılanlar və deyilənlər isə istisnasız şəkildə təkcə böyük mübarizə və fikir adamı, sonuncu türk ensiklopedistlərindən biri adlanmağa layiq olan Əhməd Ağaoğlu barədə deyil, müəlliflərin özləri haqda da dolğun təsəvvür yaradır.

Atasının ölümü ilə əlaqədar türk mətbuatında dərc olunan məqalələri ilk dəfa oğlu, müasir türk ədəbiyyatının, türk ictimai-siyasi fikrinin tanınmış nümayəndələrindən biri, yazıçı və dövlət xadimi Səməd Ağaoğlu toplamış və 1940-cı ildə Ankarada “Babamdan hatıralar” kitabında çap etdimişdi.¹

Əhməd Ağaoğlunun 150 illik yubileyinin qeyd edildiyi günlərdə yubilyarın şəxsiyyətinə və yaradıcılığına münasibətin ifadəsi olan, onu daha yaxşı tanımağımıza imkan yaradan həmin yazılarından bəzilərini Azərbaycan oxucusuna çatdırmaq qərarına gəldim. Vida sözləri olduğu kimi – 80 il bundan əvvəl yazıldığı kimi verilib. Burada dəqiq olmayan bəzi faktlar da var. Lakin mətnə müdaxilə

edərək ara-sıra gözə dəyən, o qədər də prinsipial əhəmiyyət daşımayan və əsasən faktoloji xarakter daşıyan bəzi yanlışlıqları düzəltmədiyim kimi, həyatda olmayan müəlliflərlə polemika açmağa da lüzum görəmdim.

Onlar yaxından tanıdıqları Əhməd Ağaoğlu və yaradıcıları sırasında yer aldıqları yeni tarix qarşısında öz borçlarını ləyaqətlə yerinə yetirmişdilər. Sonrakı nəsillər üçün xalqımızın yetiştirdiyi bu böyük insanı onilliklərin arxasından şəxsiyyətinin bütün böyüküyü, xarakterinin bütün əzəməti, yaradıcılığının bütün sıqlığı, mübarizəsinin bütün çalarları ilə görməyə və tanımağa imkan yaratmışdilar.

Anadan olmasının 150 illiyini minnətdarlıq və qürur hissi ilə keçirdiyimiz Əhməd Ağaoğlu haqda deyilən yüksək fikirlər yəqin ki, eyni əsasla onu yetirən xalqa – XX əsrin əvvəllərindəki Azərbaycan türklərinə də şamil edilə bilər.

Vilayət Quliyev

¹ Samet Ağaoğlu. Babamdan hatıralar, Ankara, 1940 s.

ÖLÜM

Ölümə qarşı həqarət, nifrat və tabeçilik göstərmədən onu təbiətin qanunu kimi gözləmək güclü insanın xarakterində öz əksini tapır. Son iztirabımız eyni zamanda həm də son tacəssümümüzdür.

Mark Aureli

Son iztirabımız eyni zamanda son tacəssümümüzdür.

Janna Mariya Qyoun

Bir gün Ankarada böyük bacım Tezerin evinə getmişdim. Mayın ilk həftəsi başa çatmaqdı idi. Masanın üstündə atamın məktubunu gördüm. Mənə idi. Açıdım.

“Gözümün nuru,

Məktubunu aldım. Səhv eləmirsən. O gün həm xəstə idim, həm də sənə hirslənmişdim.

Xəstə idim. Çünkü artıq həmişə xəstəyəm. Taqətim, qüvvəm tükənib. Ən kiçik bir hərəkət, ən balaca bir tərpəniş məni yorur. Həmişə əsəbilik içərisində gah birinə, gah digərinə çıxmırmaqdadayam. Əminəm ki, bu səbəbdən artıq ətrafimdakılar da məndən beziblər. Özüm kimi onlar da mümkün qədər tezliklə məndən canlarını qurtarmağı düşünürülər. Əgər yanımda olsan, sən də eyni cür fikirləşərdin. İndi başa düşürəm ki, qocalıq yalnız səhhəti yerində olan adamlara yaraşır. Mənim kimi sağlamlığını itirənləri uzun müddət yaşatmağa dəyməz.

Sənə hirslənməyim də eyni şeydən qaynaqlanır. Uşaq kimi hər dəqiqə aranıb-axtarılmağı istəyirəm. Belə olma-yanda ağlıma qəribə şeylər galır, özümə yer tapa bilmirəm.

Məktuba tarix qoyulmamışdı. Bacımı telefon etdim, “Atamdan məktub gelib, oxudum. Heç vaxt belə acı və ümidsiz sözlər yazmamışdı. Görünür, xəstəliyi daha da sıddətlənib”, – dedim.

Bacım: “Elədir, – dedi. – Bu səhər İstanbuldan zəng vurdular. Dünən ağır böhran keçirib. Məktubu işə, görünür, daha əvvəl yazmış”.

Vəziyyətindəki böhran dərinləşirdi. Aldığım məktub atamın son el yazısıdır. Qəribə təsadüfü! Məndə və bacı-qardaşlarımda olan yüzlərlə məktubunun hamisının altına tarix qoyulub. Son məktubunda işə bunu nədənsə unutmuşdu. Bəlkə artıq çox yaxında olan əbədi vida anını xəstələnməmişdən əvvəl hiss etmişdi? Ziya Göyalp həyatının son anlarında canlı, hər şəyə hakim insanın ölüm nəticəsində qovuşacağı heçlik haqqında dəhşətlə düşünmüş. Bundan qorxduğunu da yazmışdı. İndi artıq atam da həmin o dəhşətli heçliyin içərisindədir.

Məktubun üstündən üç gün keçdi.

Mayın 16-da, həftənin ikinci günü Sarı qışlada, çalışdığım otağın qapısı ağızında bacımın ərinin görünməsi ilə başlayan və atamı torpağa tapşırıdan sonra təkrar həmin otaga, eyni masanın başına döndüyüm ana qədər davam edən bir həftəlik zaman indi xırda təfərrüatlarına qədər, amma sadəcə iki saat seyr edilən film, yaxud oxunan roman kimi yaddaşımıma hopub.

Bacımın ərini görər-görməz:

– Nə olub, atamın xəstəliyi çox ağırdı? – deyə soruşdum.

– Bəli, indicə zəng vurmusḍular. Sizi istəyirlər.

– Bəlkə ölüb? Mənə düzünü söylə!

– Səni əmin edirəm ki, ciddi bir şey yoxdur. Bacın² bir azdan təyyarə ilə yola düşəcək. Əgər yetişə bilməsən, sən də axşam qatarla get.

Böyük bacım Sürəyya da Ankarada idi. Onu axtarış tapdım. Axşam qatarda, Pendik stansiyasında bizi qarşılayacaq qəzetişilərin hələlik ehtimal etdiyim fəlakətli xəbərlə bağlı sorğu-suallarından bacımı necə qoruyacağımı düşünürdüm. Sonra ikilikdə atamın bəlkə də artıq öldüyü, fəlakəti sakit qarşılıqla lazımlı gəldiyi haqda danışın özümüzi ertəsi gənən həyəcanlarına hazırlamağa başladığ.

Qəzətlər səssizdi. Heydərpaşa vağzalından evə telefon açdıq. “Dünənə nisbətən indi vəziyyəti daha yaxşıdır. Sizi gözləyir”, – dedilər.

Evə gəldik. Otağına girən kimi gözüm çarpayışının altındaki böyük oksigen balonuna sataşdı. Yandakı masanın üstünə qlökoza şüşələri düzülmüşdü. Bunların ikisi də mənim nəzərimdə ölüm anının yaxınlaşduğu zaman xəstələrin yanında saxlanan zəruri ləvazimatlar idi. Anam ölündə də evimizə eyni avadanlıq və dərmanlar gətirilmişdi.

Atam rəngi sapsarı, gözləri yumulu halda yataqda uzanmışdı.

Bacım Tezer: – Ata! – deyə səsləndi, – uşaqlar gəldilər.

Gözlərini açdı, bizə baxıb: – Çox şükür! Çox şükür, gəldilər, – dedi. İkimizi də uzun-uzadı öpdü.

² Tezer nəzərdə tutulur - V.Q.

Ankaradan danışdım. Son məqalələrinin cəmiyyətdə böyük oks-səda doğurduğunu söylədim. Vəziyyəti elə də qorxulu görünmürdü. Həmişəki böhran anlarında olduğu kimi, onu üzüb əldən salan yorgunluqdan, bir də çətinliklə nəfəs almasından başqa ciddi dəyişiklik nəzərə çarpmırıldı.

– Yaxşısan, ata. Heç nəyin yoxdur.

Əlini uzadıb: – Məni qaldır, – dedi.

Əlindən yapışdım. Oturarkən başını üzümə söykədi. Sifati od tutub yanındı. Gözlərimə baxaraq: – Səməd! – dedi, – həyat bitdi. Axır ki, galib sona çatdım.

O gün qədər xəstələndiyi vaxtlarda kimse ondan belə söz eйтitməmişdi.

– Nə danışısan, ata? Sən hələ nəvələrinin toyunu görəcəksən.

Sözlərini bir də təkrar elədi:

– Həyat bitdi!

Sonra təkrar yerinə uzanıb həmişəki kimi balaca bacım Gültəkinə zarafatlaşmağa başladı.

Daimi həkimi ən sevimli dostlarından olan Aqıl Muxtar idi.

– O, böyük adamdır, – deyirdi, – bizdə çox az təsadüf edilən böyük adamlardan biridir.

Bu dəfə Aqıl bəy Bolqaristanda idi. Odur ki, müalicəsi ilə xəstəliklərinin tarixçəsini yaxşı bilən, həm də atama daha çox qəlbə və fikirləri ilə bağlı olan doktor Həsən Fərid məşğul olurdu. Atama: – Hey, baba! – deyirdi, – xəstəlik bu dəfə yaman çıxdı, səni lap yordu. Amma sən də xəstəliyin arxasını yerə vurdun. Maşallah, biraslansan!

Sonra bayırda bizə: – Uşaqlar, vəziyyəti qorxuludur, çox qorxuludur, – deyirdi. – Amma yenə də dünənkinin, ondan əvvəlki günə baxanda nisbətən yaxşıdır. Görün necə danışırı...

Dostlarının çoxunu ən lazımlı anlarında tərk eləyən ürək indi də onu buraxıb getməyə hazırlaşır və həyatında ilk dəfə zəiflik göstərirdi.

İstanbula mayın 17-si, çərşənbə günü gəlməmişdi. Ertəsi gün səhər atamın vəziyyəti daha da yaxşılaşdı, kefi durdu. Ürəyi də sanki qaydasına düşmüdü. Bacım Ankaraaya, ərinə zəng vurub atamın vəziyyətinin yaxşılaşdığını, daha gəlməsinə ehtiyac qalmadığını dedi.

Bir az sonra atam kürəkəni ilə maraqlandı.

– Ata, gəlməyə lüzum yoxdur. Lap yaxşısan. Doktorlar da təminat verirlər.

Atam başını aşağı dikdi.

– Yox, yox! Sabah səhər mütləq burada olmalıdır.

Sonra əlavə etdi:

– Siz doktorların dediklərinə baxmayın. Onlar bütün müşahidələrini daha çox gözlə gördüklərinə əsaslanıb aparırlar. Ölüm isə daha çox içdən gələn, daxili hadisədir. Mən artıq sonuma yetişmişəm.

Bizə vəziyyətin yaxşılığı doğru dəyişdiyini söyləyən doktor yanılmırıldı. Ürəyi də münətzəm döyüñür, idrar artı, hətta iştahi belə qayıdırı. Bütün bunların fonunda atamın yenə də ölümündən danışmasını əsəblərinin zəifləməsi ilə əlaqələndirirdik.

O gün Aqil Muxtar bəy də Bolqarıstandan qayıdırıb gəldi. Bu, atama böyük mənəvi qüvvət verdi.

– Ah, doktor, səni həmişə narahat edirəm. Nə edə bilərsən, qoca dostun var. Ölənə qədər əziyyətini çəkməli olacaqsan.

Az qala bir həftə sərasər yuxu nə olduğunu bilməmişdi.

– Doktor, yatmaq istəyirəm. Mənə bir yuxu dərmanı ver. Bir saatlığında olsa, yatmaq istəyirəm!

O gecə həyatının son yuxusuna daldı.

Səhərə yaxın çox halsiz vəziyyətdə ayıldı.

– Çox təqətsizəm, heç belə olmamışdım, – dedi.

Biz bunu dərmanın təsirindən olan halsızlıq hesab elədik.

Lakin saatdan saatə zəifliyi dəha da artırdı. Bu ara soyumağa başlayan ayaqlarına isidici torba qoyan bacım Tezerə: – Faydası yoxdur, – dedi. Sonra əllərini sıfətinin bərabərəna qaldırıb uzun-uzadı baxdı:

– Buz kimidir. Artıq qan dövr eləmir.

Sürəyya ablam bağçada öz əlləri ilə yetişdirdiyi gülləri dərib gətirən Tezeri göstərərək: “Ata! – dedi, – bax, sevimli qızın sənə necə güllər gətirib!”

Atam gülləri iyəldi. Sonra bir həftədən bəri yatağının yanından ayrılmayan xəstə baxıcısına tərəf çevrilib başı ilə bizi göstərdi:

– Mənim əsl güllərim bunlardır. Bax, bu uşaqlarımızdır! – dedi.

O anda hamımız yatağın ətrafında dayanmışdıq. Xəsif bir təbəssümə sözünlə davam etdi:

– İnsan da bir maşındır. Sadəcə, ürəyi, vicedanı olan maşındır. Hər bir maşın kimi sonda o da dayanmalıdır. Ölüm təbiətin qanunudur. Hamımız o qanuna boyun əyəcəyik.

Artıq mən də dayanmaq üzrəyəm. Mətanətli olun, heç vaxt bir-birinizdən ayrılmayın!

Bir ara yanında yalnız bibim qaldı. Bir neçə dəqiqə sonra otaqdan çıxıb hıçqırı-hıçqırı özünü döşəməyə çırpdığını gördük. Demə, içəridə atam əllərindən tutmuş:

— Günahımdan keç. Səni incitmişəmə, günahımdan keç! — demişdi.

Sonra titrəyən sağ əlinin mürəkkəb ləkələri heç vaxt çəkilməyən üç barmağını yuxarı qaldırıb:

— Məni bu barmaqların haqqı olan pulla dəfn edərsiniz. Son yazılarım üçün aldığım qələm haqqı dolabın gözündədir, — demişdi.

Təkrar yatağının başına toplandıq. Gözlərini divarda bir nöqtəyə zilləyib yavaş səslə:

— Anam, atam, Sitarə, hamısı gəldi. Ətrafında dolaşırlar, — dedi.

Qapı açıldı. Doktor Həsən Fərid içəri girdi. Saat təqribən on olardı. Nəbzini yoxladı. Sifəti dərhal dəyişdi. Bu ifadədən artıq atamın sonunun çatdığını anladıq.

Doktor soruşdu:

— Bəy baba, bir ehtiyacın varmı?
Əlinin işaretisi ilə: — Bəli! — cavabını verdi.

Doktor biza: — Siz çıxın! — dedi.

İçəridə yalnız mən qaldım. Doktorla xəstə baxıcısı atamı qaldırıb yatağında oturdular. Gözləri gözlərimə zilləmişdi. Üzü sapsarı idi. Qanı qaçmış əli sürüşüb yatağının üstünə düşmüdü.

— Bəy baba, bəlkə su istəyirsən?

Xəstə baxıcısı dodaqlarına bir qaşiq ərik şirəsi uzadı. Çətinliklə uddu. Gözlərini üzümdən çəkmirdi. Bu anda müdhiş həqiqəti dərk etdim: atam gözlərimə baxa-baxa ölürdü.

— Ata, ata... — deyə piçildadım.

Cənəm titrəyir, boğazima nə isə tixanıbmış kimi udqu-nurdum.

Doktor ciyinlərimdən yapışdı:

— Get, bacı-qardaşlarına ürək-dirək ver. Haydi, get!

Dal-dalı qapiya çəkildim. Gözləri hələ də gözlərimdə idi. Sağ əli yataqda sürüşüb düdüyü vəziyyətdə hərəkətsiz qalmışdı. Boğazından xırıltı səsi golirdi...

Samet Ağaoğlu.

Babamdan hatrlar, Ankara, 1940, s.54-60

Peyami Səfa

ƏHMƏD AĞAOĞLU

Atamdan sonra ən yaxın bağlılıq dərəcəsi ilə sevdiyim insanlardan biri də Əhməd bəydir. Dünən fəlakət xəbərini gec aldım. Ömrümün barmaqla sayılacaq böyük kədərlərindən biri varlığımı çökmüş halda dərhal bu sətirləri yazmağa başladım. Onun portretini belə anda və belə kiçik bir sütun çərçivəsinə zədələmədən siğdırmaq mümkün olmadığından haqqında şəxsiyyətinə layiqincə dəyər vermə baxımindan və təhlil genişliyi ilə şübhəsiz, ayrıca bəhs edəcəyəm.

Əhməd Ağaoğlu uzaq bir türklük aləmində doğulmanın ağır ruhi əzablarla dolu məsafəsi içərisində, üstəlik də orta idrakın hüdudunu aşan böyük bir şəxsiyyət ölçüsünə yiyələndiyinə görə yazıları və siyasi həyatı ilə az anlaşılmış bir insandır. Hər müstəsna ruh kimi o da orta idrakın yanlış təfsirinə uğramasının qəhri və qəzəbi içinde olduğunu. Siyaset onun nəyinə lazımdı? Fəqət Ağaoğlu bütün fikirlərini mücərrəd məşhüm daxilindən bayırı fışqıran bir iç atəşlə qızdırıldığı üçün sönük, təsirsiz və qovgasız elmi düşüncənin soyuq mərmər yatağında rahatlıq tapmırı. Bu son vaxtlara qədər ən azı dostları ilə fikir qovğası etməkdən ötrü tez-tez söz məclisləri qurardı. Təbii ki polemika əxlaqına və orta hədd anlayışına alışmamış mühitlərdə Ağaoğlu kefsiz, bədbin, qeyri-pozitiv görünməyə məhkum idi.

Lakin onun düşüncə və ruh məhrəmliliyinin dərinliyinə varanlar dərhal iki böyük eşqlə temas halına gəlirdilər. Bunnardan biri türk, digori insan sevgisi idi. Ağaoğlu eşqlərindən birincisinə qatı milliyyətçi, ikincisinə isə qatı demokrat və liberal münasibət bəsləyirdi. Onu, beyni 1789-cu il fransız inqilabına saplanıb qalmış mühafizəkar bir hüquqcu inadkarlığında damğalamaq istəyənlər natamam və yanlış düşüncə sahibləri idi. Hələ onu, uzaq bir türk məmələkətində doğulduğu üçün, boğaz ortağı, yaxud qoltuğa qıṣılmış adam kimi qələmə verənlər Ağaoğlundan heç nə başa düşməyənlər idi. Üstəlik də Əhməd bəyi ruhunun ən bəxti, bir irz-namus qədər incə nöqtəsindən vurmağa çalışırdılar. Əhməd Ağaoğlu Parisdə, yaxud Londonda doğulmuş ən böyük fikir adamı qədər zəka çevikliyinə və nikbinliyinə sahib idi.

Erzurumda və ya Konyada doğulmuş ən milliyyətçi türk qədər də türk idi. Onu Qarabağın axundları arasından qəçirib Peterburqdə və Parisdə oxumağa, fransız qəzetlərində məqalələr yazmağa, Məşrutiyətdən öldüyü günə qədər isə qara sevda³ ilə sevdiyi Qərb türkləri arasında məmələkət davaları üçün coşub-dasmağa, daim mübarizə aparmağa sövq edən bu iki eşqdən başqa özgə nə ola bilərdi?

Onun tək bir baxışı özü ilə aramda yaranan bəzi fikir və düşüncə ixtilaflarını dərhal əridərək məni bu eşqlərin atəşin ruh mərkəzi ilə temasla çağırın bir anlaşma dəvəti idi və münaqışlərimiz həmişə biri-birimizə sarılmamızla bitərdi.

Bəzən dan yeri sökülənə qədər sürən müsahibələrimiz, bəzən səsimizi ucaltmağımız, fikirlərimizdə ayrılib yenidən bir araya gəlməklərimiz, bütün o sevgi və fikir zənginlikləri ilə dolu toplantılarımız indi sadəcə bir xatirədənmi ibarətdir?

Nə müdhiş bir şey!

“Cumhuriyyət”, 20 may 1939-cu il

Pəyami Səfa

ƏHMƏD AĞAOĞLU

Əhməd Ağaoğlu susduğu vaxt da başının geniş və bircimli yuvarlaqlığından, enli üzünün kəskin cizgilərindən, irəli çıxmış çənəsinin görgün durusundan mənalar yağışan çox müstəsna bir qafa quruluşuna malikdi. Bəyaz saçları

³ Burada böyük eşq mənasında işlənmişdir - V.Q.

nın büsbütün əsmərləşdiriyi geniş, qabarıq və parlaq bir alın. Gözlərini daim kölgədə buraxan sallaq qalın qaşlar, bir az içə çəkili, zil qara rəngli, yönəldiyi nöqtəyə qırıpılmadan baxan və qaşların saldığı kölgəni dağıdan iti, işıqlı baxışlar. Yanlara və arxaya tərəf genişlənmiş alını ilə cizgiləri aşağıya doğru çəkik üzü arasında müvəzinət yaradən bir qədər uzun və ucu azacıq aşağı əyilmiş burun. Ortası çıxur, yuvarlaq çənə üzərində üst dodağı bir qədər enli, yiğcam bir ağız. Gözlərin altından çənəyə qədər yanaqlarını şirimplayan, dodaqlarının ətrafinı çevrəlayən, dərin və uzun xətləri ilə bütün üzü dolaşan, kufi və təliq xətləri qədər gözəl, sıx və kəskin cizgilər.

Daim musiqili və titrək, içində böyük ruh parçaları üzən dalgalı və köpükli səs. Başı öna doğru gərən və ciyinləri irəli çıxaran bir mücadiləçi əhval-ruhiyyəsi. Şəxsiyyətinin bütün təzadlarını mizan-tərəziyə qoyaraq həssaslığına düzən verən bir əzəmət, insanlarla xoş davranışma, centlmen təbiyəsi.

Təzadlar onda çox kəskin üzə çıxmışdı. İxtiyar yaşı-na çatdığını halda coşqun, təslimciliyidən uzaq və mübarizdi. Başı yorğun halda bir az öne doğru əyilmiş olsa da, enerjili, dinc və hərəkətli idi. Sifəti qırışlarla dolu, cizgiləri çox sərt göründüyü halda üz ifadəsi həmişə təravətli və səmimi idi. Xarakteri har şeydən şübhələnən və daim istehzali sayıla biləcəyi halda, fikirləri sabit və imanlı idi. Məqamına görə çox əsəbi, hətta öcəşkən xarakter aldığı halda ürəyi riqqətlə dolu, mərhəmət sahibi bir insandi. Xasiyyətcə avtoritar olsa da, əqidəcə liberal idi. Şivəsinin “pozulmuş” deyilə biləcək

dərəcədə İstanbul tələffüzündən fərqlənməsinə rəğmən, danışıği şirin və canlı idi. Ruhunun fəzasında hər an sanki böyük planetlər üz-üzə golir, ona dirilik, coşquluq və təzəlik verən təzadları daha da sərtləşdirirdi.

Bu planetlərin başında iki ən böyüyü dayanırdı – Şərq və Qərb.

Əhməd Ağaoğlu ən təəssübəkş Şərq məməkətlərindən birində doğulmuş, uşaqlıq və ilk gənclik illərini orada yaşımış, ən təəssübəkş Qərb məməkətlərindən birində təhsil almışdı. Çox gənc yaşlarında iki zidd dünya arasındaki yolları tek zəkası ilə deyil, ayaqları ilə də ələk-vələk eləmişdi. Qarabağdan Qafqaza⁴ Peterburqa, Parisə və Londona səfərləri zamanı iki qızı arasındaki müdhiş fərqləri beş duyğusunun beşi ilə də qavramışdı. Bu fərqlərin havasını illərlə tənəffüs edib, içərisində yaşayış anlamışdı. Beynindəki ilk fikir müharibəsi və fikir qətli-amı da oradan başlamışdı. Qarabağ axundları (mollaları) ilə Paris professorları arasındakı dünyagörüşü fərqi Əhməd Ağaoğlunu ana vətəni Şərqlə idrakinin vətəni Qərb arasındaki sədləri böyük bir ruh dinamiti ilə dağıtmış sevdasına salmışdı. Bu dinamitin tərkibində böyük miqdarda elm və eyni ölçüdə ideal olmasına zəruriliyini hələ erkən yaşlarından anlamışdı. Həmin elmi qazanmaq üçün Sorbonnada tarix və filologiya oxumuşdu. Doğma yurdunun cərəyan və əqidələrini tədqiq etmişdi. “Şəh məzəhəbinin mənşələri”, “Axund və İslam” əsərlərini yazmışdı. Fəqət yalnız tarix onun siyasi və əməli idealına kifayət edə bilməzdii. Odur ki, Sorbonnada ayrıca hüquq da oxudu.

⁴Çox güman, müəllif Tiflisi nəzərdə tutur - V.Q.

Əhməd Ağaoğlu Şərqi Qərbdən ayıran fərqləri başlıca bu üç amildə görürdü: Şərqdə fərd inkişaf etməyib. Şərqdə ədalət məfhumu hər yerdə ortadan qaldırılıb. Şərqdə demokratiya yoxdur. Əslində bu amillərin hər üçü bir-birinə bağlı idi. Demokratiya olmadığından fərd inkişaf edə bilməmiş, normal hüquq müəssisələri qurulmayıb. Fransada III respublika mütəfəkkirlərinin Əhməd Ağaoğluna aşıladiqları azadlıq fikri Türkiyədə Məşrutə inqilabının hazırlıklarını görən Əhməd Rzanın şəxsində ən böyük türk təbliğatçısını tapmışdı. Beləcə dəst olmuşdu.

O dövrə Əhməd Ağaoğlunun nəzərində Şərqi bütün dəndlərinin tək bir əlacı vardi – demokratiya! Bütün türklərin tək əlacını da demokratiyada görürdü. Lakin Məşrutiyətdən sonra ikinci dəfə İstanbulda gələndə hürriyyət tərəfdarlarının hamisini şəşqin hala salan xəyal qırıqlığı onu da gözləyirdi. Nə Əbdülhəmidin halı, nə Məbusan və Əyan məclisləri, nə İttihad və Tərəqqi – Hürriyyət və İtihad fırqələri arasında kı mücadilə o dövrün böyük milli fəlakətlərinin qarşısını ala bilməşdi. Qüsür demokratiyada yox, bəlkə onu həyata keçirmək istəyənlərin müdhiş bacarıqsızlığında idi. Lakin Balkan hərbi ərefəsində bütün türk milliyyətçiləri kimi Ağaoğlu da davənin yalnız siyasi deyil, daha dərin sosial köklərinin olduğunu anlamışdı. Özü də uzaq və əsir türk məmələkətində doğulduğundan qarşıdurmanın məhvərində “insanlıqdan” əvvəl “Türklük” dayandığını başa düşmüştü. Beləcə, humanist, ittihadçı, anarchist, tənzimatçı fikirlərin iflasını görmüşdü. Qüvvətli bir polemikaçı kimi bir tərəfdən “Türk yurdu”nda Süleyman Nazif kimi təəssübkeş Os-

manlı bayraqdarlarını yerdən yərə vurur, digər tərəfdən də türk gənciliyini ümumtürk tarixinin Osmanlı hüdudlarından kənardakı qaynaqları ilə tanış edirdi.

İstiqlal hərbi, ardınca Cümhuriyyət inqilabı, heç şübhə yoxdur ki, milliyyətçi və demokratik xarakteri, türkçü və bəşəri idealları ilə Əhməd Ağaoğlunu özünə bağlayacaqdı. Milli mücadilə və inqilab illərində onu Cümhuriyyət Xalq Firqəsinin ən hərəkatlı ideoloqu kimi mətbuat mühitinin və dövlət qəzetinin başında görürük. Lakin 1930-cu illərə doğru Xalq Firqəsinin bir dövlət partiyasına çevrilmək meyli Ağaoğlunu əsəbiləşdirməyə başlamışdı. Sərbəst Firqənin təşəkkülü və iflası isə onun son umidlerini əvvəl alovlaşdırılmış, sonra da söndürmüştü. Xüsusən həmin dövrə məmələkətin mətbuatında və əksər münəvvərlərində də demokratiyaya qarşı illərlə sürən bir yayım atəsi başlamışdı. Bu cərayanı körükleyən təhlükəli xarici ideologiyalar vardi. Əhməd bəylə aramızda demokratianın əsasları və təkamülü ilə bağlı böyük fikir fərqləri olsa da, məmələkətə nüfuz etmək istəyən yabançı fikir tokisinlərinə qarşı gənclikdə müqavimət qüvvəsi oyandırmaq üçün müştərək cəbhə yaradıq. Bu gün demokratianın hərəkatlı tərəfdarları kimi tanınanların çoxu o zaman üzərimiz hückuma keçmişdilər. Sevimli böyük dostum “Dövlət və fərd” in ardınca “Sərbəst insanlar ölkəsində” əsərini əvvəl “Cümhuriyyət” qəzeti süntunlarında, sonra isə ayrıca kitab halında nəşr etmişdi.

O, ömrünün sonuna qədər mükəmməl türk və mükəmməl insan kimi qaldı.

Ağaoğlunun milliyyətçiliyi dər və məhəlli milliyyətçilik deyildi. Bu sahədə ən böyük dostları Hüseynzadə Əlinin,

Yusif Akçuranın və Ziya Göyalpın türkçülük anlayışındaki müstərek ideallara sadıq idi.

Əhməd Ağaoğlunun insanpərvərliyi və demokratlığı da böyük Avropa demokratlarınınkı kimi dar məhəlli səciyyə daşılmırıldı. Əhməd bəy Qərbi Avropa demokratiyalarının yalnız öz millətlərinə münasibətdə insanpərvər və adil ol-duqlarını çox yaxşı bilirdi. Bu demokratiyaların kapitalist və imperialist xarakteri onları türk millətinin istismarı uğrunda mübarizədən kənara çəkə bilməzdi. Çünkü əllərindəki sərmayənin mühafizəsi yalnız həmin istismara bağlı idi. Fəqət Əhməd bəyin nəzərində Avropa demokratiyalarının istismarçı xarakteri demokratik prinsipin yararsızlığı ilə deyil, istismara uğrayan millətin acizliyi, əfəlliyi ilə bağlı idi. Bu millətlərin acizliyi isə sosialistlərin iddia etdikləri kimi fərdiyətçi xarakterlərindən deyil, əksinə, ondan tam məhrum olmalarında, qeyri-azad və antidemokrat yol tutmalarında idi. Beləcə, Ağaoğlunu ömrünün sonuna qədər dünyadakı bəzi yeni fikir cərəyanlarından ayıran anlayışın natamam bir xülasəsi.

Natamamdır, çünki bir məqaləyə nə Ağaoğlunun bitib-tükənməz həmlələr və mücadilələrlə dolu həyatını, nə də yarım əşrlik məqalə və kitablarını doldururan fikirlərini siğışdırmaq mümkündür. Bu sətirlər olsa-olsa, onun böyük şəxsiyyətinə layiq monoqrafiyaya sadəcə kiçik bir müqəddimə kimi qəbul edilə bilər. Və Ağaoğlunun həyatının, əsərlərinin ehtiva etdiyi dərsləri gün işığına çıxarmaq yolunda atılan addımların hətta birincisi də sayıla bilməz.

Cümhuriyyət, 25.5.1939-cu il

Şövkət Sürəyya Aydəmir

BİR ÜSTÜN ADAMIN ÖLÜMÜ

Öldüyü zaman arxasında buraxıb getdiyi həyat salnaməsi millətinin həmin dövrdəki tarixinin seçkin anları olan insanlar böyük və üstün insanlardır. Ağaoğlu Əhməd də belə insanlardan idi.

Öldüyü zaman arxasında buraxıb getdiyi həyat salnaməsi millətinin həmin dövrdəki tarixinin on seçkin anları olan insanlar yalnız o millətin mövcudluğunun dönüş nöqtələrində və inqilab çağlarında yetişə bilərlər. Ağaoğlu Əhməd də türk tarixinin belə bir dönüş nöqtəsində, inqilab çağında yetmiş və həmin çağın doğuş ağrularını, firtına və qəzavü-qədərlərini şəxsi həyatında inikas etdirmişdi.

Ağaoğlu gözlərini Qarabağda həyata açdığı, ata-babalarının o dövr Qafqaz türklüyünün bir aynası olan evinin astanasından ayrılib Azərbaycan türklüyünün ictimai həyatına qoşulduğu zaman məmləkət ziyanları üçün milli məsələləri ön plana çəkməyə imkan verən şərait artıq meydana çıxmada idi. Bu məsələlər siyasetdən çox mədəniyyətə bağlı idi. Çünki uzun müddət yadelli hakimiyyət altında qalan bütün milli cameələrdə ilkin oyanma hərəkatları siyasi mübarizə müstəvisinə keçməzdən əvvəl həmişə mədəni intibah şəklində gündəliyə gəlir. Lakin eyni zamanda bu mədəniyyət mücadilələrinin siyasi ruhu və əhəmiyyəti hər zaman, özü də ilk baxışdan anlaşılır. Məlum olur ki, bəzən bir əlifba mübahisəsi, bir xeyriyyə cəmiyyətinin təsisin,

yaxud ən mütəvazi şərtlərlə bir qəzet və ya məcmuə nəşri fikri başdan-başa bütün milləti hərəkətə götirib. Bu hərəkət bir tərəfdən yeni hücum həmlələri yaradarkən, digər tərəfdən də cəmiyyətdə reaksiya doğurmuş olur. Yəni millət daxilində milli cameonin bir-birinə uyğun gələn, yaxud zidd olan bütün qüvvələri hərəkətə gəlir. Beləcə Ağaoğlu Əhməd və mücadilə yoldaşlarının hənuz məhdud bir ictimai inkişafə malik Qafqaz türkləri arasında fəaliyyətə başladıqları vaxt tək Azərbaycan deyil, çar hökmranlığı altında bütün türk mamləkatlarında sosial hayatın ümumi manzərəsi belə idi. Ağaoğlu ilk hərəkat dövrünün bütün mədəni və sosial problemlərini ruh və qələmində daim parlaq şəkildə eks etdi.

Hərbdən sonra⁴ Azərbaycanda və o arada Qarabağda gəzib-dolaşdığım zamanlar tək Qafqaz deyil, bütün Rusiya türklüğünün oyanışı sayılan və həqiqətən də türklərin hamısı üçün ümumi səciyyə daşıyan hərəkatlarla (xüsusən də 1905-ci ildən sonra əzx etdiyi cəhətlərlə) bizim 1908-ci il inqilabının yetirdiyi milliyyətçilik hərəkatı arasında hər baxımdan bağlılıq və əlaqə gördüm. Bu səbəbdən də 1908-ci il inqilabından sonra Türkiyədə “Türk yurd” dərgisi ilə təşəkkül tapan fəal milliyyətçiliyi 1908-ci ildən əvvəl Rusiya türklüyü arasında başlanan milli hərəkatla tam bir tarixi silsilə halında nəzərdən keçirmək mümkündür. Bu zaman Əhməd Ağaoğlunu, habelə onun kimi Türkiyə xaricindən gələn dostlarımızi sadəcə bir siyasi mühacir deyil, daim böyük və tarixi hərəkatın mərkəzində yer alan, yəni daim

öz torpaqlarına bağlı olan və xalqına yol göstərən insanları kimi nəzərdən keçirmək, xatırələrini hər zaman hörmətlə anmaq bizim vəzifəmizdir.

Ağaoğlunun İstanbulda, türk milli hərəkatının rəhbərliyində mövqə tutandan sonrakı həyatının mənəsi hamimizə məlumudur. İttihad və Tərəqqi Türkiyəsinə hələ sular durulmadan, tam qarmaqarışılıqlı içində, məfkurəsiz və rəhbərsiz yaxalayan Balkan hərbindən türk münəvvərlərinin milli ruha yiylənmiş halda çıxmalarında bir mütəfəkkir kimi Ağaoğlunun rolü ön planda idi. Bu baxımdan mərhumun hamımız – yəni hər bir türk münəvvəri, hər bir türk gənci üzərində haqqı həqiqətən böyükdür. Milli mücadila illərində, xüsusən də milli hakimiyyət prinsiplərinin hazırlanması və yayılmasında Ağaoğlunun üzərinə düşən şəraf payı isə, yəqin ki, qıtbə ediləcək dərəcədə mühümdür. Çünkü mühərribə öncəsi və hərb dövründəki milli hərəkatın Türkiyə sərhədlərini aşaraq bütün türk aləmini birləşdirmək istəyən qeyri-müəyyən milliyyətçiliyi ilə bugünkü gerçək və qurucu milliyyətçiliyin “şəkil” ayrılığı aşkar görünür. Lakin əsası “millətin özünü dərk etməsi” anlamına gələn milliyyətçi düşüncənin əsl cövhər və təməli etibarı ilə iki fərqli dövrün milliyyətçiliyi arasında mahiyyət ayrıcalığı yoxdur. Əsl böyük fərq yalnız bundadır ki, dünya savaşından sonra türk milli ruhu, millətin üstünləşmə qabiliyyəti özünü rəhbərlik qüdrətinə təslim edə biləcək bir öndər tapmışdır. Bu öndər isə onu yaygın məfkurədən prinsipləri ay-

⁴ Birinci Dünya müharibəsi - V.Q.

din olan əməl və quruculuq səviyyəsinə qaldıraraq millətin dağınıq qüvvələrini tək hədəfə doğru istiqamətləndirməyi bacarmışdır.

Ağaoğlu şəxsiyyətinə münasibətdə bitərəf qalmaq mümkün olmayan nadir insanlardandır. Ya ona qeyd-şərtsiz bağlanacaq, ya onunla mübarizə aparacaqsan! Lakin belə mübarizonın də səni daim bu nadir insana yaxınlaşdırı, ona daha çox bağlayan tərəfi mövcuddur. Bu səbəbdən də Ağaoğlunu istəməyənlər var, lakin düşmənləri yoxdur.

Mənim də bu möhtərəm şəxslə qələm savaşları olmuşdu. Mərhumun son vaxtlar “Dövlət və fərd” əsəri ilə milli düşüncəmizə hədiyyə etdiyi fikir qovşalarımızı indi həzin bir zövqlə yad etməkdəyəm. Həmin fikir savaşlarından yalnız şəxsinə getdikcə artan saygı, heyranlıq və qırılmaz bir bağlılıqla çıxdım.

Ölümündən bir ay əvvəl ziyarət üçün evinə getdiyim zaman həmişəki kimi heyranlarından növbəti bir dəstənin arasında idi. Bu ziyarətdə yenə Ağaoğlunun ürəyincə olan şeylərdən danışdıq. Yəni ilk növbədə milli məsələlərlə bağlı düşüncələr dilə gəldi. Son dəfə gördüm və inandım ki, Ağaoğlu içimizdə hələ ən gənc, ən mücadiləçi bir enerjiyə sahibdir. Ən həqiqi hərəkat adamıdır. Baş verən hadisələrin çoxu da onun görüşlərini istisnasız şəkildə doğruya çıxarımışdır.

Torpaq qoynuna düşən hər toxumu eyni comərdliklə böyütməz. Bir sağlam və bəhərli sünbüllün yetişməsi üçün şərtlər elədir ki, toxum əvvəlcə onu boy-a-başa çatdırın tor-

pağın cövr və zülmünə qalib gəlməli, quraqlığın, rütubətin qəhrinə döztüb hər cür ruzigarın, tufan və qasırğanın imtahanından keçməlidir. Və yalnız bundan sonra günəşin altında öz yerini tapacaq və məhsuldar bir qüdrət mənbəyinə çevriləcəkdir. Ağaoğlu Əhməd də təbiətin bu çeşid bir vergisi idi.

Onun xatirəsini get-gedə artan bir saygı ilə anır və bu böyük insani itirdiyimizə görə yanıram...

“Ulus”, 21.5.1939-cu il

Va-Nu (Vala Nurəddin)

ƏHMƏD AĞAOĞLU

İrfan həyatımız daha bir böyük şəxsiyyət qeyb etdi. Əhməd Ağaoğlu kimi bir çox baxımdan qiymətli olan mütəfəkkir və hərəkat adamı aramızdan əbədi ayrıldı.

Hər cəmiyyətin duzu və bibəri mahiyyətində olan insanlar var. Onlar olmasa, doldurulması müşkülə çəvirlən boşluq yaranar. Ağaoğlu da belə insanlardan idi.

Bir tək sözə ifadə etmək lazımlı galorsa, o “dərin adam” idi. İrfanının çərçivəsi fransız inqilabının fəlsəfəsindən ən modern Qərb anlayışlarına, əski Şərqi aləmindən ucsuz-bucaqsız türk dünyasının indi də çoxumuz üçün məchul qalan guşələrinə qədər şərqi, qərbi, bu günü və gələcəyi öz içinə almışdı.

Üzündə daim təbəssüm parlamasına, xoşrəftar olmasının rəğmən həm də mübariz idi. Hər şeyə təqnidə yanaşmaq xüsusiyyətini daim qoruyub saxlayırdı.

Türkiyə hüdudlarından kənardakı türk aləmindən ayrılib özünü müstəqil türk vətəninin cazibəsi içində atan insanların ən diqqət çəkən nümayəndələrindən biri kimi onu həla Məşrutiyət illərindən, Əhməd Ağayev kimi tanıydırdı.

1285-ci ildə⁶ Rusiya Azərbaycanında, Qarabağda dünənaya gələn Əhməd bay Peterburq və Parisdə ali təhsil almış, ana yurdunda çoxsaylı mücadilələrə girişmiş, fars, rus, ingilis, fransız dillərini dərinlən mənimşəyərək özünü tam hazırlıqlı, yüksək səviyyəli bir ziyalı kimi Babi-Ali mühitinə yetirmişdi. Burada ilk şöhrətini "Tərcümani-həqiqət" qəzetinin baş redaktorluğunu ilə qazandı. Digər bir sırə qəzet və jurnalların içinde də yaxından iştirak etdi. Darülfünun müdərrisi, məbus, siyasetçi kimi müxtəlif sahələrdə çalışdı. Malta sürgününə göndərildi. Mügləbiyyət acısını daddığı və qələba sevinci yaşadığını vaxtlar oldu. Həqiqi ziyanının təleyini yazılmış həyat sınaqlarının hər növünü yaşadı.

Övladlar, tələbələr, işinin davamçıları, pərəstişkarlar yetişdirdi. Sonda izzət və iqbal ilə bu fani dünyadan çekilib getdi.

Doğrusu bilmirəm – klassik gözəllik anlayışından bu dərəcədə uzaq olan insanın zəka və ideal nuru ilə bu qədər gözəlləşməsi hallarına təsadüf olunubmu?

Ruhları sanki özüna çəkərdi. İnsan onun səhbətindən doymazdı. Yazısı da səhbəti kimi cəlbedici idi. Azəri tələf-

füzünü ömrünün sonuna qədər tərgitmədiyi halda İstanbul ən birinci söz nüktədanlarından idi. Ciddi fikirlərini yerli-yersiz ziddiyətlərlə kələ-kötür, nahamvar hala salmaz, mizah və zarafatla daha da zərifləşdirirdi. Mədəniyyət cəsarətinə gözəl misallar göstərməyi sevir, fikirlərinə və ya-zalarına görə şəxsi zərərə düşəcəyindən heç zaman qorxub çəkinmirdi. Etiraf səpkisində yazdığını və ilk növbədə öz ruhunu neşterlədiyi məqalələrin hər biri əsl cəsarət nümunələri idi.

Qədim Yunanistanda mütəfəkkirlərin çevrəsində akademiyalar qurulmuş. XVIII əsrə Fransada ədəbiyyat salonları fəaliyyət göstərirdi. Təəssüf ki, bizim maddiyyatın hər seydən üstün tutan indiki əsrimiz fikir və sənət ovalığı üzərində səmum yeli kimi əsib hər tərəfi qurutmuşdur. Dörd bir yanımızı sarmış səhranın ora-burasında vahələr halında tək-tük elm və sənət yuvaları qalmışdisa, bunların İstanbuldakı son nümunələrindən biri də Ağaoğlunun evi idi. Büyyük milli itkimiz nəticəsində o fikir yuvası da yəqin ki, çox çəkməz, dağlıar...

"Axşam", 21.05. 1939-cu il

Nurullah Atac

ƏHMƏD AĞAOĞLU

Yetmiş yaşında imiş. Amma yaşı və xəstəlikləri vücu-dunu xeyli qüvvətdən salsa da ruhu, beyni gənc qalmışdı. Ən yeni fikirlərə açıq olduğunu deməyəcəyəm. Çünkü

⁶Hicri tarix - V.Q.

ümmüki hərb öncəsi, hətta 1900-cü illərdən əvvəlki liberal baxışlarına yenə sadıq idi. Əhməd Ağaoğlu 1848-ci il fransız inqilabının yetirdiyi insanların təsiri altında böyümiş, onların fikir və qənaətlərinə sahib olmuşdu. Lakin bu liberallıq yeni ideyalara marağının azalmasına gətirib çıxarmamışdı. Heç vaxt ruhunu yeniliklər dalınca pərvazlamaq, təptəzə mücadilələrə çəkmək fəzilətini qeyb etməmişdi. Sonuncu dəfə aprelin 4-də görüşmüştük. Hələ də canlı, çılgın və doğru saydığı hər şey üçün mücadiləyə atılmağa hazır vəziyyətdə idi.

Fikir və siyaset adamlarının çoxunun həzin bir aqibəti var: könüllərinə bədbinlik çökər. Yəni Yule Sourenin «ruhun xərçəngi» dediyi şey. Əhvallarında bir yorğunluq görəcəksiniz. Doğrudur, əski imanlarından üz çevirməzlər, lakin onu keçmiş çağlardakı kimi mühafizə edə bilmədikləri də aydın görünər. Əllərinin, gözlərinin yorğun hərəkətləri “Bura qədər bəsdir”, “Bundan artıq mümkün deyil” söyləyər. İnsanlığın ideya ilə bir xilas yolu tapacağına bəslədikləri ümidi hələ də itirməyiblər. Bunu bəzən acı istehza ilə etiraf etdikləri məqamlar da olur. Amma Əhməd Ağaoğlu heç zaman belə bədbinliyə qapılmışdı, məlala düşmədi.

Yazının qüdrətinə inandığı üçün daim yazardı. Digər tərəfdən dostlarını evində toplayıb onlarla səhbətləşməyi da sevərdi. Bəzən əsəbiləşir, qışqırır, coşub-daşır, amma yenə deyilənləri dinləməyi bacarırdı. Fikirlərini qarşısındakına zorla qəbul etdirmək istəməz, əksinə, həmsəhbətinə səhv düşündüyüne inandırmağa çalışardı. Hər kəsin fikir və

sözlərindəki səmimiyyətə əmin olmağa can atardı. Bir gün ona əksər fransız tənqidçilərinə inanmağın yanlış olduğunu dedim. Fikrimi də naşirlərin çox pul xərcləmələri, yəni işə xətir-hörmət və mənəfət qarışması ilə əsaslandırmaga çalışmışdım. Həmin gün mənə çox qəzəblənmişdi. Fransa kimi hər kəsin düşündüyüni sərbəst söyləyə bildiyi azad bir məmləkət tənqidçilərin həqiqi fikir və qənaətləri xaricində fərqli bir şey yazmalarına əsla imkan verməzdı. O, hürriyyətin fəzilətinə və insan oğlunun comərdliyinə bu cür ürəkdən inanmışdı.

Yazlarını oxuduğumuz qədər də özünü diniılməyi, düşüncələrimizi Əhməd bəylə bölüşməyi sevərdik. Onun ölümü ilə mətbuatımız ən usta baş məqalə yazarlarından birini qeyb etdi. Boş qalan yerini hələm-hələm tutan tapılma-yacaq. Biz qəzetçilər həm də çox böyük dost, müəllim və rəhbər itirdik. Əhməd bəyin yazılarımıza qiymət verməsi, iltifatla bir-iki cümlə söyləməsi gələcək fəaliyyətə ən yaxşı təşviq idi. Çünkü kimsənin işini sadəcə xətir-hörmətə görə bəyənmədiyini, kimsəni tənqid etməkdən çəkinmədiyini yaxşı bilirdik. Pəyami Səfa onun haqqındaki yazısına belə başlamışdı: “Atamdan sonra ən yaxın bağlılıq dərəcəsi ilə sevdiyim insanlardan biri də Əhməd bəydir”. Ölüm xəberini eşidəndə duyduğum sarsıntıya şahid olanlara mən də “Onu atam qədər sevirdim. Ölümü mən atamın ölümü qədər yandırırdı” – dedim. İnanıram ki, cümlə günü ustادın ölüm xəberini alan qəzetçilərin çoxu mütləq belə, yaxud buna bənzər sözər demisidilər və heç şübhəsiz, həmin sözər həqiqətən də təəssüf və sarsıntı yaşayaraq söyləmişdilər.

Əhməd Ağaoğlunun yetmiş illik həyatı mücadilələrlə doludur. İndi məzarında rahat uyuya bilər. Çünkü üzərinə düşən vəzifaların öhdəsində layiqincə gəldi. Məməkətə çoxlu yeni fikirlər, ideyalar gətirdi. Onları məqalələrində, dərslərində, kitablarında yaydı və həyatını həsr etdiyi sahədə özündən sonra iş başına gəlib çalışacaq insanlara bir nümunə oldu.

"Haber", 21.5.1939-cu il.

Əhməd İhsan Toxgöz

ƏHMƏD AĞAOĞLU

Keçiörəndəki evimdə, bağçada idim. Ankarada gecələrin daimi sərinliyi gündülərin hədsiz istisini üstələməkdə idi. Həmin günün qəzetlərini gətirib yanına qoymuşdular. Birini açdım. Dərhal gözümə “Acı itkimiz” başlığı sataşdı. Və təəssüflər olsun ki, bu sərlövhənin altında çox dəyərli qəzetçi dostum Əhməd Ağaoğlunun adı vardi. Çox acidim. Böyük irfan adamına daim ürəyimdə bəslədiyim sevgi və sayqlar ehtizaza gəldi. Ətrafa nəzər saldım. Keçiörəndə yaşıdığım evin, bağçanın hər tərəfi, hər kunc-bucağı Allahın rəhmətinə qovuşan dostumun xatirələri ilə dolu idi. Çünkü bu kənd evini ondan satın almışdım. Ağaoğlu Əhmədi Azərbaycandan Türkiyəyə gəldiyi vaxtdan, yəni 1909-cu ildən üzü bu yana tanıydım. Zəhmətkeş yazıçı dostum otuz ildə qələmini əlindən yerə qoymamışdı. Mədəni həyatımıza

çox qiymətli xidmətlər göstərmişdi. Üstəlik də sözün həqiqi mənasında tam məfkurə adamı olan qəzetiçilərimizdən biri sayılırdı. Ən ali keyfiyyətləri fəzilət və könül toxluğu sahibi olması idi.

Ətrafa bir də nəzər saldım. Milli Mücadilənin ilk illərində Ankarada olan, Böyük Millət Məclisinin ilk toplantılarına qatılan Ağaoğlu Əhməd hələ o zaman Keçiörəndə yaşıdığı həyatın bağçasını ağaclarla süsləmiş, bir tərəfində isə sadə kənd evi tikdirmişdi. O vaxt Ankarada axar su olmadığından bağçanın müxtəlif yerdərində quyular qazdırılmışdı. Yəni burada qurucu bir insanın ömür sürdüyü, özünün də sözün tam mənasında töbüt aşığı olduğu torpaqda qoyub getdiyi izlərdən aydın görünürdü. Qollu-budaqlı ceviz ağacının kölgəsində oturmuşdu. Və yena Ağaoğlu Əhməd bəy i düşünürdü. O, 1909-cu ilin başlanğıcında İstanbula gəldiyi ilk gündən dərhal qələmi və biliyi ilə yeni məməkətinə xidmət etməyə başlamışdı. Əvvəl yazılarının altına Əhməd Ağayev imzasını qoyurdu. Rəhmətlik qələm dostumuz rus dilində “Ağaoğlu” anlamını verən “Ağayev” kəlməsini çox keçmədən dəyişib türkcəyə uyğunlaşdırıldı. Az sonra “Tərcümani-haqqıqat” qəzetinin baş redaktorluğu vəzifəsini üzərinə götürdü. Yarım əsrən çox sürən qəzetçilik həyatında Ağaoğlu Əhmədin ən usta baş məqalə yazarlarından biri kimi tanındığını ayrıca qeyd etməliyəm. Fransızcası çox qüvvətli, ruscası da eyni dərəcədə yerində olan bu baş redaktor hər hansı bir yazı üzərində işləməzdən əvvəl xeyli oxuyur, arayıb-axtarırı. Ona görə də ortaya qoyduğu məqalələr həmisi dərin araşdırılmalara əsaslanırı.

Birinci Dünya müharibəsi başlandı. Çar Rusiyasının təzyiqlərindən cana doymuş Azərbaycan türkü Əhməd Ağaoğlu türkün əzəli bədxahı olan Moskva imperatorluğunun barışmaz düşməni idi. Bu səbəbdən də şimaldakı çar istibdadına qarşı qələmini daha siddətlə işlədirdi.

Mütarekenin hüzn və ələmlə dolu illəri gəldi. Milli Mücadilənin əvvəlindən hərəkatın sıralarında yer alan Ağaoğlu Əhməd Ankarada qəzetçilik edirdi. Sonra Mətbuat Ümum müdürüyə vəzifəsinə yüksəldi. Şəxsiyyətinə bəslədiyim şükrən duyğuları da o vaxtdan başlamışdı. Mütarekedən əvvəl Almaniyanın Münhen şəhərində, sonra da İsvəçrədə yaşamışdım. Münhəndə Türkiyənin müxtəlif yerlərindən olan xeyli yurdaşlarla yanşı İttihad və Tərəqqi hökumətinin son nazirlərindən də bir neçə nəfər vardi. 1921-ci ilin əvvəli idi. O vaxt Ankarada poçt və telegraf işlərini idarə edən mərhum Səbri Toprak Münhenə gəlməmişdi. Onu çox sevərdim. Təbii ki, görüsdük, söhbət etdik. İstanbulun işğal altında olduğu və Milli Mücadilənin yeni başladığı həmin dövrə mühərabəni zəfərlə başa vurmuş düşmən dövlətlər Almaniya və Avstriyadakı safirliklərimizin, kon-sulluqlarımızın hamisini bağlatmışdır. Mərhum Səbri Toprak Ankara milli hökumətinin xəbərlərini mətbuatda yerləşdirmək üçün Almaniyada bir istihbarat məmuru tapmaq istəyirdi. Ağaoğlu Əhməd bəyin salamını yetirəndən sonra fikrimi soruştı. Dərhal “Özüm bu işi görərəm” – dedim. Çok keçmədən indi dünyadan köç etməyinə çox yanıb-yaxıldığım Ağaoğlundan şirin dillə yazılmış bir məktub

aldım. Yeni vəzifəmə iftixar hissi ilə başladım. Münhen cəvarındakı Solln kəndində, Harsenstrasse küçəsində yerləşən 36 nömrəli evimin qapısından “Türkiyə İstihbarat Agentliyi” lövhəsini asdım. Beləliklə, Ankaradakı milli hökumətlə yarırəsmi səciyyəli bağlılıq qurmağıma görə ilk növbədə Ağaoğlu Əhməd bəyin o zaman məni yada salma-sına borcluyam. Onun qədirşünaslığını heç vaxt unutma-ram. Sonralar, 1922-ci ildə İzmir zəfəri qazanıldı. Mətbuat və nəşriyyat vəzifələrimizə daha böyük ehtiyac yarandı, daha şərəflü iş sayılmağa başlandı. Eyni ilin iyulunda Lo-zannada konfrans keçirilməsi qərara alındı. Ankara mətbuat nümayəndəsi kimi məni həmin konfransa göndərdi. Orada əvvəl üç ay, sonra təkrar yenə üç ay qaldım. Yəni Lozannadakı müzakirələrdə əvvəldən axıra qədər iştirak etdim. Və həmin zaman çərçivəsində həyatımın ən gözəl, ən qiymətli günlərini yaşadım. Odur ki, bu gün aramızda olmayan, fani dünyadan köç edib getmiş Ağaoğlu Əhməd bəyin adını nə vaxt eşitsəm, bütün bunları göz öünüə gətirir, ürəyimdə ona dərin sevgi, şükrənlıq hissi duyarım. İndi bu sevgi və şükrənlıq hissini Əhməd bəyin əbədi ayrılığı sabəbindən təbii ki, bir türək acısı da qarışır. Ağaoğlu Əhmədin məmələkətin mədəniyyət və irfan həyatına göstərdiyi xidmətlər çox qiymətlidir. Ölkənin inqilab tarixi, irfan və mədəniyyət ta-rixi onun xatirəsini daim sevgi və hörmətlə anacaqdır.

“Oyanış”, 25.5.1939-cu il

ƏHMƏD AĞAOĞLU

Bu həftə Əhməd Ağaoğlunu itirdik. Bu ələmli hadisədən türk millətinin dərin bir əzab duyduğunu qəbul etmək lazımdır. Nəcib türk millətinin enerji, rıfah və zəkasını yolunda sərf edən hər oğluna necə bir bağışlısı və sevgisi olduğunu Ağaoğlunun ölümü də bir daha isbata yetirdi.

Ağaoğlu...

Bizdən bu gün bəlkə məzar daşı da gözləmədən, təmənna güdmədən, diqqət ummadan, əvəz və qarşılıq istəmədən uzun bir ömür boyu hər şeyini bəxş etmiş Ağaoğlu dünyadan köç edib getdiyi ana qədər ən gəncimiz qədər gənc qalmış bir igidimiz idi. Xəzər dənizini yalamış Azərbaycan ru-zigarları kimi uğuldayan, əski atəşkədələrin tunc manqallarındakı alovlar kimi könülləri yaxan o dadlı və ahanglı səsi ilə nurlu, zamanın sitəmlərinə rəğmən işığından bir zərrə də qeyb etməyən gözü, üzündən heç zaman silinməyən təbəssümü, sinəsinin dərinliklərindən gələn qəhqəhələri ilə gənc idi. Zəkası və hövsləsi ilə gənc idi. Əyilməyən dizləri, mahiyyətini yüksəldiyi ucalıqdan düşürməyən bel sütunu və vüqarı ilə gənc idi. Ehtirasları və daim irəliyə qoşması ilə gənc idi.

Qərb türklərinin arasına yəzdə yüz bir qərblı ziyanlı kimi qarışan Ağaoğlu Orta Asiya türklərindən yalnız coğrafi mövqeyimizə görə alduğumız qərbliklilik sıfatının əsrin anladığı mənada layiq olduğumuz gün arxasına baxdım, baxma-

dımı? Bilmirəm. Yaxın tariximizdəki münəvvər və irşadçı rolinin böyüklüyünü düşündü, ya düşünmədi? Bilmirəm. Fəqət mənim və hamımızın bildiyi bir həqiqət var:

O, tariximizdəki rolinin əzəmətini bizi əsla xatırlatmadı. Daim öyünməmək nəcibliyi göstərdi. Qələminə bir sərhəd gözətçisinin süngülü tüsənginə sarıldığı kimi sarılıb milli maraq və mənafə cəbhəsində döyuşlərinə qətiyyən ara vermədi.

O, qarşılıq gözləmədən mücadilə etmək, hər yerdə və hər zaman nəfsinə hakim olmaq qüdrətinə malik altruist bir idealist idi!

Ağaoğlu Əhməd mahir mühəndis, gözəl müəllim, bacarıqlı vəkil kimi tanınan bir neçə ziyanlı övladın atası idi. Gözəl, nəcib və altruist bir dost idi!

Ədib, xətib, qəzetçi, böyük ziyanlı, böyük mütəfəkkir, professor, siyasətçi, millət vəkili, hətta ata Ağaoğlu da dost, yoldaş Ağaoğludan sonra gəlir.

Türkün çocuğu, demokratiyanın və hüriyyətin mömin bəndəsi, millət yolunda çalışmanın nəcib nümunəsi və bütün nəsillərin ideal yol yoldaşı Ağaoğlu! Sən hər zaman gözəl, nəcib insan olmayı bacardın! Hər nəfəs alışınla da həqiqi bir türk idin! Yalnız böyük və ulu öündə ayılə biləcəyini söylədiyin türkün vüqarlı başı ilə bu gün bütün türklər uca xatirən qarşısında təzim edirlər.

Gözlərimizdə yaş, qəlblərimizdə bir sizilti var.

"Yeni Məcmət", 26.5.1939-cu il

ƏHMƏD AĞAOĞLU

Böyük türk mütəfəkkiri Əhməd Ağaoğlunu bir neçə gün əvvəl torpağa tapşırdıq.

Ustad hər biri ayrılıqla dəyər zirvəsi olan bir çox məziyyətləri ilə təbiətin insanlıq nadir bəxş etdiyi böyük şəxsiyyətlərdən biri idi. İstər Azərbaycanda yaşadığı dövrədə, istər yurdumuza gələndən sonra türkçülük hərəkatının başında dayanmış, 70 illik ömrünü bu yolda sərf etmiş mütəfəkkir bir idealist idi. Ölümüne böyük acı duyduğumuz bir vaxtda dəyərli bilim adamının məfkurə həyatına dair bəzi səhifələri oxucuların gözü önünde yenidən vərəqləmək istərdim.

Əhməd Ağaoğlu 1869-cu ildə Azərbaycanın böyük mədəniyyət mərkəzlərindən biri olan Qarabağda dünyaya gəlmişdi. Atası Mirzə Həsən, anası Sarıcalı türk tayfasından Rəfi bəyin qızı Nairə xanım idi.

Əmiləri oxumuş adamlardı. Ərəb, fars, rus dillərini biliirdilər. Anası da çox ağıllı, yüksək fəzilətlərə malik bir qadındı. Əhməd bəy belə aysiq və təmiz bir ailə mühitində yetişmişdi. Hələ kiçik yaşlarında fars, ərəb, rus dillərini öyrənmişdi.

İftidai məktəbi və litseyi başa vurandan sonra ali təhsil üçün Peterburqa getmiş, instituta qəbul edilmişdi. Lakin gözlərində yaranan rahatsızlıq ucbatından bir müddət sonra məmələkətinə dönməyə məcbur olmuşdu.

1888-ci ildə təhsilini tamamlamaq məqsədi ilə Parisə yollanmışdı. Hüquq fakültəsinin tələbələri sırasında yer almışdı. Sonra da College de Frans-1 bitirmişi. Azərbaycan'dan Avropaya təhsil üçün gedən ilk türk Əhməd Ağaoğlu idi.

21 yaşında ikən Parisdə fransızca ilk məqaləsini yazmışdı. Azərbaycana dönəncə gərgin bir mübarizə həyatına atılmışdı. Qəzet nəşr etməyə, fikirlərini qorxub-çəkinmədən açıq şəkildə yaymağa başlamışdı.

1908-ci ildən sonra Türkiyəyə mühacirət edən Ağaoğlunu ilk növbədə hər cür türkçülük fəaliyyətinin ən atəşin iştirakçılarından biri kimi görürük. O vaxtdan məhsuldar, atəşin, hürriyətçi, geniş və dərin biliyi sayəsində çoxsaylı məqalələr yazışdır. Yurdumuzda türkçülük məfkurəsinin yayılmasına xidmət etmişdir. Digər tərəfdən də qadın azadlığı, ictimai-siyasi məsələlərlə yaxından maraqlanmışdır.

Böyük hərbdən önce və sonra İstanbul Darülfünununda türk mədəniyyəti tarixi, türk hüquq tarixi, Ankara Hüquq Məktəbində hüququn əsasları fənlərindən mühazirələr oxuyub məmələkətə yuzlərlə qiymətli mütəxəssis yetişdirmişdi.

Kitablarının sayı 14-dür. "Tanrı dağı", "Mən kiməm?" əsərləri ilə yanaşı hələlik kitab halında çıxmayan əsərləri, xüsusən Malta xatırələri, uşaqlıq illərinə, Paris həyatına dair qeydləri və s. əziz 15-20 cild təşkil edəcək qədər çoxdur.

Əhməd Ağaoğlunun türkçülük sevgisi gənc yaşılarından başlamışdı. Mərd, cəsur xarakteri sayəsində bu sevgi uğruna təhlükələrlə qarşılaşmış, hətta ölümə üz-üzə gəlməmişdi. Parisdə tələbə olduğu vaxt bir fransızın qəhvəxanada

türklər əleyhinə danışdığını eşidən Əhməd bəy dözməmiş, söhbətə qarışmışdı. Nəticədə münaqış böyümüşdü. Bu dəfə Əhməd bəyin həqarətinə uğrayan fransız onu duelə çağırmışdı. Dueldə Əhməd bəyin sekundantı o zaman Parisdə tələbə olan göz doktoru Esat Paşa imiş.

Qaydalara görə duel şartlarını Əhməd bəy müəyyən etməli imiş. O zamana qədər ömründə əlinə silah almayan gənc macəranın ölümlə sona yetəcəyini bilsə də duel çağrılığını qəbul etmişdi. Fransızla əvvəl iki metr aralı dayanmalarını, sonra hərəsi bir addım irəli gelib döş-döşə vuruşmalarını şərt kimi irəli sürmüştü. İki belə görən rəqibi ölüm qarşısına bunca mərdliklə çıxan, ölkəkən mütləq öldürmək haqda da düşünən türk gəncdən qorxub duel fikrindən əl çəkmişdi. Məsələ də beləcə qapanmışdı.

Ağaoğlu çox gənc yaşlarında, Azərbaycanda yaşayarkən dini təəssübkeşliyin ən güclü zamanlarında dəfələrlə qorxu bilmədən takbaşına axundularla, din alimləri ilə qarşı-qarşıya gəlmişdi.

O vaxtlar mütəmadi şəkildə ortaya çıxan sünni-şia davalarının mənasızlığını, xalqı gerilik və təfriqəciliyə çəkən yararsız əfsanələr olduğunu, yalnız milli birliyin xalqa fayda gətirəcəyini deyən və bu fikirləri məqalələrində açıq şəkildə ifadə edən Ağaoğlu sonda axundların qəzəbinə uğramışdı. Üləma Əhməd bəyin qanını halal buyurmuş, nikahının geri oxunması haqda fitva çıxarmışdı.

Dövrün qati təəssübkeş inanclarına görə o vaxtkı Azərbaycanda bu olduqca ağır hökm idi. Dini xurafat və təəssübkeşliklə qətiyyətli mübarizəsi az qala xalqı da Əhməd

bəyə qarşı üsyanə qaldırılmışdı. Nəticədə altı ay evdən bayırda çıxmamış, evini isə polislər mühafizə etmişdilər.

Nəhayət, yenilik tərəfdarı əsilzadələrdən ibarət ziyalı şəxslər, ilk növbədə Bakı zənginlərinən Hacı Zeynalabdin Tağıyev araya girib axundlara deyirlər:

– Bu adam dediklərinizin bidət olduğunu iddia edir, siz də qarşı-qarşıya galib mübahisə yolu ilə sözlerinizin bidət yox, həqiqət olduğunu isbat edə bilərsinizmi?

Yaşlı axundlar islamı və din tarixini onların özlərindən də yaxşı bilən otuz yaşılarında bir gənclə üzləşəcəklərini ağıllarına gətirmədiklərindən təklifi qəbul edirlər. Üləma otuz beş-qırx nəfər idi. Qarşılarda isə yalnız bir nəfər dayanmışdı.

Qarşıq məmələkətdə təhlükə və tacavüzdən qorunmaq baxımından ən münasib yer sayılan məsciddə yığışırlar. Mübahisəyə qulaq asmaq üçün Bakı əşrəfindən və sadə camaatdan yüzlərlə adam da bura gəlmişdi.

Bəzi məsələlərin müzakirəsindən sonra Əhməd bəy axundlara:

– Sizdən bunu soruşmaq istəyirəm, – deyə xitab edir. – Peyğəmbər zamanında sünnilik, şielik söhbəti vardımı? Məgər Peyğəmbər bütün müsəlmanın qardaş olduğuna inanmirdim? Həzrəti Ömrən Peyğəmbərin ən sevimli dostu deyildimi? Ömrən islamə iman gətirməzdən əvvəl Peyğəmbər daim Əbu Cəhilə onun hidayət yoluna gəlmələri üçün dua etmirdimi?

Axundlar suallara cavab tapmayıb şəşqin halda birbirlərinə baxmağa başlamışdilar. Əhməd bəy daha böyük qətiyyət və cəsarətlə sözünə davam etmişdi:

– Ömər Ümmi Gülsümün əri, Əlinin damadı deyildimi?

Axundlar uduzduqlarını anlayırlar, amma vəziyyətdən çıxmak üçün özlərini daha da çətinə salırlar:

– Xeyr, – deyirlər, – belə olmamışdı. Düzdür, Ömər Ümmi Gülsümlə evləndi. Bundan ötrü xəlifəlik məqamından istifadə edib qızını ona vermək istəməyən Əlini hədələdi. Həzərəti Əli qorxuya düşüb Allaha yalvardı. Duası qəbul olundu. Göydən bir şeytan endi, əsl Ümmi Gülsüm isə səmaya qalxdı. Yəni Ömərin evləndiyi qadın Əlinin qızı Ümmi Gülsüm deyil, Allahın hökmü ilə göydən enən bir şeytan idi.

Əhməd bəy bu sözləri eşidib hayqırmışdı:

– Camaat, inandığınız axundların iş çətinə düşünce indiyə qədər hər yerdə cəsarət, mərdlik, kamillik örnəyi kimi təqdim etdikləri Əlini necə qorxaq adam səviyyəsinə endirdiklərini, uydurma nağıllarla necə kiçildikləri eşitdinizmi?

Axundların xurafat və mənəfəət üzərində köklənmiş “dindarlığını” görən xalq onlardan üz çevirir, əsl faydanın milli birlik və qardaşlıqdan gələcəyini deyən gəncə haqq verib onu var gücü ilə alqışlayır.

Bələcə, Avropada elm oxuduğu üçün kafir sayılan, ölümünə fitva verilən gənc Ağaoğlu dərin zəkası, mühakimə qabiliyyəti, elm və dinə dair əhatəli bilikləri ilə bir tərəfdən xalqın inamını qazanır, digər tərəfdən də axundları nüfuzdan salır.

Ağaoğlu yalnız elm və millət naminə hətta şəxsinə edilən həqarətlərə də göz yuman bir insan olmuşdu.

Azərbaycanda Hüseynzadə Əli bəylə “Həyat” qəzətini çıxarırlar. Əli bəyin sabahkı saya bir yazı çatdırması lazımdır.

Əli bəy ağır, asta tərpənişli adamdır. Altında imzası olacaq hər məqalə üçün uzun-uzadı hazırlıq görür, lügət və ensiklopediyalara baxır, düşünüb-dاشınır, ortaya çox mükəmməl bir yazı qoymaq istəyir. Odur ki, çatdırı bilmir.

Qəzətin zamanında çıxmاسını istəyen atəşli, hövsələsiz Ağaoğlu Əli bəyin hələ də yazını bitirmədiyini görüb onuna münəqışaya başlayar. Əli bəy də hirslenir, öündəki sandalyani qaldırıb hiddətlə Ağaoğlunun üstünə yürüyür.

O zamana qədər dostundan belə hərəkət görməyən Əhməd bəy çox mütəəssir olur, gözlərindən yaşlar axır, amma yənə özünü toplayıb Əli bəyə

– Vur, amma yazını ver, – deyir.

Əli bəy də sevimli dostuna qarşı hərəkətindən peşman olur.

– Sandalyani qaldırmağıma nə baxırdın? Elə fikirləşirdin ki, vura bilərdim? – deyə üzrxahlıq edir.

Onun şəxsiyyəti əsla qatqısı olmayan fəzilət cövhərindən yoğunulmuşdu. Bu səbəbdən hər cür bayağılıqların, hətta düşməncilik və ölüm hədələrinin qarşısına da qorxmadan çıxır, mənəvi yüksəkliyi ilə hər kəsi əzməyi bacarırdı.

Mütareke zamanında hansı səbəbdənsə Azərbaycanda olduğu sıralarda İstanbulda iqtidar mövqeyinə yüksələn İtlaf və Tərəqqi liderləri ittihadçıları mühakimə edirlər. Onları məhkəmələrə, divanxanalara çəkirlər.

ƏHMƏD AĞAOĞLU

Əlimizdən bir dəyər də uçub getdi.

Əhməd Ağaoğlunu qeyb etdik.

Vaxtı ilə sənət havasızlığından boğuldugum vaxtlarda Hamidə üz tutardım. Sonra da zaman-zaman sağa-sola çirpinan insan dənizində sükun və inam aşilan bir ada arapanda Ağaoğlunu görmək mənə həqiqi şəfa olurdu. O da getdi, bu da...

Nə yaziq!

O, insanlığın az-az təsadüf etdiyi dəyərlərdəndi. Alimi, çalışqandı, mübarizdi, zəki və faydalı idi. Bu keyfiyyətlərin heç biri üzərində dayanmaq istəmirəm. Ağaoğlu şəxsiyyətinin yüksək dəyər verdiyim cəhəti xarakterinin alılılığı idi. O, insan idi. Bütöv bir insan idi.

Həyatda hər şeyi tapmaq mümkündür. Lakin mükəmməl bir insan tapmaq? Bütün iztirab və işgəncələrimizin kökü buradadır.

O, səsi, sözü ilə başdan-başa bir səmimiyyət idi. Onda böyük iztirab çəkən insanların mənəvi yüksəkliyi vardı. Əhməd bəy yanıb atəşlərə yaxılmış, lakin kül olmamışdı. Yandıqca üzərindəki filizi əridib qızıl külçəsinə çevrilmişdi.

Neçə illər idi, hər bazar ertəsi axşamı o, söhbət edir, biz dinliyirdik. Söhbəti gənclər başlar, lakin həmişə o davam edərdi. Gündüzün yorğunluğundan sonra uşaqları sayılacaq bizlər dincəlib özümüzə gəlmək üçün salonda rahat bir yer

O zaman ittihadçıların tanınmış nümayəndələrindən bir çoxu qorxub ölkədən qaçmışdı. Lakin İstanbuldan uzaqda, vətəni Azərbaycanda olan Ağaoğlu qarşı tərəfin şəxsinə haqsız və düşmən münasibət bəslədiyini, üstəlik də həyatını böyük təhlükəyə atdığını bildiyi halda hesab soranlardan gizlənməyi əskiklik saymış, öz ayağı ilə alnı açıq, üzü ağ qayıdır düşmənləri önündə heykəl kimi dikilmişdi.

– Buyurun, əfəndilər, mən gəldim, – demişdi. – Hərbi məhkəmənizə təslim oluram. Sizlərə məmələkətimizdə gör-düyüm işlərlə bağlı hesab və cavab verməyə hazırlam. Soruşun suallarınızı!

Nəticədə ittilafçılar onu Malta adasına sürgün etmişdilər.

Bu fəzilət və cəsarət heykəli olan insan məmələkət gəncliyi üçün bir örnəyə, nümunəyə çevriləməlidir.

Quraq, sisqa elm aləmində o, heç zaman qurumayan bulaq oldu. İnsanlıq və fəzilət səmalarında üzərinə heç bir bütün kölgə sala bilmədiyi günəşə çevrildi.

Əsl böyük insanların hamısı kimi nə xəstəliyə, nə yaşa baxdı. Nə sürgün, nə ehtiyac onu mübarizədən çəkindirə bildi. İdeal saydığı, haqq-adalət bildiyi yolda dayanıb-dincəlmədən həyatının sonuna qədər çalışdı, özünü oda-közə vurdu.

Lazımı qeydlər götürmək məqsədi ilə gözdən keçirdiyi əsərlər yazı masasının üzərində qaldı. Sevimli ustadımızın yazı masasında yarımcıq qalan kitabları türkük üçün hazırlamaqdə olduğu yeni araşdırılmaların qaynaqları idi.

“Türkük”, № 5, 1939-cu il.

axtararkən, o, əlində əsa uca sandalyası üzərində bir aslan heybəti ilə oturardı.

Hər sözü inanc və inandırma idi. Səsində ildirimlərin ahəngi vardi. Onun yetmiş ilin söndürmədiyi baxışlarının təsirinə düşər, cazibəsindən çıxa bilməzdik.

Ara-sıra xəstələnirdi. Amma yenə yanına gedirdik. Nadir hallarda yataqda qəbul edirdi. Qalan vaxtlar hər zaman əsası əlində uca sandalyasında dimdik oturub bizi gözlədiyini görərdik. Danışlığı zaman arabir kiçik krizlər keçirirdi. Əlinin güclə sezilən işaretli ilə tez dərmənini gətirirdilər. Alar, hiss olunmadan qoxulardı. Çox vaxt ətrafdakılar hətta nəsə baş verdiyinin fərqiñə varmazdılар.

Beləcə, mübahisələrin səs-küyü altında öz-özünü müalicə edir, kiçik bir şüşə parçasından aldığı enerji ilə sanki heç nə olmayıbmış kimi əvvəlki kimi uca səslə söhbətinə davam edərdi.

Artıq susdu. Əbədilik susdu...

Bəli, həyatımızda bir dəyər də həmişəlik qeybə çəkildi, görünməz oldu. Gözlərimə yaş doldu, əbədiyyat boşluğununa sanki o deyil, mən yuvarlanmışdım.

Yetmiş il öncə Qarabağda parlayan atəşin işıqlarını nəhəng bir səma qövsünə sərpə-sərpə çox sevdiyi qardaş yurdda torpağa endi və həmişəlik söndü...

Doktorlar deyibmiş ki, tacrübə ilə də təsdiq olunduğu na görə böyük insanlar sakit tərzdə ölürlər. Çəkdiyi iztirab-lara baxmayaraq son ana qədər şuruna hakim, anlaqlı və sakın idi. Son anda da qorxmadı, qorxutmadı, övladlarına təsəlli verdi.

"Siz də ölçəksiniz, bu bir qədər məsələsidir. Görəcəyiniz tək bir iş varsa o da yaxşı insan olmaq, biri-birinizi sevməkdir" – demişdi.

Böyük, mükəmməl bir insan!

Son həftə ziyanatına getmişdik. Həkimi adamlarla çox görüşməsin, yorulmasın deyibmiş. Lakin o bizi – hər həftə yanına gələn dostlarını soruşmuş, bizimlə maraqlanmış...

Gözləyirdik, bir həftəyə yaxşılaşar, sonra gedərik, – deyə düşünürdük.

Bu dəfə həftə başa çatmadan getdik.

Artıq əlində əsası, gözlərində nuru, dodaqlarında səsi yoxdu.

Artıq iztirab bitmiş, mübarizə sona çatmışdı.

Bəyaz örtü altında silahı əlindən yerə düşən yaralı cəngavər kimi uzanmışdı.

Qoca aslan daldığı əbədi uykuda dincəlir, çevrəsində isə beş nəfər hıçırıqlı səslə ona dünyanın ən ülvə mərsiyəsini oxuyurdu.

Ağaoğlu özündən sonra həyatda biri-birindən dəyərli beş övlad qoyub getmişdi. Bu, ölen üçün nə qədər böyük təsəlli idisə, qalanlar üçün də Əhməd Ağaoğlu adı o qədər böyük qürur və iftixar mənbəyi idi.

Adamı yandırıb-yaxan istinin altında addım-addım böyük tabutun ardınca yürüyürdük. Yanında qiymətli din adamımız Mustafa Sakib vardi.

Ondan soruşdum:

– Ustadi hara aparınq? Fəlsəfədən, filosofdan yeni bir xəbər varmı?

Açı-acı güldü.

— Cavabı gərək dindən soruşaq, — dedi.

Bələ... Deməli əslərin zəkası boş yərə yorulmuş...

Onu torpağın bəyaz dərinliyinə buraxdıq. Kainatın işığından, səsindən rahat qalsın deyə üstünü möhkəm-möhkəm örtdük, pərcimlədik. Qəbrinin ətrafına minlərlə könüllərin məhəbbət ərməgəni olan çıçəklər düzdük. Və son borcumuz kimi hərəmiz məzarına bir ovuc torpaq atdıq.

Sevdikləri qəbrinin baş tərəfində dayanıb ağladılar və:

— Böyük insan, böyük insan, hər fani başarı övladı kimi sən də öldün, amma bizə buraxıb getdiyin işiqla əbədi həyata qovuşdu... — deyə hayqırıldılar.

“Tan”, 21.05.1939-cu il

Səbihə Zəkəriyyə Sertel

AĞAOĞLU

Ağaoğlu Əhmədi tək bir kəlmə ilə ifadə etmək zərurəti yaransa, “İnsan” sözü onun üzərinə biçilən ən yaxşı libas olardı. Ağaoğlunun yetmiş illik həyatı dövründə varlığını oluşturan fikirləri, hissələri, qənaətləri, böyük enerjisi sadə sözlərlə doldurmaq istədiyim bu kiçik sütuna əsla sığışmaz. Lakin fikrimcə, onun ən seçkin səciyyəsi insanlıq, hürər və həqiqi insanlıq olan eşqi və həsrəti idi.

Ön böyük zövq duyduğu intellektual həyatda və mücadilədə bir qənaət, bir ideal olaraq məniməsiyi demokratiyani fiziki mövcudluğunun son dəqiqələrinə qədər

sarsılmadan müdafiə etdi. Eyni zamanda qənaətinə zidd fikirlərə qarşı təmkinli münasibət də heç zaman əlindən buraxmadığı bir ölçü vahidi oldu.

Ağaoğlu insanlar üçün Yer üzərində utopik bir cənnət — biri-birinə pislik etməyən, bir-biri üçün yaşayan, hər kəsin biri-digərinə fəzilət bağları ilə bağlılıqları bir aləm yaranmasını istəyirdi. Onun bütün həyatı həmin aləmin həsrəti ilə keçmişdi. Yer üzünü bürüyən naqis ehtiraslara, didişmələrə bəslədiyi kini daim içində daşmış, həyatının son dəqiqələrinə qədər qələmini və dilini qəlbinin bütün həyəcan və enerjisi ilə amallarının müdafiəsinə həsr etmişdi.

Ağaoğlu özünün də dediyi kimi, həyatın yetmiş ililik pərdəsi endiyi zaman arxasında fikirləri uğrunda fədakarlıqlıdan bir saniyə də çəkinməyən, bir saniyəliyə də olsun prinsiplərini maddi mənfəətlərə dəyişməyən, heç nəyə boyun aymədən fənaya qovuşan mükəmməl bir insan buraxmışdı.

Yüksək xarakter və əxlaqın müdafiəçisi olan Ağaoğlu iyrinc mənfəətlərin qarşısında idealını könlündə sap-sağlam daşmış insan kimi vicdan sakitliyi ilə bu fani dünyaya vida etmiş bəxtiyar bir ölüdür.

Biz qiymətli bir intellektual və böyük bir insan itirdik.

“Tan”, 21.05.1939-cu il

AĞAOĞLU

Dünən torpağa gömdüyümüz Ağaoğlu Əhməd qısa insan ömrünə tarix genişliyi verən şəxsiyyətlərdən idi. Onunla birlikdə bütöv bir dövrü də itirdik.

Gördüyü işləri, fəth etdiyi millətə xidmət zirvələrini yazıb bitirməyə qalın bir kitab lazımdır. Belə kitab isə çox asan yazıla bilməz.

Ağaoğlu Əhmədin ölümü ilə üç varlığı birdən qeyb etmiş olduq. Ayrılıqla hər biri böyük dəyərlərə malik üç varlığı...

Moskva çarlığının idarəciliyi altındaki türkçü Ağaoğlu, türkçülüyü ucbatından yerini-yurdunu buraxıb Türkiyəyə köç etməyə məcbur qalan Ağaoğlu və nəhayət Türkiyədəki Ağaoğlu.

Yad sərhədlər daxilində, yad süngülərin kölgəsi altın da türk birliyi ideyasını fikirdən əmələ çevirmək çətin və qorxulu iş idi. Ağaoğlu heç zaman ruhdan düşmədən bu işi görmüşdü.

Türkiyədə tribunluğu ilə dilini, məqalələri ilə qələmini, darülfünun kürsüsündə isə elmini türkçülüyü səfərbərliyə almaq, bir bayraq altına gətirmək uğrunda mübarizəyə sərf etmişdi.

Hər ziyanlı vətən qarşısındaki borcunu onun qədər qətiyyət, bacarıq, ardıcılıq və cəsarətə yerinə yetirə bilsəydi, bu gün fikir dünyamızdakı bəhərsizliyin bir tarix kabusu olmaqdan başqa anlamı qalmazdı.

Ağaoğlu fransızların “ensiklopedik” adlandırdıqları şəxsiyyətlərdən idi. Tarixə çevrilən, dünyada iz buraxan az və ya çox əhəmiyyətli elə bir cərəyan, elə bir hadisə yoxdur ki, Ağaoğlunun tədqiqlərindən kənardə qalmış olsun! Böyük və əhatəli zəka sahibi idi. Araşdırıldığı hər məsələni dərindən-dərinə təsnif edir, ardıcılıqla sıralayır, bir çox hallarda tərkib hissələrinə qədər gedib çıxırı.

Hələ darülfünunda çalışdığı dövrdə hazırladığı “Türk hüquq tarixi” adlı dərs qeydləri sözün həqiqi mənasında tam orijinal əsər idi. Təəssüf ki, bu gözəl və qiymətli araşdırma hələ də yalnız tələbə mühitində qalmaqdır.

Onun sevdiyim, daim hörmətlə andığım bir üstünlüyü də inanclarının müdafiəsi zamanı göstərdiyi dəyanət və prinsipiallıq idi. Qarşısında kim olursa olsun, prinsipini fəda etməz, sona qədər dirəniş göstərərdi. Hətta bu səbat yolunun sonunda bir dar ağacının sabunlanmış ipi sallansa belə...

Elmə və fikir həyatına iman gətirmişi. İnanclarının müqəddəsliyinə heç vaxt zərrə qədər də ləkə salmaz, bildiyini açıq söyləməkdən çəkinməzdı.

Bütün bu xüsusiyyətlərini ömrünün sonuna qədər bir dəqiqliqə gecikdirmədən, təxirə salmadan daim ortaya qoydu. Qocalıq, xəstəlik vücudunu sarsa da, beyninə əl uzada bilməmişdi. Bir ay bundan əvvələ qədər xəstə yatağında qələmə aldıqlarını oxuyurduq. O yazıldarda həyatının sonuna gəlib çatmış yaşlı bir adamın şikayətləri deyil, ən gənc, ən coşqun bir fikir qəhrəmanının həyəcanı vardı. Aramızdan ayrılmamasına ən çox da bu səbəbdən yanıram. Rəhmət

onun ən təbii haqqıdır. Tək olan Allahdan özümüzə də səbir diləyirəm.

"Vakıf", 21.05.1939-cu il.

Mahmud Yesari

ƏHMƏD AĞAOĞLU

Ustadın ölüm xəbərini eşidincə, içim sizlədi. Yaşlı idi. Həftələrdən bəri xəstə yatağında yatırıldı. Son günlərdə vəziyyətinin daha da ağırlaşdığını hiss edirdik. Bu acı xəbər heç gözlənilməz olmasa da ustadın bizi həmişəlik tərk etməsinə yanıb-yaxılmamaq da imkansızdır. Onu ilk dəfə Balkan savaşçı dövründə, Türk Ocağının Divanyolundakı mərkəzində görmüşdüm.

Biz, bir neçə dost məmləkətdə ilk izçilik (memorial) təşkilatı olan "Türk gücü" nü qurmuş, Türk Ocağı binasının alt mərtəbəsindəki arxa otağa daşınmışdıq.

Ustad bir neçə dəfə yanımıza gəlib işimizlə maraqlanmış, bəzi məsələlərə aydınlıq gətirmişdi. Aradan illər keçdi. Onunla mətbuat aləmində yenidən üz-üzə gəldik. Zəkası, elmi, idrakı qədər parlaq və xariqüladə bir hafizəsi də vardi. Məni görən kimi dərhal tanımişdi.

Ustadın bir ara çıxardığı "Akın" qəzetində onun qiymətli mülahizələrdən istifadə edərək çalışdım. Mənə çox ittifat göstərirdi. Nə zaman qarşılaşsaydıq ilk hal-əhval tutan o olurdu.

Çox nəzakətli, kübar insan idi.

Məmləkətimiz yeri çox çətinliklə doldurulacaq, bəlkə də illər keçəndən sonra da səviyyəsinə uyğun adam tapıl-

mayacaq bir professor, bir xətib, böyük bir alim, ən xəstə və yaşı çağlarında belə qılınc kimi kəsərli qələmə malik çox güclü və ağıllı bir qəzətçi, fəal bir ictimai xadim itirdi.

Mən isə artıq nəsihatlərdən, fikir və mülahizələrdən, doğru yol göstərməsindən bir də heç zaman faydalana bilməyəcəyim nəcib, kübar, nəzakətli, sevimli dostumu və ustadımı itirdim.

Qəzətçilik və elm həyatımıza çox əmək sərf etmiş ustادın xatırısı heç zaman ürkənlərimizdən silinməyəcəkdir. Silinməməlidir. Çünkü bu sadəcə təəssüf doğuran unutqanlıq deyil, həqiqi nankorluq olardı.

"İqdam", 20.05.1939-cu il

Əhməd Cəfəroğlu

BİR ÖRNƏK İNSAN

Siyasi rejim fərqlərinə və dəyişikliklərə rəğmən yarımlaşra yaxın müddətdə türkçülüyü inkişafına ən çox xidmət edənlərdən biri də Ağaoğlu Əhməd bəy olmuşdu. Azəri mətbuatı bu qəbildən olan münəvvər insanlara "millət xadimi" adı verib. Bizim günlərə qədər həmin şərəflə ada layiq görülən üç mühüm Azəri mütefəkkirini tanıyırıq. Onlardan birincisi milli hüdudlar⁷ xaricindəki türklərin ilk qəzətçisi Zərdabi, ikincisi ilk türk əlifba islahatçısı Mirza Fətəli Axundzadə, nəhayət üçüncüsü mərhum Ağaoğlu Əhməd bəydir. O, mənsub olduğu millət xadimləri məktəbinin ən fəal, ən öncül nümayəndəsi idi. Sələflərin başladığı işləri

⁷ Türkiye Cumhuriyyəti sərhədləri nəzərdə tutulur -V.Q.

qismən təkmilləşdirib, qismən də ana yurddakı xələflərin öhdəsinə buraxıb Türkiyəyə mühacirət etmiş və daha geniş sahədə çalışmağa başlamışdı. Məncə, Ağaoğlunun bu iki türk məmələkətindəki fəaliyyətini bir-birindən ayırmalazdır. Çünkü mərhum Azərilərin nəzərində başqa, Türkiyə mətbuatında isə tamamilə fərqli nöqtələrdən tanınmaqdır. Əvvəla, Azəri mühiti ustadin Türkiyədəki fəaliyyətini müəyyən qədər təqib etdiyi halda, Türkiyə mühiti onun Azəri türkləri arasındaki işlərindən tam xəbərsizdir. Ona görə də Əhməd bəyi daha çox doğuldugu ölkədə göstərdiyi fəaliyyət baxımından təhlil etmək lazımdır.

Əhməd bəy heç vaxt heç bir təhlükə xofundan qorxub çəkinməmişdi. Azərbaycandakı fəal həyatı əvvəldən sona qədər mübarizə və mücadilələrdə keçmişdi. Gördüyü və qarşılaşdığı düşmənlərin üzərinə hücuma keçmiş, Azəri həyatının bütün nöqsanlarını birbəbir açıb ortalaq qoymuş, cəhalətlə mübarizə aparmış, xocasını, axundunu, mollasını təngid və istehza hədəfinə çevirmişdi. Lazım olan yerdə türklük, lazım olan yerdə islamlıq libasına bürünmüş, Azəri türkünün inkişaf və tərəqqisi üçün qılincinin iki tərəfindən də ustalıqla yaranmışdı. Müdaxilə etmadıyi, iç üzü-nü açmadığı heç bir xəstə mühit qalmamışdı. Bəzilərinə mətbuat vasitəsi ilə, bəzilərinə xoş söz və öyüd-nəsihətlərlə, bəzilərinə isə qurucusu olduğu Difai partiyasının zoru ilə, güc və qüvvə vasitəsi ilə xitab edərək carçısı olduğu sağlam fikirləri onların arasında yaymışdı. Müxtəlif cəmiyyətlər qurmuş, maarif işlərinə müdaxilə etmiş, ən böyük dəyəri isə Azərbaycan mətbuatının inkişafına və qüvvətlənməsinə verdiyi xidmətlərdə tapmışdı. Mərhum ilk Azərbaycan

qəzetiçi və ilk qəzetiñ qurucusu olmasa da, Azərbaycan mətbuatının ustadi adını qazanmağı haqq etmişdi. Çünkü bundan təqrİbən altmış il əvvəl Azərbaycanda ilk dəfə Zərdabi tərəfindən "Əkinçi" adlı bir qəzetiñ əsası qoyulmuşdu da, həmin qəzet təxminən iki illik mövcudluqdan sonra qapanmış və heç bir mühərrir yetişdirmədiyindən 1905-ci ilə qədər yeni Azəri qəzetiñ doğuluşuna valideynlik edə bilməmişdi. Yalnız 1905-ci ildə ikinci sırada böyük zəhmətləri keçən Azəri qəzetiçiləri kimi Hüseynzadə Əli bəylə Ağaoğlu Əhməd bəy meydana atılmışdır. Bir müddət bu iki qıymətli insan bir-birindən ayrılmamış, biri digərini tamamlamağa çalışmışdı. Lakin xarakterlərindəki fərqlər bir illik müştərək çalışmalardan sonra yaxın dost olan iki Azəri millət xadiminin yollarını ayırmış, illər sonra yenidən hər ikisini təkrar, amma bu dəfə artıq İstanbulda başqa bir fəaliyyət meydanında birləşdirmişdi.

Mərhum Ağaoğlu Azərbaycanın Qarabağ bölgəsində ilk təhsilini alb islam təbiyəsi gördükdən sonra müasir Qərb təhsilini Fransada tamamlamışdı. Parisdən vətəninə döndüyü zaman Mirzə Fətəlidən sonra İstanbula uğrayan ikinci Azəri mütəfəkkiri olmuşdu. Türkiyənin o zamankı münəvvərləri ilə temas qurmuşdu. Lakin buna baxmayaraq ilk fəaliyyəti səhnəsi kimi Bakı şəhərini seçmişdi.

Bakı o dövrdə Azərbaycanın iqtisadi və fikir mərkəzi idi. Yerli erməni və rus mətbuti bütün Qafqaza buradan xitab edirdi. Türklerdən başqa hər millətin öz vətəndaşları ilə ana dilində ünsiyyət qurmaq üçün mətbuti vardı. Yalnız türkərin özlərinə olub-keçənləri anladacaq belə bir fikir yayıcıları yox idi. Bu çatışmazlığı görən Ağaoğlu ilk və en

mühüm fəaliyyət sahəsi kimi qəzetiçilik həyatına atılmışdı. Məsləkdaşı Əli bəy Hüseynzadə ilə birlikdə 1905-ci ildə "Həyat" adlı qəzet çıxarmağa başladılar. Tezliklə "Həyat" Ağaoglu üçün arzusunda olduğu sağlam həyat qaynağına çevrildi. Türkləri dilsiz-ağızsız görməyə alışmış erməni mətbuatı yeni türk qəzeti müdhiş bir tənqid və nifratlı qarşılıdı. İlkin mərhələdə daha çox türk türkə və Qafqazdakı qonşulara tanıtmaq qayəsi güldən "Həyat" dərhal bu yeni düşmən fikir cəbhəsi ilə qarşı-qarşıya gəlib savaş verməli oldu. Həmin dövər qədər türkərin xalqa xitab vasitəsi olmadığından qüvvətli mətbuatı malik erməni ictimai fikri təsir gücünü əhəmiyyətli dərəcədə genişləndirə bilmədi. Erməni qəzətləri bütün Qafqaz ticarətini əllərində saxlayan türkləri qeyri-insani sıfatlarda vəf edərək onları ruslara hər şeydən öncə mədəniyyətdən uzaq, insanı keyfiyyətlərdən məhrum «sürü» kimi tanıtmaqdan çəkinməmişdi. "Həyat" bu fitnə-fəsad dolu əməlləri puça çıxaran ən qüvvətli vasitə olduğundan onun nəşri erməni mətbuatı tərəfindən çox qəzəblə şəkildə qarşılıdı. Bu səbəbdən da ermənilər hər vasitə ilə rus hökumətinə qəzetiñ bədxah niyyətlərlə meydana çıxmazı fikrini aşılamağa başladılar. Onların iddiasına görə, "Həyat" Qafqazda müstəqil islam dövlətinin qurulmasına zəmin hazırlamaq məqsədi ilə təsis edilmişdi. Halbuki qəzet gerçəkdən belə niyyət güdmürdü. Türklüğün təhqir olunmasına dözməyan Ağaoglu dərhal "Həyat"ın 15-ci sayında erməni mətbuatına son dərəcə sərt cavab vermişdi. Həmin yazı redaktorun bu qəbildən ilk çıxışı idi. Artıq Ağaogluñun xarakterinə daha çox uyğun gələn və tənqid münasibətini bildirməsinə imkan yaradan bir qapı açılmış-

di. Mərhum məqaləsi ilə kimliyini belli etmiş, yetkin qəzetiçi və çevrəsinə çoxsaylı tərəfdarlar toplamaq qüdrətinə malik ictimai xadim olduğunu ortaya qoymuşdu.

"Böhtən, yaxud iftiranın sonu" adlanan məqalənin bəzi yerlərini aşağıda olduğu kimi, eynən verirəm:

"Lakin bunların cümləsindən daha artıq iki erməni qəzətinin tutduğu mövqədir. Əvvəlimci "Tiflisski listok" qəzətidir ki, "Həyat" haqqında yazır:

«Əhməd Ağayevin təhti-himayəsindəki "Həyat" qəzeti islam birliliyi fikrinin təbliğü üçün təzə və qüvvətli vasitədir. Müstəqil bir islam hökumətinin təşkili fikrini Qafqaz müsəlmanları arasında yaymaq qəzətin əsas məqsədidir. O, yer üzündə islamdan başqa heç bir şey görmür. "Həyat"ın əqidəsinə görə mədəniyyət və insaniyyət sadəcə türk-tatar, yəni müsəlman olmaqdan ibarətdir. Hər kəs müsəlman deyilsə, türk-tatar deyilsə, deməli insan deyildir».

Digər erməni qəzeti "Mşak" isə öz səhifələrində bu dəfə «Həyat»a qarşı erməni dilində çeşidli iftiralarla yer verməkdən çəkinməmişdi. Ağaoglu hər iki qəzəti xitabəni 1905-ci ildə belə cavab vermişdi:

"Bu yazılarından məqsəd nədir? Müsəlmanların gözlərini açan, onların dərdinə qalan, yol göstərən "Həyat"ı məmatla⁸ əvəzətmək! Səkkiz yüz min erməninin on beş-iyirmi müxtəlif qəzeti çıxdığı halda otuz milyon Rusiya müsəlmanının gərək bir qazeti də olmasın, gərək müsəlmanlar hər şeydən məhrum qalsınlar! Ermənilərin məqsədi budur. Göründüyü kimi, onlar "Həyat"ın qəsdinə durublar və məqsədlərinə nail olmaq yolunda heç bir vasitədən çəkinməyəcəklər.

⁸ Ölümle - V.Q.

Böhtan, iftira, böhəyalıq, binamusluq – hər nə bacarırlarsa, edəcəklər”.

Ermeni mətbuatı ilə başlayan münaqişə və mücadilə tədricən Ağaoğlunu qüdrətli qəzetçi səviyyəsinə yüksəltmişdi. O, bir tərəfdən türkləri Qafqazın digər millətləri qarşısında müdafiə edərkən digər tərəfdən də yerli türk əhalini birləşdirərəcəyini çağırırdı. Böyük sərvətə sahib Bakı zənginlərini xalqına və ziyanlarına maddi yardım göstərməyə səsləyirdi. Onun fikrinə türk camilərinin, mədrəsə və məktəblərinin yaranmasını ancaq türk zənginlərinin köməyi ilə gerçəyə çevirmək olardı. Bu mənada dil tapılması lazımlı gələn qüvvə ancaq zənginlər idi. Odur ki, Ağaoğlu lazımlı bildiyi məqamlarda onların heysiyyətini oxşamaqdan da çəkilmirdi. 1906-ci ildə özü-nün “Irşad” qəzetiinin 120-ci sayında yazdı:

“Bakı isə fəxri-millətimizdir və hər bir xeyirli və millətə nəfi olan kömək və ehsandan müzayiqə etməyən Hacı Zeynalabdin kiseyi-səxavətini açıb mədrəsəyə beş min manat bəzli-himmət edib gələcəkdə də ruhani köməyini vəd etmişdir”.

Fəqət Ağaoğlunun qələminə tam güvənmək olmazdı. O, yerinə görə əhalinin bir təbəqəsini təriflərkən başqa bir mühüm məsələdən çıxış edib eyni təbəqəni az sonra şiddətli tənqid atəşinə də tuta bilərdi. Onun qələminin hədəfinə ən çox tuş gələn ruhanıllar idi. Ruhaniş Azəri türklərinə ictimai həyatın zövqünü daddırmaq istəyən millət xadimlərini özlərinə ən qəddar düşmən sayırdılar. Onlar Ağaoğlunun mənsub olduğu ziyanlı nəsildən bir çoxlarının başını yemiş, Azəri mühitinə xeyli sarsıcı zərbələr vurmuşdular. Bu

səbəbdən Mirzə Fətəli Axundzadə, şair Sabir və Ağaoğlu da ruhanılərə amansız düşmən nəzəri ilə baxırdılar. Ağaoğlu onlarla mübarizə apararkən dini təəssübkeşlik nəticəsində başını itmiş müəyyən bir əhali qrupu ilə də qarşılaşmağa məcbur idi. Ruhdan düşməyin nə olduğunu bilməyən mərhum 1908-ci il inqilabına qədər mücadiləsini təkbaşına apardı. Sonda isə mühacir kimi Türkiyəyə köçüb başlatdığı mübarizəni davam etdirməyi xələflərinin öhdəsinə buraxdı. Digər tərəfdən, vəziyyət də Azərilərin xeyrinə işləməkdə davam edirdi. Zaman artıq yeni mübarizə adamları və fikir mücadiləçiləri yetirmişdi ki, tarix onların bar və bəhər göturməsində Ağaoğlunun xidmətlərinə, heç şübhəsiz, ən əhəmiyyətli bir mövqə vermekdən geri durmayacaqdır.

Bir il “Həyat”da çalışandan sonra Ağaoğlu 1906-ci ildən müstəqil şəkildə “İqbəl”⁹ qəzetini çıxarmağa başlamışdı. Beləliklə də o dövrə Azərbaycanda artıq türkəcə iki qəzet vardi. “Irşad” mövcudluğunu üç il sürdürdü və Ağaoğlunun İstanbulda mühacirəti ilə fəaliyyətinə son qoydu. Təəssüf ki, ustadın ölümü artıq tarixa qovuşmuş bu xatirələri bir daha dərin hüznə yada salmağa məcbur etdi. İnsanın canı və könlü Azərbaycanın o çağlardakı tarixini həmin günləri yaşıyanların öz dilindən eşitmək istərdi... Hələlik isə yeganə təsəllimiz ustadın övladları üçün qoyub getdiyi qiymətli xatirələrdir. Təkcə mən deyil, bütün Azərilər bu xatirələrin nəşrini onun övladlarından tələb etməyə haqlıdır. Yalnız həmin xatirələr işq üzü gördüyü zaman mərhum Ağaoğlu da ölməz bir ideal kimi ürəklərimizdə daim yaşayacaqdır.

“Oluş”, 11.06.1939-cu il

⁹ «Irşad» olmalıdır – V.Q.

AĞAOĞLU – ÜSTÜN ADAM

Bir neçə gün əvvəl ölümü ilə içimizi sizlədan möhtərəm və dəyərli xocamız Əhməd Ağaoğlu böyük ölçülərə gələn bir insan idi.

Geniş miqyaslı idrakın və sağlam xarakterin sahibi olan Əhməd bəy həyatda son nəfəsinə qədər özünə yaranan bir şəkildə seçkin xüsusiyyətlərin adamı kimi qaldı. Bu etibarladır ki, insanı “vicdanlı bir makina” kimi vəsf edən son sözləri ilə də tam bir vicdan rahatlığı ilə gözlərini fani aləmə qapayın əsl insani kamilliyi və özünə inamı ortaya qoydu.

Bütün həyatı boyu yüksərindən uzaq düşməyən bir insan ölüm yatağında da məğrur uyuyur. Nə xoşbəxt bir ölüm!

Əhməd Ağaoğlu böyük bir türkçü, yenilməz bir milliyyətçi və demokrat idi. Və demokratiyani da həmişə milliyyətçiliyin mütləq şərti kimi qəbul edirdi.

Demokratianın ən mühüm şərti vətəndaşın rəqabət haqqının tanınması olduğuna görə milliyyətçi prinsiplərə istinad edən hər dövlətin bu şərti qəbul etməsini arzulamaqla bir sırada ona əməldə də hörmət qoyduğunu gerçək şəkildə göstərməsini istəyirdi.

Bələliklə, Ağaoğlu Əhmədin milliyyətçiliklə fərdi hürriyyəti bərabər tutması və bir-birindən ayırmamağı inancına dayanmasının səbəbini biz də bu nöqtəyi-nəzərdə anlamış oluruk.

Ağaoğlu bütün hayatı boyu bir addım da geri çəkilmədən müdafiə etdiyi demokratiya davasına 1789-cu il fransız inqilabının meydana çıxardığı hadisə kimi deyil, bəlkə daha çox hər zaman və hər yerde ideal xalq idarəciliyinin ancə bu yolla gerçəkləşəcəyinə dərin inamı səbəbindən үrəkdən bağlı idi.

İnandığı fikir uğrunda son ana qədər heç bir xarakter zəifliyi göstərmədən mübarizə aparmağı bacaran insanlara həyatda az-az rast gəlirik. Ağaoğlu özünün bu xüsusiyyəti ilə də ilk gəncliyindən başlayaraq həyatının sonuna qədər məmələkət miqyasında insanlara bir örnək olmuşdur.

Ağaoğlunun o qədər də xoş gün gördüyüünü zənn etmirəm. Lakin rahat və vüqarlı bir şəkildə öldü.

Fəzilətli bir mübarizə adamı üçün çox xoşbəxt sonluqdır.

Xatirəsini daim hörmətlə yad etmək hamımızın əbədi bir vicdan borcudur.

“Cigir”, iyun, 1939-cu il.

Məhəmməd Əmin Rəsulzadə

AĞAOĞLU ƏHMƏD

Ağaoğlu Əhməd bəyin şəxsində türk dünyası məşhur mütəfəkkir və mühərrirlərindən birini qeyb etdi.

Türk dünyasında türkçülük cərəyanının Ziya Göyalp, Yusif Akçura kimi ünlü simaları ilə bir sıradə Ağaoğlu Əhməd bəyin adını bilməyən tak bir fikir adamı da yoxdur. Türkiyənin “gənc türklər” inqilabından bəri keçirdiyi otuz

illik təlatümlü həyatında Ağaoğlunun fikir, mətbuat və siyaset sahəsində oynadığı fəal rol vəfatı münasibəti ilə meydana çıxan yazınlarda əksini tapıb.

Özünəməxsus hərəkatlı mücadilə və fikir toqquşmaları ilə Türkiyəyə idealist Avropa düşüncə tərzini və qəzetçilik ənənələrini götirdiyinə görə yaxınları və dostları arasında “ustad” kimi nüfuz qazanan Əhməd bəyin ölkənin mədəni-mənəvi həyatındaki yerini təsbit etmək üçün Malta əsarəti dövründə qələmə aldığı “Üç mədəniyyət” risaləsinə müraciət etmək kifayətdir.

Osmanlı imperiyasının hərbi-ümmümidə¹⁰ uğradığı dəhşətli məğlubiyyət Əhməd bəyi uzun illərdən bəri beynində daşıdığı düşüncə və mülahizələri müəyyən sistem halına salmağa təşviq etmişdi. Uzaq Şərq-Budda mədəniyyəti kimi Yaxın Şərq-İslam mədəniyyətinin də Qərb mədəniyyətinə qarşı mübarizədə tam məğlub olduğunu özünəməxsus kəskin dillə yazış ortaya qoyan Əhməd bəy bu risaləsində qarşımızı təssübkeş bir qərblə sisətində çıxmışdır.

Soydaşları 1894-cü ilda Fransada təhsilini başa vurub Qafqaza dönen Əhməd bəyə əbəs yərə “firəng Əhməd” ləqəbi verməmişdir. Yaddan çıxarmaq olmaz ki, bu ləqəb onun adına sadəcə “Firəngistanda” təhsil alındığını görə deyil, daha çox fransız fikir və ideallarını müsəlman məmələkətində yaymaq məsələsində göstərdiyi fəaliyyətə görə əlavə edilmişdi.

Bu arada rus və türk dillərində yazdığı əsərlərə istinadən biz Əhməd bəyi bir tərəfdən müsəlman qadınlarının məruz qaldıqları dözlüməz vəziyyətə, digər tərəfdən isə islam dün-

yasının mənəvi tənəzzülünə və daxildən çürüməsinə səbəb olan din xadimlərinə qarşı bir hərəkat başlatdığını görürük.

Əhməd bəyin bu tipli hərəkatlar əsasında həmişə səfərber olan “firəngliyi” yuxarıda xatırlatdığım “Üç mədəniyyət” əsərində daha mükəmməl şəkildə ortaya qoymuş, müəllifin bütün həyatı boyu əldə rəhbər tutduğu ideologiyayan sistemi ifadəsi kimi meydana çıxmışdı.

Həyatının sonlarında ümumən türkçü və türkiyəçi kimi tanınan Ağaoğlu mürəkkəb ömrü yoluna mənsub olduğu nəslin əksər nümayəndələri kimi özündə daha çox islam birliliyi ideyası daşıyan milliyyətçi kimi qədəm qoymuşdu.

Azərbaycanın Qarabağ mahalında, patriarchal bir ailə mühitində islami tərbiyə görən Əhməd bəy Parisə prinsipləri əsasında təhsil aldığı Qərb metodu və yiyləndiyi liberal fikirlərlə məmələkətinə dönəndən az sonra mühüm bir tarixi hərəkatdan təsirlənməyə başlamışdı. Yaponianın Port-Arturdakı qələbəsi çarizmin qorxu saçan maskasını qoparıb atmışdı. Artıq yalnız Rusiya deyil, İran və Türkiyə də ölkə daxilində islahat və hürriyət tələbi ilə çalxalanmaqdır idi. Büttün Rusiya müsəlmanları kimi Qafqaz müsəlmanları üçün də bu proses milli və siyasi oyanış dövrünün yetişməsinə işarə idi.

Çox keçmədi, Rusiyada 1905-ci il inqilabı başlandı. Qafqaz müsəlmanları arasında da geniş nəşriyyat fəaliyyəti və təşkilati işlər görmək imkanı yarandı.

Həmin vaxta qədər ciddi senzura nəzarəti altında, saysız-hesabsız çətinliklər bahasına meydana çıxan türkçə bəzi nəşrlər istisna edilməklə yalnız rusca yazış yaratmağa məcbur Əhməd bəy bir an da tərəddüd hissi

¹⁰ Birinci Dünya müharibəsi nəzərdə tutulur -V.Q.

keçirmədən milli mücadilə cəbhəsinə atıldı. 1904-1910-cu illərdə "Həyat", "Irşad" və "Tərəqqi" kimi gündəlik türkçə qəzətlərdə onun verdiyi qələm mücadiləsi Azərbaycan istiqlalı və Azərbaycan dövlətçiliyi yolunda başlanan milli oyanış hərəkatımızın ən canlı və coşqun bir mərhələsini təşkil etməkdədir.

Yuxarıda sadalanan qəzətlərin adlarından da görün-düyü kimi, bu dövrdəki nəşriyyat işləri və siyasi fəaliyyət səmərəli programı, aydın milli məramı olan mübarizə üsulundan daha çox müsəlman əfkari-ümmümiyyəsini həyat uğrunda mübarizəyə səsləyən, gələcək tərəqqi yolunu aydınlaşdırmağı qarşısına məqsəd qoyan siyasi və elmi oyanış təbliğatı xarakteri daşıyırıdı. Bugünkü azərbaycançılıq davası bir yana qalsın, hətta türkçülükün ümumi şəkildə izah və şərhinə də o dövrün mətbuatında çox az təsadüf olunur. Türk təbiri ilə müsəlman sözü Əhməd bəyin özünün məqalələrində də hələ bugünkü təsnifini tapa bilməmişdi.

Amma bütün bunlara baxmayaraq Ağaoğlu Əhməd bəyin o zamankı fəaliyyəti Azərbaycanın milli oyanış tarixində özünəməxsus hadisə idi.

Yalnız Qafqaz müsəlmanları və bütün Rusyanın türk-tatarlarının məsələləri ilə deyil, qonşu İran və Türkiyədə cərəyan edən hadisələrlə də yaxından və cani-dildən məraqlanan Əhməd bəyi sadəcə bir qəzetçi saymaq olmazdı. O, eyni zamanda ictimai xadim, maarifçi, siyasetçi və inqilabçıdır.

Əhməd bəy hər zaman doğma xalqı arasındaki gerilik və cəhalətə qarşı mübarizə edirdi. "Firəngsayağı fikirləri" ilə özünü təəssübkeş mollaların lənət və təkfirlərinin hədəfinə

çevirirdi. Belə bir adam təbii ki, həm də "müsəlmanları hökumətə qarşı mücadiləyə təhrik" ittihamı ilə təqiblərə məruz qaldırdı. Eyni zamanda Bakı kimi amerikansayağı bir şəhərdə üz-üzə golən fərqli nüfuz və rəqabət meyllərini dəf edərək yaranmaqdə olan milli iqtisadi gerçekliyin həyatı mənafelərini qoruduğu üçün müxalif düşüncə sahiblərinin şiddətli təqib və hücumlarına sinə gərməli olurdu. Büttün bunlara yanaşı lazım gəldiyi təqddirdə hətta millətinin hacılara da qıyan yabançı komitələrlə əbir olub çar məmurlarına qarşı gizli terror təşkilatı yaratmaq işində iştirakdan da çəkinmirdi.

Geniş fəaliyyəti əsnasında Əhməd bəy hər zaman müsəlman əhalinin hüquqlarını rəsmi rus idarəciliyinin basqlarından qoruyan seçkin şəxslərdən biri olmuşdu. Rus mətbuatı səhifələrində Qafqaz müsəlmanlarını daim müdafiə etmək vəzifəsi də sanki təkcə onun boyuna biçilmişdi.

Rusiya türk və müsəlmanları arasında mədəniyyətə və tərəqqiyə doğru hər bir hərəkəti "ittihadi-islam təhlükəsi" şəklində göstərməklə "liberal" rus ictimai fikrini bu "mürtəcə" cərəyan'a qarşı ayağa qaldırmaq taktikası yürüdən düşmən qüvvələrin təbliğatlarında hər vasita ilə qaraladıqları, ən çox vurduları və saysız-hesabsız ittihamlara hədəf aldıqları yeganə şəxs də yenə Ağaoğlu Əhməd bəy idi.

Onunla əməkdaşlıq edən, necə qəhrəmancasına çalışıb-vuruşmasına yaxından bələd olan bir adam kimi, tam əminliklə deyə bilərəm ki, o dövrdə, o odlu-alovlu illərdə¹¹

¹¹ XX əsrin ilk onilliyi – Birinci rus inqilabı və Stolipin irticası nəzərdə tutulur -V.Q.

heç kəs Ağaoğlu Əhməd bəy qədər milli hərəkat və milli dava cəbhəsinin ön atəş xəttində olmamışdı.

1910-cu ildə Türkiyəyə mühacirətindən sonra İstanbuldan Bakı qəzetlərinə məqalələr göndərməklə də olsa, Qafqazla mənəvi əlaqəsini müntəzəm davam etdirən Əhməd bəy ümumi hərbin başlanması nəticəsində bu əlaqəni də kəsmək məcburiyyətində qalmışdı.

Rusiyada yenidən azadlıq hərəkatı başladı. Qafqaz millətləri də öz müstəqilliklərini elan etdilər. Azərbaycan Cümhuriyyəti təşəkkül tapdı. Bu təşəkkül prosesində Əhməd bəyin rolu ikinci dərəcəli və epizodikdir. Azərbaycanın sülh heyətinin nümayəndəsi kimi Bakıdan Parisə getdiyi zaman İstanbulda ingilislər tərəfindən həbs edilib Malta adasına sürgün olunmuşdu.

Sonrası artıq məlumudur. Əhməd bəy yenidən Türkiyənin xidmətindədir. Mətbuat Ümum müdürüdür. "Hakimiyəti-milliyyə" qəzetiñin baş yazarıdır. Türkiyə Böyük Millət Məclisinin üzvüdür. Tutduğu bu vəzifələr məlum səbəblərə görə ona Azərbaycan davası ilə yaxından maraqlanmağa imkan vermir. Əslində milli davamız ayrıca bir məsələ kimi həmin dövrə onu fəal şəkildə çox da məşğul etməmişdi. Bu baxımdan da biz, istiqlalçılıq dövründən əvvəl ümummüsəlman və türk hərəkatı şəklində meydana çıxan milli oyanış həmləmizdə yanar bir vulkan kimi odu, alovu ilə hər tərəfi qarsalayıb-yaxan bu mücahidin qırmızı ruslara qarşı apardığımız indiki mübarizədə artıq nisbətən sönmüş və hərəkətsiz görürtük.

Lakin ustadın hamımızı böyük bir təsir altında buraxan ölümü qarşısında Azərbaycan umu-küsüsündən söz açmaq niyyətində deyilik.

Onun xalis fransız məktəbinin bəhrəsi olan liberalizm düşüncəsi ilə mübahisəyə girişmək məqbul görünə bilər. Lakin milliyyat, hürriyyət və insan şərfinə verdiyi yüksək dəyəri ən uca bir hiss kimi qəbul etmək lazımdır. Hələ ürəyinin dərinliklərindəki müqəddəs arzu ilə yetmiş illik həyatının son gününə qədər sönüməyən atəşlə od tutub yanan və ətrafa nur səpaləyən qələmini dəyərsizləşdirməyə, hörmətdən salmağa kimdə cəsarət tapıla bilər?

Əhməd bəyin şəxsində biz türk təfəkkür və mətbuat həyatının çox diri və həyəcanlı simasını, Avropa qəzetçi-liyinin Şərqi dəkəi çox qiymətli bir təmsilçisini və Yaxın Şərqiñ avropalılışma, qərbləşmə tarixinin ən səmimi ideoloquunu itirdik.

Böyük itki qarşısında yuxarıda sadaladığım xüsusiyətləri təqdir edən hər kəsin duydugu acı təəssüfü digər başqa cəhətlərlə birlikdə həm də Ustadın Azərbaycan intibahına göstərdiyi mühüm xidmətlərin şəxsən şahidi olmuş bir vətəndaş kimi bölüşməyi özümüzə borc sayıraq.

"Xalq" qəzeti, may, 1939.

Mirzə Bala

AĞAOĞLU ƏHMƏD BƏY

Mayın 19-da Ağaoğlu Əhməd bəy İstanbulda 70 yaşında ikən gözlərini dünyaya əbədi yumdu. Həyatının son günlərinə qədər düşünmək, yaratmaq, yazmaq qabiliyyətini itirməyən, enerjisini tüketməyən Əhməd bəy Azərbaycanın

türkлюдүн хидмәтина вердиүү бөйүк шәксүүтлөримиздөн бири idi.

Ölümündөн он бир il өvvəl, "Türk ocaqları"nın 1928-ci ildə nəşr etdiyi "Türk ili"ndə məşhur Akçuraoğlu Yusif bəy onun indiyə qədər heç yerdə işq üzü görməyən tərcümeyi-halından faydalılmışdı. Bir müddət sonra isə özünün verdiyi materiallar əsasında hazırlanmış bioqrafiyası "Məşhur adamlar ensiklopediyası" seriyasından nəşr olunmuşdu.

Bir-iki digər məxəzi də əsas alaraq Azərbaycandakı fəaliyyətinə dair bəzi məqamları aydınlaşdırmaq surəti ilə mərhumun müxtəsar tərcümeyi-halını aşağıdakı şəkildə xülassə etmək mümkündür:

Ağaoğlu Əhməd bəy 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdu. İlk və orta təhsilini Şuşa gimnaziyasında almış, eyni zamanda evdə fars və ərəb dillərini öyrənmişdi.

1888-ci ildə gimnaziyanı başa vuraraq Peterburqa gedib Politexnik İnstituta daxil olmuşdu da, səhətli imkan vermadığından təhsilini yarımcıq buraxıb məmləkətə dönmüşdü. Sağalandan sonra Parisə yollanaraq 1889-cu ildən etibarən Sorbonna universitetinin tarix və filologiya şöbəsinin məşğələlərinə davam etmiş, eyni zamanda hüquq fakültəsində də təhsil almışdı.

Hələ Fransada tələbə ikən Parisin "Nouvelle Revue" və "Revue Bleu" kimi dərgilərində Şərqə dair yazılarla çıxış etməyə başlamışdı. Bununla bir sıradə Tiflisdə rusça çıxan "Kavkaz" qəzetinə də məqalələr göndərmişdi. 1892-ci ildə şərqsünasların Londonda keçirilən konqresinə qatılıraq şia məzhebinin mənşələrinə dair məruzə etmişdir.

Əhməd bəyin bu tədqiqləri Kembriç universiteti tərafındən nəşr olunub.

Əhməd bəy 1894-cü ildə ali təhsilini tamamlayıb Azərbaycana dönmüş, öncə Tiflisdə, ardınca Şuşada, axırda isə Bakıda müəllimlik və qızətcilik fəaliyyəti ilə məşğul olmuşdu. Həmin vaxtdan etibarən o, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Şah-taxtlı Məhəmməd ağa və digərləri ilə birlikdə milli oyanış hərəkatında yaxından iştirak etmişdi.

Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maddi və mənəvi yardımçıları ilə türk əhalisinin haqlarını rus hakimiyyəti sırasında müdafiə məqsədi ilə rus dilində "Kaspi" adlı qəzet təsis olunmuş, Əhməd bəy də həmin qəzetdə Topçubaşov ilə birlikdə çalışmağa başlamışdı. Eyni zamanda Məhəmməd ağa Şah-taxtının naşırlığı ilə Tiflisdə çıxan türkçə "Şərqi-rus" qəzeti Bakıya köçürürlərək Əhməd bəyin iştirakı ilə nəşrinə davam etmişdi.

1904-cü ildə başlanan rus-yapon müharibəsi çar hakimiyyətinin təməlini sarsıtmışdı. Nəticədə çarın imzaladığı bir fərmanla konstitusiyalı idarəciliyin yaradılmasına razılıq verilmişdi. Bu nisbi azadlıqdan faydalanan Azərbaycan ziyalıları türkçə qəzet təsisinə, məktəb, xeyriyyə cəmiyyəti və digər milli mədəniyyət müəssisələrinin təşkilinə müvəffəq olmuşdular.

Həsən bəy Zərdabinin 1875-ci ildə nəşrə başlayıb 1877-ci ildə bağlanan və ilk türkçə qəzet olan "Əkinçi" sindən sonra Ünsizadə qardaşlarının "Ziyayı-Qafqaziyyə", "Kəşkül" kimi qəzet və məcmüələri, habelə Məhəmməd ağa Şah-taxtının "Şərqi-rus" gözlənilən və arzu olunan faydanı gətirmədiklərindən uzun müddət yaşıya bilməmişdilər.

XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycan tarixinin ən qaranlıq dövrü adlandırılara bilər. Həmin dövrdə bü-

tün Rusiya imperiyasında İsmayııl bəy Qaspralının “Tərcüman”ından başqa digər mətbü nəşr yox idi. O da həftədə bir dəfə yarı türkçə, yarı rusca çıxan kiçik formatlı qəzet idi.

1902-ci ildə Əhməd bəyin talqınları ilə Hacı Zeynalabdin rus hökumətindən türkçə qəzet nəşri üçün icazə qoparmağa çalışsa da istəyinə yetişə bilməmişdi.

Yalnız 1905-ci il inqilabından sonra müsaidə almaq mümkün olmuşdu.

Ösasını Həsən bəy Zərdabinin 1875-ci ildə qoyduğu türk qəzəciliyi ənənələri yenidən canlanmış, onun özünün də¹² təsisçi kimi iştirak etdiyi “Həyat” adlı gündəlik qəzet çıxmaga başlamışdı. Bununla da Azərbaycan milli oyanış hərəkatı ikinci mərhələsinə qədəm qoymuşdu. Bəhs olunan dövrün əsas rəhbərləri Ağaoğlu Əhməd bəy, Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşı kimi şəxsiyyətlər idi.

Əhməd bəy bir il “Həyat”da çalışandan sonra müstəqil şəkildə “Irşad” qəzetini çıxarmışdı. Sonra isə Bakı zənginlərindən Murtuza Muxtar bəyin yardımçıları ilə “Tərəqqi”ni təsis etmişdi. Əhməd bəy həm da “Difai” adlı siyasi bir cəmiyyət qurub türk xalqının hüquqlarının müdafiəsi işinə girişmişdi.

1909-cu ildən Əhməd bəy artıq Türkiyədədir.

İlk vaxtlar maarif müfəttişi və Süleymaniyyə kitabxanasının müdürüdür. Eyni zamanda fransız dilli “Jeune Turc” qəzətində çalışır. Az sonra “Tərcümani-həqiqət” qəzətinin baş redaktorluğuna dəvət alır. Nəhayət, təməli Əhməd bəyin evində qoyulan “Türk yurdu” məcmuəsinin əsas müəlliflərindən biri kimi tanınır.

¹² Ə.Ağaoğlu nəzərdə tutulur -V.Q.

1909-cu ilin oktyabrında İstanbul darülfünunun rus dili müəllimi, yənə eyni ildə burada təsis olunan türk-monqol tarixi kursusunun müdərrisi təyin olunur.

1912-ci ildə İttihad və Tərəqqi partiyası təmumi məclis üzvlüyünə götirilir və Karahisar məbusu kimi Məclisi-Məbusana daxil olur.

Ümumi hərb sonu ortaya çıxan böyük Rusiya inqilabı və inqilab əsnasında get-gedə dərinləşərək qüvvətlənən milli hərəkatlar Rusiya çarlığının müqəddərətini həll etməyə başlayırdı. Millətlər bir-birinin ardınca öz istiqlalını elan edir, nəticədə Rusiya çökür, dağılır, parçalanır. Hərəkatda həmin dövər qədər Rusiya əsiri olmuş türklərin rolu müümü ididi. Hələ inqilabın ilk aylarında rəsmi konqreslərində (1917-ci ilin mayında Moskvada keçirilən konqres) qəti qərarlarını verən rus əsiri türklər müstəqil milli dövlət qurmaq yolunda əzmkarlıq göstərirdilər.

Rusiya imperatorluğunun o zaman 21 milyon kvadrat-kilometrən artıq olan ərazisinin 15-16 milyon kvadrat-kilometri türklərin tarixi torpaqları, ana vətənləri idi. Üstəlik imperatorluğun ən zəngin əraziləri sayılırdı.

Türk xalqlarının imperiyadan qopub ayrılması Rusiya adlı millətlər zindanını xəritədən silmiş olacaqdı. Yəni Rusiyanın Osmanlı imperatorluğunun başına açmaq istədiyi oyun onun öz başına gələcəkdir.

Bu hərəkatda Əhməd bəyin vətəni Azərbaycanı ən ön sırada görürük. Lakin hərəkatı idarə edənlər arasında onun adı yoxdur.

Əvəzində isə Əhməd bəy 1918-ci ildə inqilab edib milli müstəqilliyinə qovuşmaq istəyən Azərbaycanın yar-

dimına qoşan qəhrəman türk ordusu komandanlığı yanında “dövləti-şahanın siyasi müşaviridir”. Bu rəsmi sıfətlə qısa müddət Azərbaycanda qalandan sonra yenidən İstanbula qayıdır. 1919-cu ildən 1921-ci ilə qədər Maltada ingilis əsarətində olur. 1921-ci ildən etibarən Ankaradadır. Ankarada ilk önce Mətbuat Ümum müdürü, eyni zamanda hökumətin rəsmi orqanı sayılan “Hakimiyyəti-milliyə” qəzetiñin baş redaktorudur. Atatürkün zəfərindən sonra məbus seçilmiş, Ankara Hüquq məktəbində hüququn əsasları müdərrisi təyin olunmuşdur. 1931-ci ilə qədər bu vəzifədə qalan, həm də mətbuatı biri-birinin ardınca yazılar yanan Əhməd Ağaoğlu 1931-ci ildən sonra İstanbul Darülfünununda hüquq müdərrisiyi etməkdədir.

Mərhum bir çox məcmülarda türkçə, rusca, fransızca sayı bilinməyən məqalələrindən başqa özündən sonra aşağıdakı əsərləri qoyub getmişdir:

1. İslamiyyətə görə və islamiyyətdə qadın.
 2. İslam və Axund
 3. Üç mədəniyyət
 4. Təşkilati-əsasiyyə qanununun şərhi
 5. Hüquq-əsasiyyə nəzəriyyəsi
 6. Sərbəst insanlar ölkəsində
 7. Təşkilati-əsasiyyə qanununun tarixçəsi
 8. Hüquq tarixi (1-ci cild)
 9. Dövlət və fərd
 10. İranda on beş əsrden bəri türk hakimiyyəti
 11. Etrusk mədəniyyəti
 12. İlk Roma ailəsi ilə türk ailəsi arasında müqayisə
- Bir çoxu hələ də əlyazması halında qalan bu qiymətlə

əsərlərin ən yaxın zamanda nəşrini arzulamaqla bir sırada mərhumun digər məqalə və etüdlərinin də toplanıb kitab şəklində çap edilməsini ustadın xatirəsini əbədilaşdırılmək və fikir tariximizə xidmət göstərmək baxımından çox əhəmiyyətli sayırıq.

Əhməd bay 1894-cü ildən 1908-ci ilin sonlarına qədər, yəni 14 il Azərbaycanda, 1919-cu ildən 1939-cu ilə qədər, yəni 30 il Türkiyədə yaşayıb yaratmış, həyatını ümum türkliyə həsr etmiş bir şəxsiyyət olduğu üçün onun xatirəsinin əbədilaşdırılması də hər kasın üzərinə düşən bir vəzifədir.

“Xalq”, may, 1939-cu il.

Xalid Fəxri Özənsoy

ƏHMƏD AĞAOĞLU ÜÇÜN

Bu böyük fikir adamımızın ölümündən dərin bir təssərrüatlə bəhs edirdik. Bir dostum dedi:

— Mənəcə, Ağaoğlunun ən yüksək məziyyəti həqiqi insan olması idi. Yəni fəzilətli bir insan...

Dostumuzun sözüna haqq verdim.

Həqiqətən də Ağaoğlu Əhmədin sözün hər mənasında mülkəmməl bir şəxsiyyət kimi xüsusi nəzərə çarpan özəlliyi mərhumun çox fəzilətli bir ruha və eyni səviyyədə zəkaya malik olmasında aranmalıdır. O, elm adəmi idi. Elmi elm olduğu üçün sevirdi. İnandığı həqiqətləri hətta yaxın dostlarına da ən kəskin bir şəkildə təlqin etməkdən çəkinməzdı.

Ensiklopedik biliyə sahib və eyni dərəcədə də dürüst bir qəzətçi idi. Hər dəfə elinə qələm alanda mütləq yurd üçün faydalı gördüyü, zəruri saydığu düşüncələrini müstəqim, inandırıcı və aydın şəkildə gündəmə gətirməyi bacarırdı. Bu səbəbdən də Ağaoğlunun ətrafında hər zaman bir az çəkingənliyin də qarışlığı dəstəkçisi yaransa da, tezliklə təzədən qapanırdı. Onunla – böyük, canlı və diri zəkasını üzərində daşıyan yıpranmış, taqədən düşmüş vücudu ilə çox həzin görüşüm iki il bundan əvvəl olmuşdu. Böyük Adada bir otelə istirahət edirdi. Zəkası eyni qüvvətli zəka, yaddaşı eyni canlı yaddaş idi. Yalnız fiziki cəhətdən xəstə və taqatsız idi. Dava-dərman hesabına yaşıyırırdı.

Bələcə, bu həftə köç edib dünyadan gedən vücud ilk hayəcan işarəsini hala o zaman vermişdi. Amma Ağaoğlu postda dayanan əsgər kimi son ana qədər öz vətəni vəzifəsini yerinə yetirməkdən geri durmadı. Onun vəzifəsi çevrəsinə daim yeni fikirlər yaymaq, ideya toqquşmalarına səbəb vermək və mübahisə açmaq idi. Məğzini, məzmununu beyninin dərinliklərində ölçüb-bişdiyi və biri-birinin ardınca qələma aldığı məqalələrlə dərin biliklərinin nurunu qəzet və məcmua səhifələrinə səpalədiyi vaxtlar az olmurdu. Hər yazısı şübhəsiz, böyük maraq doğurdu. Çünkü elm onun fikir müstəvisində qəzetçilik qüdrətindən aldığı bir inikasla parlayırdı.

Ağaoğlunun türkçülüyü... Bu türkçülük Hüseynzadə Əli bəy, İsmayıllı Qasprali, Yusif Akçura kimi çöldən içə, Rusiyadan Türkiyəyə gətirilən bir fikir cərəyanı idi. İlkər ötdükçə onların təlqin etdikləri türkçülük burada – Türkiyədə özünə yer tapdı, geniş yayıldı və idealını bütün

zənginliyi ilə bugünkü türk inqilabının ruhunda təcəssüm etdirməyə müvəffəq oldu.

Ağaoglu Əhmədin biliklərindəki qüvvət haradan qaynaqlanırdı? Burada bu məsələyə aydınlıq gətirməyi ilk növbədə gənclik naməni faydalı görürəm. Hər şeydən əvvəl Ağaoğlu fransızca, ingiliscə, rusca kimi böyük Qərb dillərini və üstəlik də farscanı mükəmməl bilən bir adam idi. Saydığım dilləri yalnız zahiri bir bəzək üçün öyrənməmişdi. Elmi biliklərinə dəstək olacaq məlumatları onların vasitəsi davamlı, əsaslı tədqiqat və araşdırımlar nəticəsində əldə edirdi. Hər cəhətdən kamil, hər cəhətdən tədqiq və təhlilə qadir qüdrətli fikir adəminin başqa şəkildə yetişməsinə özgə hansı imkan ola bilərdi?

Bu səbəbdən də Əhməd Ağaoğlunun ölümüne hər şeydən çox insanlara nümunə olan belə bir alimin əbədiyyətə qovuşması baxımından acıçıraq. O, gənclik üçün çox canlı örnek idi. Çünkü gələcək nəsillər də indikilər kimi fikir tariximizi tədqiq edərkən Ağaoğlu Əhmədi ən çox fəaliyyətinin bu istiqamətdə yüksəkdə görəcəklər. Beləcə qeyb etdiyimiz uca türk mütəfəkkirinin xatirəsini anarkən indiki anda düşüncəmə hakim olan məqam budur: Onun sevgisi – mənfaət güdməyən, qarşılıq gözləməyən elm sevgisi, yurd sevgisi, türklük sevgisi idi. Ruhuna Tanrıdan günahlarını bağışlanması dileyirəm.

“Oyanış”, 25.05.1939-cu il

ƏHMƏD AĞAOĞLU

İtirdiyimiz böyük adam haqda bəzi xatirələr

— Oğlum, kəndli qadın ərindən iki saat tez oyanıb yemək hazırlayır mı?

— Bəli, hazırlayır.

— Uşaqlarına baxırımı?

— Bəli, baxır.

— Tarlaya gedirmi?

— Bəli, gedir.

— Bəs yola çıxarkən ulağa kim minir?

— ...

— Ər minir, oğlum. Kişi tam bir Don Kixot ədası ilə ullağın belində oturur, qadını – kənd ailəsinin bu ən böyük zəhmətkeşi, cövr və cəfa çəkəni isə onun dalınca piyada adımlayırdı.

Dərslərində sərbəst fikir mübadiləsinin məftunu idi. Ən böyük zövqü fərqli fikirləri qarşı-qarşıya gətirib qanəndici nəticələr çıxarmaqdı. Əvvəla tələbələri aralarında fikir toquşmalarına sövq edər, sonda da özü fikrini söyləyərdi.

Ankara Hüquq Məktəbində hüququn əsasları profesorlu olduğu dönenlərdi. Seçki hüququndan danışarkən qadının da seçib-seçilmək haqqı olduğunu söyləmişdi. Bu məsələ ilə bağlı soruştuduğu sualın müqabilində tələbələrdən biri qadılara seçki haqqı verilməsinin əleyhinə çıxaraq demişdi:

— Şəhərli qadın bəlkə də az-çox bu haqqı mənimseyə bilər. Lakin kəndli qadın məsələni anlayacaq dərcədə inkişaf etməyib. Ona görə də qadılara bələ bir hüquq verilməməlidir.

Əhməd bəy də tələbənin sözlərinə yuxarıdakı dialoqla cavab vermişdi.

İlk baxışdan sualın cavabı kimi görünməyən bu dia-loğun rəhmətliyin özünəməxsus Azəri ləhcəsi ilə aparılmış zaldə xüsusi bir ab-hava yaratmış, ümumi canlanma və gülüşə səbəb olmuşdu.

Bunu görən ustad tam ciddi bir tövə alaraq:

— Gülmeyiniz, əfəndilər! – deyə səsini ucaltmışdı. – Belə acı həqiqətə gülmək rəva deyil. Bəli, kişi hələ yorsandöşyində xorul-xorul yatarək xoruzun ilk banında oyanan qadının birinci işi əkmək təknəsinin başına keçmək olur.

Sobani qalayan odur. Uşağa baxan odur. İnəkləri sağan odur. Bir sözlə, evin bütün işlərini görən qadındır. Bunlar onun ailə daxiliindəki əsas vəzifələridir. Həm də dediyim işlər gün doğana qədər görülüb-qurtarılmalıdır. Çünkü gün doğar-doğmaz tarlaya gediləcək. Bu da kənd qadının ailə daxilində kişinin üzərinə düşən vəzifələrin tən yarısını öz öhdəsinə alması deməkdir.

Tavanalarına görə, əgər varsa və üstəlik də yeganə isə, tarlaya gedəndə də, qayğıdan da ulağa mütləq kişi minəcək. Qadın onun dalınca piyada gedəcək. Südəmər körpəsi varsa onu da belinə şəlləyəcək, ya da qucağında aparacaq.

Tarlada qadın əmlak sahibi deyil, günəmuzd işçi kimi xış sürər, kotan çəkər.

Evdən kənardakı həyata ailə başçısı qədər müdaxilə edən bir kəndli qadının ictimai səviyyə və biliyi heç vaxt

ərindən aşağı ola bilməz. Belə mövqədə dayanan bir qadının niyə seçmək və seçilmək hüququ olmasın?

Əfəndilər, İstiqlal mücadiləsində kəndli qadınlarımızın rolü kişilərdən azımlı idi? Bir tərəfdən körpəsini əmizdirikən, digər tərəfdən də silah-sursat yüklənmiş öküz arabalarını idarə edən, belində əsgərə azuqə daşıyan, hətta cəbhədə kişilərlə çiyin-çiyinə vuruşan kəndli qadınlarımız məmələkətin dörd bir tərəfində indi də yaşamaqdadırlar. Aralarında hətta hərbi rütbə alanları belə var. Qadına hərbi rütbə verən bir quruluş seçib-seçilmək haqqını niyə verməməlidir?

Bu sözləri bizə dediyi zaman 1927-ci il idi. Qadınlarımızın hələ seçib-seçilmək hüququ yox idi.

İlk anda qulağımızın o qədər də uyuşmadığı Azəri şivəsində açıqladığı fikirləri böyük zövq və diqqətlə dinləyərdik.

Demokratiyanın məftunu idi. Demokratiyaya qarşı irəli sürülən har iddianı təkzib edə biləcək orijinal dəllilləri vardı. İngilis demokratiyasından danışarkən az qala ağlı başından çıxırı.

— Əfəndilər, — deyirdi, — hərriyyət hər bir insanın inkişaf nisbatində varacağı yeganə ictimai nəticədir.

— Fərd doğulandan öلنə qədər özünün hər bir hərəkəti ilə hərriyyətə doğru müstəqil addımlar atır. Sövq-təbii xarakter daşıyan bu hərəkata qarşı qəti və davamlı şəkildə heç zaman çıxılmayıb. Və çıxılmayacaqdır da!

— Tarixi göz öününe gətirəndə görürük ki, kütlələr fəlakət anlarında özlərini xilas edəcək “başlar” aralar. O dövrə bəlli müddət ərzində bəlkə bu “başların” istibdadına da razı olurlar. Lakin məqsədlərinə çatıb fəlakəti dəf edəndən son-

ra az əvvəl öz istəkləri ilə azadlıqlarından əl çəkən fərdlərin can atdıqları yegana istək itirilmiş hərriyyətin geri alınmasıdır.

İngilis ixtılal tarixi onun kredosu idi. Kromvel, Habeus Corpus¹³ haqqda danışanda heyranlığını gizlətmirdi. Belə zamanlarda tamamən gəncləşir, professor kürsüsü onun üçün sanki bir döyüş barrikadasi halını alırdı. Özü isə həmin barrikada arxasından inqilab nərlərini çəkən bir dəliqanlıya çevrilirdi.

Yenə bir gün təşkilat-əsasiyyə¹⁴ qanunumuzda baş komandanlıq haqqındaki maddələri təhlil edirdi. Başqa dövlətlərin qanunlarındakı oxşar maddələrlə bizim təşkilat-əsasiyyə qanunu arasında müqayisələr aparırdı. Sonra isə öz şəxsi fikirlərini də açıq şəkildə söyləyirdi.

Cox səmimi səslənən bir fikri necə olmuşdusa yanlış anlaşmaya əsas verən tərzdə Böyük Millət Məclisinin məraqlarına toxunmuş və bəzi məbus dostlarını ona sərənənlə baxmağa sövq etmişdi. Bu səbəbdən də növbəti dərsində bir az məyus və əsəbi idi. Belə anlarda özünü daxilən narahatlıq yaradan məsələləri cəsarətlə ortaya qoymaqdan əsla çəkinməzdi. Həmin gün də:

— Uşaqlar, — demişdi, — belə görünür ki, aranzda müfəttişlər də varmış, mənim xəbərim yox imiş. Biz sağlam iradəli, ciddi, dürüst, yaltaqlığa, yarınmağa nifrat edən bir nəsil yetişdirmək, sonunda da inqilabi, cümhuriyyəti onlara

¹³ Orta əsrlər ingilis hüququnda insan haqq və azadlıqlarının öz əksini tapdıq sənəd -V.Q.

¹⁴ Konstitusiya -V.Q.

təslim etmək niyyətindəyik. Nə yəziq ki, bəziləriniz icrasına hazırladığınız bu vəzifələrdən uzaqlaşmaq isteyirsiniz.

Sonra işə səsini daha da qaldırıb az qala hayqırımsıdı:

— Mən səmimi hiss və qənaətlərimi açıq söyləməkdən çoxınən adam deyiləm. Əgər yanlış anladılan, yaxud yanlış anlaşılan bir fikir sahibi olsaydım, onu sizə də eyni şəkildə söylərdim. Həyatım bahasına başa golsa də elə söylərdim. Lakin elə deyil. Bu iftişarı kimdirsə, ona çox təəssüf edirəm.

Yalanı heç sevməzdı. Tənbəlliyyin ən böyük düşməni idi.

Ortalama qiymətini doldurmaq üçün az qala ağlayıb yalvararaq cavabına iki bal da əlavə edilməsini istəyən tələbədən soruşmuşdu:

— Gündə neçə saat dərs oxuyursan?

— Vallah, əfəndim, imtahanlar arasındaki üç gündə hər gün düz on altı saat dərs oxumuşam.

— Bəs onda neçə saat yatırıdın?

— Səkkiz saatə qədər.

— Bəs yemək, içmək, istirahət üçün nə qədər vaxt ayırdın?

— Üç saatə qədər.

Qələmi əlinə götürmüştü. Hesablamağa başlamışdı.

— On altı saat dərs oxumaq, səkkiz saat yatırmaq, üç saat yemək – bunlar hamısı eləyəcək iyirmi yeddi saat.

Toplama əməliyyatı bitəndən sonra işə tələbəni özünə-məxsus istehzalı nəzərlərə süzərək demişdi:

— Oğlum, bir gün iyirmi yeddi saatdır? Haydi, get, lazımdıça çalış, ondan sonra gəl. Mən vətənə xəyanət edə bilmərəm.

“Kilsə” sözünü “kəlisa” kimi tələffüz edirdi. Anqlikan kilsəsinin tarixdəki rolundan danışarkən tez-tez işlətdiyi kəlmənin bu şəkildə tələffüzü bəzi zarafat həvəskarlarının nəşəsinə səbəb olardı. Onların arasında şeirə maraq göstərənlərdən biri şəhər kənarına gəzinti zamanı əski tərzdə yazılmış bir mənzuma ilə xocaların səciyyəvi cəhətlərini təsvir etmək istərkən rəhmətliyin tələffüz tərzinə də diqqət yetirmiş və yadında qaldığı qədər “ağzında kilsə kəlisaya dönər” misrası ilə qurtaran beytdə onun surətini canlandırmaga çalışmışdı. Hər kəs bu şeirə altdan-altdan gülərkən özü də ümumi nəşə ab-havasından kənardı qalmamış, amma cavabı da çox düşündürücü olmuşdu:

— Sən basın keçəlliyyinə baxma, oğul. Çox keçəl başlıarda ən münbüt fikir tarlları olur. Allah sonin da gur saçlarını başından əskik eləməsin.

Çox təəssüf ki, ölüm xəbərini iki gün sonra eşitdim. Ona son ehtiram və şükrən borcumu yerinə yetirə bilmədiyimə görə özümü çox bədbəxt hiss edirəm.

Əminəm ki, nikbin öldü. Özündən sonra hər birindən cəmiyyətə böyük faydalara gözlənən, tam mənası ilə yetkin insan olan iki oğlu, üç qızı qaldı. İnanıram ki, onlar Ağaoğlunun varlığını layiqincə davam etdirəcəklər.

“İqdam”, 25.05.1939-cu il

AĞAOĞLU ÖHMƏD: FIKİR HƏYATI VƏ MÜCADİLƏLƏRİ

Böyük mühərrir və qəzeti Ağaoğlu Öhməd fikir həyatımızda, mətbuatımızda otuz il sürən fəaliyyətdən sonra təptəzə bir beyn və dipdiri bir mücadilə qabiliyyəti ilə yetmiş yaşıni tamamlayarkən aramızdan ayrıldı. Onun Hüseynzadə Əli ilə birlikdə Azərbaycanda “Füyuzat” məcmuəsi ilə başlayan milliyyətçi-demokrat şəxsiyyəti gündən-günə daha da inkişaf edərək həyatının son günlərinə qədər diqqət mərkəzində qalmışdı.

Ağaoğlu Rusiya və Fransada təhsil almış, eyni zamanda əsaslı şəkildə bildiyi fars dilinin köməyi ilə Qərb mədəniyyəti sahəsindəki biliklərini Şərqi qaynaqları əsasında tamamlamış və hər mətləbə vəqif bir mütəfəkkirdi. Ümumi mədəni səviyyəsi olduqca yüksək idi. Ədəbi-fəlsəfi cərəyanlara münasibətdə çox həssaslıq göstərirdi. Əski darülfünunda, Ankara Hüquq Məktəbində, İstanbul universitetində uzun müddət türk mədəniyyəti tarixi və türk hüquq tarixi fənlərini tədris etmişdi.

Türk Ocağında türkçülük cərəyanının özüne kök salması yolunda Ziya Göyalpla birlikdə çalışmışdı. Həmin dövrdə Göyalpin ictimaiyyətçiliyi üzərində müəyyən təsiri olmuşdu. Lakin buna baxmayaraq dünyagörüşünün əsasını fərdiyətçilik və liberalizm təşkil edən Ağaoğlu Ziya Göyalpin bəzi fikirlərinə münasibətdə həmişə müxalif mövqedə dayanmışdı. Mücadiləsini “Haqq yoxdur, vəzifə vardır” düsturu ilə hələ Məşrutiyət dövründən başlamışdı.

Ağaoğlu Fransa ictimaiyyətçiliyinin əksinə, fərdiyətçiliyin müdafiəçisi kimi çıxış edirdi. Hüququn təkamülünə dair yalnız bir qismını nəşr etdiyi məqalələri həmin mövqeyi ilə bağlı fikirlərinin son şəklini göstərməkdədir. Təlqin və polemika ruhlu əsərləri fonunda sırf elmi mahiyət daşıdıqları üçün məhz bu yazılarla əsaslanıb mütəfəkkirin əsl fikirlərinin izinə düşmək mümkündür. Burada Öhməd bəy Durheyəm məktəbinin tezislərindən çıxış edərək, habelə bir sıra digər ictimaiyyətçi alim və etnoqrafların mövcud tədqiqatları ilə müqayisələr apararaq hüquqi şəxsiyyətin təkamülü ilə bağlı öz fikirlərini ortaya qoymuşdu. İlk ictimai topluluq şəkli olan klandan tutmuş müasir cəmiyyətlərə doğru tədrici bir fərqliləşmə, fərqliləşmə və xüsusiləşmə meylinin olduğunu göstərməşdir. İlk növbədə bütün ictimaiyyət bütləri müasir demokratiyaların və inkişafın tədriciyinin labüb proses olduğunu sübuta yetirir. Elə təəssürat yaranır ki, bu tədqiqlərin əsas qayəsi son vaxtlar çox geniş yayılan bir mülahizəni – liberalizmin XIX əsər məxsus hadisə, bir növ keçid dövrü olduğu qənaətini rədd etməkdədir.

Ağaoğlu mədəniyyətlərin bir-birini təqib edərək eyni qayaya doğru irəlilədiklərini, mədəni inkişafda bir növ final mərhəlesi olduğu ideyasının tərəfdarıdır. Fərdin inkişafı: O, milləti ayrı-ayrı fərdlərdən ibarət vahid cəmiyyət kimi görür. Mədəniyyətin bütün başlangıclarını fərdin və şəxsiyyətin məhsulu sayır. Aydın məsələdir ki, burada mühitin da rolu var. Lakin xarici ünsürlər ayrıca bir fərdin ruhunda birləşib sintez halına gəlmədikcə, hər hansı yenilik meydana çıxa bilməz. Ağaoğluna görə, cəmiyyət əsas etibarı ilə statikdir.

Dinamik olan fərddir. Bütün yenilik, təkamül və yaradıcılıq fərddən qaynaqlanır. Bu məsələdə də Ağaoğlunun Göyalpdan fərqləndiyini, ayrıldığını görürük. Göyalpa görə insan şəxsiyyətinin şəklini cəmiyyətdən alır. Böyük insanlar ictimai təsəvvürləri bir görüş dairəsi kimi öz ruhlarında toplayırlar. Halbuki, Ağaoğlunun fikrincə, böyük insanlar cəmiyyəti hərəkətə gətirirlər. İctimai ünsürlərdən əvvəllər mövcud olmayan, öz şəxsiyyətlərinə uyğun tam yeni şeylər yaradırlar.

Ağaoğlu Əhməd ilk növbədə mədəniyyət haqqındaki fikirləri ilə Göyalpdan ayrıldı. 1919-cu ildə Malta'da yazdığı "Üç mədəniyyət" əsərini əvvəl "Türk yurdu" dərgisində məqalələr şəklində çap etdirəndən sonra 1928-ci ildə ayrıca kitab kimi yayınladı. Müəllif mədəniyyəti son dərəcə ümumi şəkildə, özünü bütün maddi və mənəvi təcəlliləri ilə bir "həyat tərzi" kimi gözdən keçirmişdir. Bu yanaşma tərzinə görə artıq Ziya Göyalpda bariz şəkildə vurğulanan mədəniyyət və hars bölgüsünə lüzum qalmamaqdadır. Fərqli millətlər vahid mədəniyyətin tərkib hissəsi olmaq baxımından onun təşəkkülünə töhfələrini verirlər. Bu, özünü texniki təraqqidə, fikri inkişafda, eləcə da sənətdə göstərir. Sadalanın sahələrdə hər millətin özünü məxsus xüsusiyyətlərinin olması son dərəcə təbiidir. Yəni hər millət fərdi kimliyini ortaya qoyur. Lakin maddini mənəvidən ayırmak kimi harsı mədəniyyətdən, beynəmiləli millidən ayırmak da doğru deyil. "Hər mədəniyyətin özünə məxsus müştərək bir təfəkkür tərzi, zəkası vardır. Hər mədəniyyət, necə deyərlər, öz beyninə malikdir. Eyni zamanda hər mədəniyyətin bir qəlbi və hissiyyat aləmi də var. Bu səbəbdən də müştərək

əxlaqa, dəyər duyğusuna, müştərək xeyir və şər, müştərək gözəllik və cirkinlik anlayışlarına malikdir"

Əhməd bəyin fikrincə, çağdaş bəşəriyyətə üç mədəniyyət xasdır. Birincisi təxminən 800 milyon nəfərlək böyük bir toplumu əhatə edən Brahman-Budda mədəniyyətidir. Bura Yaponiya, Hind-Çin və Hindistan daxildir. İkinci Qərb, yaxud Avropa mədəniyyətidir ki, Avropa, Amerika və Avstraliyanı ehtiva edir. Tarix və say etibarı ilə üçüncüüsü və sonucusu İslam mədəniyyətidir. O, Asiyadan bir qismi ilə Avropa və Afrikanın bəzi hissələrində yayılıb. Üç mədəniyyət tipinin heç birində qan, irq, rəng, dil baxımından hər hansı eyniyyət mövcud deyil. Bənzərlik yalnız maddi və mənəvi həyat tərzindədir. Bu surətlə məsələn, islam mədəniyyətinə mənəsub bir nəfər İstanbuldan Qahirə, Məkkə, Mədinə, Şiraz, yaxud Səmərqəndə getsə, adı çəkilən bölgələrin heç birində özünü tam yad və yabançı hiss etməz. Bu şəhərlərdən hər hansı birində yetişən gərkəmlı alim digərlərində də dərhal tanınar. Birində nəşr olunan diqqətəlayiq əsər digərlərində də əks-səda doğurur. Digər mədəniyyət mənəsubları arasında da eyni hal müşahidə edilir. Bir romalı Paris, Vyana, Berlin və Vaşinqtonda özünü doğma evindəki kimi hiss edir. Bir koreyalı da Yaponiyada, Pekində, Tibetdə yabançı saýılmaz. Beləliklə hər bir mədəniyyət təmsilçilərinin eyni beyninə düşündüklərini, eyni qəlblə duyduqlarını, eyni mənəvi dəyərlər əsasında yetişdiklərini görürük.

Dövrümüzdə həmin mədəniyyatlardan biri – yəni Qərb mədəniyyəti qalib, digər ikisi isə məglub vəziyyətdədir. Məglubiyyət həm maddi, həm də mənəvi səciyyə daşıyır. Məglubiyyət başqasının üstünlüyünü qəbul edib onun

iradəsinə təbe olmaqdır. Bu nöqtəyi-nəzərdən islam da, Buddha-Brahman mədəniyyəti də möglubdur. Həm müsəlman, həm Uzaq Şərqi mühiti həyatın maddi təcəllilərindən tutmuş ədəbiyyat və musiqi kimi mənəvi zənginliklərə qədər hələlik yalnız Avropa nümunələrini təqib etməkdədir. Onlarla rəm ictimai, siyasi, elmi, tərbiyəvi və s. müəssisələri hələ də başdan-başa Avropanın şagirdi qismində qalmaqdadır. Bu təqlid bəzən sövq-təbii xarakter daşısa da, bir sıra hallarda cəbri səciyyədədir.

Asiya xalqlarının cümləsinə nəzər salın – hər tərəfdə iki cərəyanın bir-biri ilə çarpışdığını görəcəksiniz. Yerli, qədim və ənənəvi mədəniyyət tərəfdarları ilə Avropa mədəniyyəti tərəfdarları qarşı-qarşıya gəliblər. Bir tərəf qədim və ənənəvi oları müdafiəyə çalışır. Digər tərəf bu mühafizəkarlığın xalqa ölüm təhlükəsi yaratdığını iddia edir, Avropa mədəniyyətinə qovuşmaqla milli mövcudluqlarını sürdürməyə can atırlar. Həyatın hər gün ortaya çıxardığı hadisə və təcrübələr ikinci cərəyanı haqq verməkdədir. Avropa mədəniyyətindən tam uzaq düşmək istəyən xalqların hər gün məhvə doğru daha bir addım atmaqdə olduqlarını görürük.

Əhməd bəyə görə bu, gerçek məmləkətimizdə də az qala hər kəsin taleyiinə yazılmışdır. Lakin diqqət yetiriləsi bir mühüm məqam da var: yalnız Qərb mədəniyyətinin bəzi ünsürlərinə, məsələn elm və texnikaya üstünlük verib digərlərindən uzaqlaşmaq istəyənlər vardır¹⁵. Başqa sözlə

¹⁵ Tənzyitəndən üzü bori davam edən dualist zehniyyətə qarşı açıq savaş verənlərdən biri Əhməd bəyidir. Ziya Göyəlçin hər və mədəniyyət ayırması bu dualizmin başqa bir şəkildə davam etdirilməsi, "Türklaşmak, İslamlamaq, müasirləşmək" şəhəri isə mahiyyət etibarı ilə iki mədəniyyət arasında bir kompromis variant idi.

desək, belələri Avropa mədəniyyətinin bir çox nöqsanlarından, hətta mənfur saydıqları cəhətlərdən qurtarmaq niyyəti ilə onun milli süzgəcdən keçirilməsini məqsədə uyğun sayırlar. Bu doğru fikir deyil. Mədəniyyət hissələrə bölməyən bütövdür. Bölməsi və süzgəcdən keçirilməsi qeyri-mükündür. Qalib gələn onun ayrılıqda götürülmüş filan və filan hissələri deyil, məcmusudur. Bu baxımdan, əgər Avropa mədəniyyəti digər mədəniyyətlər üzərində qələbə çalıbsa, buna üstünlüyə yalnız elm və texnika sayəsində deyil, bütün həyat tərzi, fəziət və nöqsanları ilə müvəffəq olub. Bu yola Avropa mədəniyyəti vasitəsi ilə gedib çıxmak istəyənlər Avropanı da olduğu kimi qəbul etməlidirlər. Yoxsa parça-parça, hissə-hissə iqtibaslar heç bir nəticə verməyəcək. Necə ki, vermadı və verə də bilməzdə. Məsələn, yalnız Avropa sənayesini alıb industrializmdən, sosializmdən imtina etmək nə qadər qeyri-qabil isə, bir-birinin gərəyi və istinasi olan digər iqtibaslar da eyni səciyyə daşıyır. Bir tərəfdən söz azadlığı tələb edərək, o biri tərəfdən də istisna kimi filan və filan şəyələrdən danışılmasına qarşı çıxmak istənilən məsələnin mahiyyətini başa düşməmək, yaxud səmimilikdən uzaq olmaq anlamına galəcəkdir.

Yüz ildən bəri çalışıb-çapalasaq da, müsbət nəticə əldə edə bilməməyimizin tek səbəbi budur. Mədəniyyətin idarəciliyini məsləhət үsuluna tabe tutub hər şeyə qadir bu qüvvəni bazar məntiqi ilə idarə etmək fikrinə düşdük. Qərb yaşam tərzi öz ümumi ünsürləri ilə bizim həyatımızın ümumi ünsürləri üzərində qələbə çaldı.

Burada da mühüm nöqtə ilə qarşılaşıraq. Bütün daxili və zahiri varlığımızla başqalarına bu dərəcədə uymaq, oxşa-

maq istəyirksə, o zaman milli kimliyi itirmək təhlükəsi ilə üzləşmirikmi? Əvvəla, dediyimiz milli kimliyin nə olduğunu anlamaga çalışaq: Əcaba, bir millatda əsla dəyişməyən, əbədi xüsusiyyət, özəllik varmı? Belə özəllikdən danişanlar daim onun əxlaq, hüquq, dil və s. ibarət olduğunu iddia edirlər. Fəqət tarixlə ən səthi tanışlıq da bütün bu ünsürlərin zaman-zaman dəyişiklərini, əsla əbədi olmağılarını göstərir. Əbədilik qoxusu az-çox dildən gəlir. Lakin o da tam həqiqi, mütləq və ümumi deyildir. Məsələn, bu gün slav mənşəli bir dili qəbul edən bolqarlar qədim ana dillərini itiriblər. Amma buna rəğmən bir millətin uzunmürlülüyünü göstərən əsas əlamət yenə də dil olaraq qalmaqdadır. Deməli, ümumiyyətlə kimlik və özəllik adlandırılın məfhüm dilla bir sıradı hər hansı millətin maddi mövcudiyyyətindən başqa bir şey deyildir.

Burada Əhməd Ağaoğlu məsələyə fərdi baxışını təkrar irəli sürür: kainatda heç bir şey digərinin eyni ola bilməz. Eyniyiyət olmayıncaya kimlik zəruridir. Eyni daşın iki parçası tam şəkildə bir-birini təkrar etməz. Eyni millətin müxtəlif fərdləri əsla bir-birinə bənzəməz. Çünkü hər millətin də özünəməxsus kimliyi var. Digər millətlərdən hansısa üstün keyfiyyətlərə seçilir. Kimlik heç bir müəyyən şərtlə məhdudlaşdırılmadığına və mahiyyətcə mənşə məsəlesi sa-yıldığına görə hər millət qazandığı hər şeyə istər-istəməz öz fitri kimliyini verir.

Ağaoğlu Əhmədin üzərində darduğu digər məhüm məqam da köhnəlmış, əski adət-ənənələrin yerinə yüksək mədəni əxlaq prinsiplərinin yerləşdirilməsi uğrunda mübarizədir. Onun fikrincə, bizdə "cinsi əxlaq" fəvqündə əxlaqın

bir çox zəruri sahələri formalaslaşmadan məhrum qalıb. Əxlaq məfhumunu yalnız cinsi münasibətlə təqib edirik. Yəni bu xüsusda da yalnız qadınları məhkum etməklə əslində yenə də ədalətsiz davranırıq. Bunun xaricində əsl ən mühüm və bəşəri dəyərə malik əxlaq qaydaları yaratmaq və tətbiq etmək diqqətdən kənardadır. Yalan, qeybət, riya, oğurluq, xəyanət, əhdə vəfəsizliq, güçü çatan halda hara-mxorlara mane olmamaq kimi əməllər yuxarıda deyilənlərə aid edilə bilər. Bu əməl sahiblərini məclislərimizə dəvət edir, onların əllərini sıxırıq. Xülasə, fərdi əxlaq sahəsində həqiqi qüdəsiyyəti bilinən əsaslar aramızda olduqca məhduddur".

Zümrəvi və ictimai əxlaqa gəlincə, büsbüütün nöqsanlıdır. Çünkü belə əxlaqın yaranması üçün ilk növbədə bir zümrə təşkilatı lazımdır. Əhməd bəyə görə bu yüksək əxlaqi sıfətlərin inkişafı Qərb mədəniyyətinin Renessansdan bəri apardığı çeşidli hürriyyyət inqilablarının nəticəsidir. Bu yolla fərdiyyət və şəxsiyyət nə qədər inkişaf edərsə, əxlaq qaydaları da cəmiyyətdə o qədər dərin kök salmış olar.

Ziya Göyəlp fərdiyyətlə şəxsiyyəti bir-birindən ayırrı, birincisinin üzvi, ikincisinin ictimai olması fikrini əsaslandırdı. Ağaoğlu isə belə bir bölgüyə lüzum görmürdü. Onun fikrincə fərdiyyətin əsasında şəxsiyyət dayanır. Və əsl qüvvəsinə də buradan götürür. İctimai ünsürlər fərdin xüsusiyyətlərinə görə ayrı bir sintez halını aldıdan sonra şəxsiyyət ortaya çıxır.

Hürriyyyətçi və fərdiyyətçi Əhməd bəy bunların zəruri nəticəsi olaraq ailəni və mülkiyyəti müdafiə edirdi. Mütəfəkkir 1931-1932-ci illərdə "Kadro və inqilab" məcmuəsinin sahibi Şövkət Sürayya ilə bu məsələlər ətrafında

apardığı mübahisələri “Fərd və dövlət” adlı bir kitabda toplamışdı. Sonradan əsl mövzunun hüdudları xaricinə çıxaraq daha qızığın xarakter alan bu fikir toqquşmalarına Yaqub Qədri və “Milli iqtisad” məcmuəsindən H. inisialı ilə yazan bir şəxs də qarışmışdı. Əhməd bəy öz əsərində türk inqilabını təftiş və təhdid etmək fikrinə düşən və o silralarda “kadroçular” kimi tanınan məhdud zümrəyə təzyiq göstərmədə, həmin zümrəni bir tərəfdən kommunist metodlarını mənimsemək və açıq marksist təbligati aparmaqdır, digər tərəfdən isə mülkiyyəti qəbul etməklə anlaşılmazlıq yaratmaqdır. Suçlayırdı. Əhməd bəyin üzərində xüsusi israrla dayandığı nöqtə bu zümrənin öz fikirlərinin bir aya şəklində, son dərəcə peyğəmbəranə bir dillə ifadə etmələri, dəlil və isbata lüzum görməmələri, aydınlıq və konkretlikdən qaçmalarıdır. Özlərinin faşist, demokrat və kommunist olmadıqlarını söyləyən, eyni zamanda şəxsi mülkiyyəti qəbul edən bir sistemdə marksist metodların tətbiqinə çalışan kadroçularla liberal və fərdiyyətçi Əhməd bəyin fikir toqquşmaları son səhifəsində nəhayət bir XIX əsr və XX əsr zehniyyəti alırdı.

Opponentləri tərəfindən bu şəkildə ittihamlara uğrayan Ağaoğlu isə əksinə, onların əsaslandıqları bütün fikirlərin XIX əsrin ortalarında meydana çıxmazı qənaatində israr edirdi. Mübahisələrin şəxsiyyət üzərinə keçməsinə, lüzumsuz isnadların, irad və hücumların yer almasına baxmayaraq mühərririn göstərdiyi polemik qüdrəti və başlangıç mərhələdəki soyuqqanlılığı təqdirlə qarşılanacaq bir nümunə idi. Əhməd bəy “Mən kiməm?”, “Tanrı dağında” və s. kitablarında bu fikirlərini bədiilik və fantaziya ilə qar-

şıq bir dillə həyatının son günlərinə qədər müdafiə etməkdə israrlı olmuşdu.

*Samet Ağaoğlu.
Babamdan həttiralar, s. 202-209*

A.N.K.

ƏHMƏD AĞAOĞLUNUN ÖLÜMÜ MÜNASİBƏTİ İLƏ

“İqdam” qəzeti bu gün oxucularına fikir və mətbuat dünyamızın ən mühüm sütununun – Əhməd Ağaoğlunun əbədiyyətə qovuşduğunu bildirməklə dərin bir əlam duymaqdadır. Əhməd Ağaoğlu yalnız “İqdam” ailəsinin deyil, həm də bütün türk irfan ailəsinin ən sayılıb-seçilən rəhbər və mürşidlərindən biri idi. O, ilk gənclik illərində ömrünün son günlərinə qədər həyat ideali saydığı türkçülük yolunda böyük bir imanla çarşıdı, mübarizə etdi və qələbə çaldı. Osmanlı-İran nişanlı məşrutiyət elanından sonra türkülüy ilə dəfə məmləkətdə böyük milli məfkurə kimi yaymağa çalışan azsaylı şəxslərdən biri də o idi. Bu inanc və heysiyatlə illər boyu müxtəlif qəzet və məcmuələrdə – Türk Ocaqları və “Türk Yurdu”nda, ilk növbədə isə Ziya Göyalpla birlikdə universitet professoru kimi nəhəng bir fikir cərəyanının əvvəlinci müjdəçilərindən biri olmaq istedadını və ləyaqətini bütünlüyü ilə ortaya qoymaği bacardı.

Əhməd Ağaoğlunun vəfatı ilə nadir yetişən bir mütəfəkkir qeyb etdiyimiz əsla şübhə doğurmamalıdır.

O, bütün mənəsi ilə türkçülük ideali ilə dolu qərbli bir zəka, qərbli bir beyin idi. Ərəb, İran, Rusiya ədəbiyyatı və fəlsəfəsi sahəsindəki dərin bilikləri mərhumun başlıca mənəvi sərvətini təşkil edirdi. Onun şəxsində bu zəngin torpaq üzərində ən pozitiv elmlərin çox verimli şəkildə inkişaf etdiyi, ortaya bol bəhər qoyduğu aydın görünürdü. Əhməd Ağaoğlunun şəxsinə tanışanların, yazılarını oxuyanlarım üzərindəki böyük təsirini də yuxarıda göstərdiyimiz səbəblərlə bağlaşsaq, zənnimizcə elə də böyük yanlışlıq yol vermərik.

Əhməd Ağaoğlunun şəxsiyyətində böyük bir mütəfəkkirlə siyasi xadim qoşa addımlayan və daim irəliyə, yüksəkliyə doğru can atan iki qüvvətli mühərrik kimi yan-yanı işləməkdə idi. Zaman-zaman, ehtiyac yarandığı vaxtlarda biri yerini digərinə verən, biri digərini ortaya çıxaran bu ikilik hər şeydən əvvəl Əhməd Ağaoğlu şəxsiyyətinin bənzərsizliyindən və başlıca olaraq yaradıcı temperamentinin sərt qüvvətindən irəli gəldi.

Məhz həmin səbəbdən olmalıdır ki, yetmiş yaşını aşan bu dəyərli insan təngnəfəsliliklə pəncələşdiyi günlərdə belə fikirlərini ən parlaq şəkildə ifadə edə bilmək istədədi və enerjisi ilə bir çox gənclərdən daha gənc qalmağı bacarmışdı.

Xatirəsini daim əziz tutacağımız mütəfəkkirimizin idrak ziyyəsi türk elm və qələm həyatında zaman keçəndən sonra da yerini asanlıqla doldura bilməyəcəyimiz bir boşluq yaratdı. Əhməd Ağaoğlu son dərəcə böyük bir irfan xəzinəsi idi.

"İqdam", 20.5.1939-cu il

İmzasız

AĞAOĞLU ƏHMƏD

Dünən mətbəəyə gələr-gəlməz acı bir xəbər eştidim. Doğma atasını itirən uşaq qədər üzüldüm. Ağaoğlu Əhməd iyirmi beş ildən bəri məndən ötəri həm bir ata, həm də müəllim idi. Türk Ocağında biza ilk dəfə milli duyular aşışlayan, fikir həyatının zövqünü daddırانlardan biri olmuşdu. O zamandan sonra da mütəmadi şəkildə yazıları, mühazirələri, əsərləri, məsləhətləri ilə hər birimizə atalıq və müəllimlik eləmişdi.

Əhməd bəy tək mənim deyil, mənsub olduğum nəslin bütün gənclərinin tərbiyəcisi və mənəvi atası idi. Özündən sonra yerində yalnız layiqli şəkildə yetişdirib məməkətə ərməğan etdiyi beş dəyərli övladını deyil, hamımızı, bizim bütün nəslimizi qoyub getdi.

Ağaoğlu Əhməd həyata gözlərini qapayana qədər gənc, enerjili qalmağı bacarmış bir mütəfəkkir idi. Son zamanlarda ən böyük zövqü ətrafına beş-on nəfər fikir adamı toplamaq, onlarla səhbət və mübahisə etmək idi. Ankaradan İstanbula köçəndən sonra uzun müddət yalqız qalmışdı. Gənclərlə təmasına imkan yaratdığı üçün həmişə çox böyük şükrənlə yad etdiyi universitet kürsüsünü itirmiş, evinə gedib-gələn ziyrətçilərin sayı azalmışdı. Danışmağa, fikir mübadiləsi aparmağa bir həmsərbəti yox idi. Yaza bilmirdi. Bu illər həyatının ən iztirablı dövrü idi.

İxtiyar yaşı istədiyi şəkildə evdən çıxmasına, sərbəst gəzib dolanmasına da imkan vermirdi. Odur ki, sevdiklərini evinə çağırır, onları bir masa arxasında oturdub keçmiş vaxtlardakı kimi danışmaq, mübahisə etmək fürsətini itirmək istəmirdi. Amma xeyli müddət beş-on münəvvər şəxsi bir araya toplamağa müvəffəq olmamışdı.

Nəhayət, həyatının son illərində bəzi dostları həftənin müəyyən gündündə onu evində ziyanat etməyə başlamışdır. Bu toplantı gecələri Ağaoğlunun həyatının ən məsud anları idi. Xəstəliyinə, yaşının irəliləməsinə baxmaz, məclisdekilərə bir-birindən maraqlı hadisələr, lətifələr danışındı. Sonra da müəyyən bir məsələ barədə mübahisə açıb yorulmadan, uzun-uzadı səhbətləşərdilər.

Bu məclislərdə elə gənc, nəşəli, elə odlu-alovlu olurdu ki, hər birimiz onun sönmək bilməyən həyəcanını qısqancılıqla izlər, dirləməkdən zövq alırdıq.

Ağaoğlu yalnız böyük bir mütəfəkkir deyil, həm də məmləkətin ən müqtədir mühərrirrələrindən biri idi. Səhbətlərində olduğu kimi yazılarında da gözü tox, azad düşüncəyə malik, təmiz və ləkəsiz bir qəzetçi-yazar idi.

Son illərdəki iztirablarından biri də yazı həyatından uzaqlaşması idi. Amma həyatının son aylarında buna da imkan tapdı. Və ölümündən bir həftə əvvələ qədər qələmə aldığı yeni yazılar qəzet səhifələrində müntəzəm şəkildə nəşr olundu. Beləcə, ömrünün son günlərinə qədər məmləkətin fikir həyatından kənardə qalmadı. Təkcə elə bu amilə əsaslanaraq Ağaoğlunu gözlərini həyata məsud şəkildə yummuş bir bəxtiyar insan adlandırsaq yanılmarıq.

Həqiqətən də Ağaoğlu, əgər belə demək mümkündürse, məsud ölüldən biridir. Üzərinə düşən vəzifələri yerinə yetirmiş, məmləkətə borcunu ödəmiş, övladlarının hər birini ayrı bir dəyər kimi yetişdirib cəmiyyətə erməğan etmiş və ölüm döşeyinə rahatca, nisgilsiz bir şəkildə uzanmışdı.

Onun ölümü ilə Vətən böyük bir övladını qeyb etdi. Uğradığımız ağır itki öz övladları qədər məmləkətin bütün oğul və qızlarına da göz yaşları tökdürdü. Odur ki, indi hər birimiz təziyə içindəyik.

“Tan”, 20.05.1939-cu il

N.Artam

AĞAOĞLUNUN ÖLÜMÜ

Müəllifi olduğu əsərlərin qiymətindən başqa əxlaq və xarakterinin yüksəkliyi baxımından da adı daim saygı ilə anılan məşhur ingilis yazıçısı Valter Skott ölümündən az önce yatağının başında dayanmış damadına sanki bütün ömrü boyu hasıl etdiyi qənaətlərin bir xülasəsi, əməl və arzularının bir cövhəri kimi səslənən aşağıdakı sözləri demişdi.

– Oğlum, həmişə yaxşı olmağa çalış.

1908-ci ildən sonrakı fikir və mədəniyyət həyatımızda mühüm simalardan biri olduğundan, şübhəsiz, inqilablar təriximizi araşdırarken şəxsiyyətinə ayrıca yer ayıracığımız Əhməd Ağaoğlu da ötən gün yalnız bir mütəfəkkirə yaraşan belə ölmələ dünyadan köcdü. Həyatla son vidasında başına toplanmış övladlarına dediyi sözləri yəqin ki, “Ulus”dan oxumuş olacaqsınız:

Qafqazlarda hayatı açtığı gözlerini İstanbulda yuman türk mütəfəkkirinin ölümü qarşısında duyduğumuz təessüf hissini ifadə etməyə çalışarkən onun hayatı və əsərləri kimi ölümündən də dərs alıdığımızı ayrıca vurğulamalıyıq.

Siyasi mübarizə, parlament, nəşriyyat, universitet mühitlərində yorulmadan çalışan, hətta yaşınnın ötkün, səhhətinin pozulmuş olmasına rəğmən hayatının son günlərinə qədər bizə dünya siyaseti ilə bağlı cürətli və qüdrətli yazılar oxudan Ağaoğlunun ölümü ilə "vicdanlı makinalardan" biri də fəaliyyətdən qaldı...

Onun uşaqlarına, millətin miniatür modeli olan ailəsinə xitabən dediyi son sözlərində ölkə vətəndaşlarının hər birinin öz paylarına alacaqları dərin vəsiyyət gizlənməkdədir: fövqəladə hadisələr qarşısında həddən artıq təsirə qapılma-maq, hər zaman mətin olmaq, birlik və bərabərliyi qoruyub saxlamaq!

Şimal türklərinin böyük mütəfəkkiri İsmayııl Qaspralının ölümü münasibəti ilə 1914-cü ildə "Türk yurdu" məcmuasında nəşr etdirdiyi bir məqaləsində Əhməd Ağaoğlu İsmayııl bəyin böyük həyat eşqini, canlılıq və fəallığını nəzərdə tutaraq "bu ölümə inanmiram" – demişdi.

Özü də İsmayııl bəy qədər mübariz və canlı bir insan olan Ağaoğlunun ölüm xəbərini biz də onun 25 il əvvəl duyduğu hissələrlə qarşılıdıq.

"Ulus", 21.5.1939-cu il

AĞAOĞLU

"Tərcümani-həqiqət" də katiblik edirdim. Məşrutiyətin ilk ili. Qəzetçilik həyatımda bir-birini tamamlayan belə yazı heyəti o vaxta qədər görmədiyim nadir hadisə idi. Baş redaktor Hüseyin Kazımdan hökumət dairələri üzrə müxbir Əhməd Babaya qədər hamımız can bir qəlb münasibət saxlayır və çalışırdıq. Qəzet sahibləri Nüzhət (əski poçt müdürü) və Muxtar Seyid bəylər sözün həqiqi mənasında alicənab, əfəndi adamlar idı. Qəzeti işləri elə də pis getmirdi. Hüseyin Kazımın yazdığı baş məqalələr əsasən yaxşı təsir bağışlayırdı. Amma mədəniyyət baxımından bir az piyada olduğu üçün bizim "Tərcümani-həqiqət" qəzeti Cahid, Babanzada, İsmayııl Haqqı, hətta Mövləmzadə miqyaslı digər baş redaktorların qəzetləri ilə ayaq uyuşdurra bilmirdi.

Günün birində qəzet sahibləri mənə bir yazı göndərdilər. Üzərində "Baş məqalə olacaq" – qeydi vardi. Aman allah, necə pis yazı idi! Alaşiq-dolaşiq! Oxuya bilirsən, oxu! Amma çətinliklə də olsa ilk sətirləri başa çıxandan sonra tanımadiğim müəllifin yazı tərzinin təsiri altına düşdüyüm hiss etdim. Fövqəladə dərəcədə əhatəli, ustalıqla yazılmış məqalə idi. İmzaya baxdım: Əhməd Ağayev...

O gündən etibarən Kazım ikinci plana keçdi. Həm qəzətimizin sahifələrində, həm də oxucuların nəzərində! Ağayevin məqalələri diqqəti çekirdi. Hadisələrə ayıq baxışı, dürüst mühakiməsi vardı. Böyük mədəniyyət sahibi idi. Yazısında İstanbul ləhcəsinin hələ də Qarabağ ləhcəsi

üzərində üstünlük qazana bilməməsindən irəli gələn bir əşklik olmasına rəğmən təcrübəli qəzetçinin, nə demək istədiyini yaxşı bilən ictimai fikir sahibinin iqtidarı və bacarığı hiss edilməkdə idi.

Dost olduq. Söhbətlərindən, danışıqlarından öz payımı çox yararlandım. Hadisələri qəzətçi gözü ilə görməyi, qəzətçi təfəkkürü ilə təhlil süzgəcindən keçirməyi bacardığım üçün bəlkə həm də Ağaoğluya borcluyam.

Balkan savaşı zamanı Bəkir ağa böülüyünə salınan türk fikir adamları arasında o da vardi. Hamimiz taleyin bu növbəti cilvəsinə laqeyd tərzdə qarşılarkən Ağaoğlu son dərəcə təsirlənmişdi. Çünkü aramızda ən çox ehtiyac və çətinlik içində yaşayan bir nəfər vardısa, o da Əhməd bəy idi. İstanbulun qala divarlarına sixilmiş balaca, kasib evdə böyük şəhərdə heç kimi tanımayan tənha xanımı, ehtiyacın hər üzünü görən bir-birindən kiçik övladları qalmışdı. Əsəbiliyini ən çox bununla əlaqələndirirdik. Sonradan anladıq ki, vətənin ağır günlərində çoluq-çocuğunun fəlakətli vəziyyəti heç də ən böyük dərdi deyilmiş. Təskinlik tapmayan dərdi, ələmi məmləkətin faciəli, müşkül vəziyyətindən irəli gəlmiş...

Bəli, Əhməd Ağaoğlu bu səciyyədə bir türk, bu qiyadədə bir qəzətçi idi.

Sonralar, inqilabın ilk illərində Ağaoğlunun yenə eyni səciyyədə, eyni dəyər və dürüstlükdə, sabitqədəm bir insan olduğunu gördüm. Xüsusilə həyatını və fikirlərini daim təzələmək, yeniləmək qabiliyyətinə heyran idim. Bir sıra məqamlarda fikirlərimiz ayrıldı. Lakin heç zaman ona münasibətdə hörmətdən başqa bir hiss duymamışdım.

Bu gün vəzifəsini sonuna qədər yanılmadan, şaşmadan icra etmiş bir fikir adamına yaraşan sükun və vüqarla fani dünyadan əbadiyyətə yolculuğuna qədəm qoyan dəyərlər us-tadı yenə eyni hörmət hissi ilə xatırlayı, yad edirəm.

"Son posta", 21.05.1939-cu il

Bürhan Cavid

BİR ÇİNAR DEVRİLDİ

Fikir və elm aləmi kamala yetişmiş bir insanı da qeyb etdi. Ağaoğlu Əhməd yeni fikir dünyası içində qüdrətli və olmuşdur bir zəka idi. Sağlam bir fikir qaynağı idi. Mədəniyyətində bir cövhər vardi. Xüsusən də fikir inqilabını kamil bir şəkildə izləmiş, dərindən-dərincə çözülmüş, bilik xəzinəsi olan beynində mükəmməl bir şəkildə təsnif etmişdi. Araşdırmları adda-budda xarakter daşıydı. Sistemli, əsaslı idi. Fikir mücadilələrində bir dənizi xatırladırdı. Fikirlərinə zahiri söz oyunu ilə müdafiə edən elmsiz alımlırdən deyildi. Bu mənada son zamanlarda itirib yerini doldura bilməyəcəyimiz qüvvətli qələmlərdən birinin sahibi də Ağaoğlu idi.

Bu əyarda mütfəkkirlərin aramızdan bir-bir çəkilmələri bizi həm də ona görə mütaəssir edir ki, Ağaoğlu kimi heyvətamız bir ardıcılıqlı və mətanətlə özlərini fikir həyatına bağlayanların sayı ilbəil azalır. Yeni nəsillər özlərinə ideal kimi başqa mövzular və şəxsiyyətlər tapmağı üstün tuturlar. Elmi qayələr onlara sanki bir əfsanə kimi görünür.

Daha çox konkret məzmun daşıyan və necə deyərlər, çayır toxumu kimi bir həftəyə yetişib göz oxşayan mövzulara, mətbəblərə həvəs göstərirlər. Bu baxımdan Ağaoğlu kimi daim uca çınarlar yetiştirmək ehtiyacında olan bir millət üçün yeni nəslin o qədər də böyük ümidi vermədiyini etiraf etməliyik.

"Son posta", 21.05.1939-cu il

A.Öyatalay

ƏHMƏD AĞAOĞLU

Türk mətbuatının seçkin simalarından olan Əhməd Ağaoğlu aramızdan əbədi ayrıldı. Artıq heç vaxt onun mərd səsini eşitməyəcəyik. İllərdən bəri çarpışlığı xəstəliklərə əhəmiyyət vermədən çalışan, niyyətlərinin gerçəyə çevriləməsi üçün həyatını səxavətlə xərcləyən bu böyük insan övladına “ölümün təbii bir hadisə, məntiqi bir sonluq olduğunu düşünün həycana qapılmamağı və bir-birlərindən aymalmamağı” söyləyərkən pərəstişkarlarını necə mütəəssir etdiyini, əcəba heç təsəvvürünə gətirdim?

Uşaqlıq çağlarında atamın mənə verdiyi “Tərcümani-həqiqət” qəzətindəki məqalələrin altında Əhməd Ağayev imzasının Ağayev hissəsini Ağayif şəklində uzada-uzada oxumağım sanki günü bu gün imiş kimi xatirimdədir.

Əhməd Ağaoğlu 1285-ci ildə Azərbaycanın Qarabağ mahalında doğulmuşdur. Yüksək təhsilini Peterburq və Pa-

ris universitetlərində tamamlamış, Məşrutiyət dövründə İstanbula gəlib mətbuat həyatına atılmışdı.

Darülfünunun türk mədəniyyəti tarixi kürsüsünün bu qıymətli professoru mühazirələri, habelə “Türk yurdu” məcmuəsində çap olunan qıymətli əsərləri ilə tələbələri, eləcə də bütün türk münəvvərləri üçün illər boyu bir işq qaynağı, bir mayak vəzifəsini yerinə yetirmişdi. Xüsusun “Türk yurdu” dərgisindəki məqalələri ilə türkçülük cərəyanının ən mühüm simalarından biri kimi tanınmışdı.

Son zamanlar siyaset həyatından çəkilən Əhməd Ağaoğlu xəstəliklərinə və ixtiyar yaşına baxmayaraq heç vaxt boş dayanmırıldı. Hər kəsin oxumaq üçün əl-əl axtardığı qıymətli yazıları ilə ədəbi fəaliyyətini davam etdirirdi.

“İqdəm” qəzətində indiki mürəkkəb vaxtda məmləkət və dünya hadisələri ilə bağlı çap etdiridiyi hadisələrə orijinal baxışı, özünəxəs səmimiliyi ilə seçilən yazılarını döñə-döñə oxusaq da yenə gözlərimizi qəzətdən ayıra bilmirdik.

“Üç mədəniyyət”, “İngiltərə və Hindistan”, “Sərbəst insanlar ölkəsində” kimi kitabların müəllifi olan böyük türk mütəfəkkiri indi aramızda yoxdur.

Hər gün qəzetlərimizin baş yazılarını oxuyan diktورun dilindən Əhməd Ağaoğlu adını eşitməyə alışmış qulaqlarımız bir daha bu ismi eşitməyəcək. Nə çəkilməz bir acı!

“Qızıl irmaq” (Sivas), 26.05.1939-cu il

BÖYÜK ÖLÜ QARŞISINDA

O kim idi? Şərqlilərin səyyar kitabxana, qərbililərin ensiklopediya dediyi bir adam idimi? Xeyr. O, heç vaxt gəlişi gözəl öyrənməmiş, gəlişi gözəl yaşamamış, gəlişi gözəl yazmamışdı. O, həyatının müxtəlif mərhələlərində əldə etdiyi dərin və geniş biliklərdən, təcrübə və intibalardan yarananaraq ömrünün hər sohifəsinə zəkasının projektorunu tutan bir adam idi. O, heç bir hadisənin doğurduğu məhsər xofu içərisində şaşırmadı, qorxub-diksinqəndə, ayılmadı, geri çəkilmedi. Daim əxlaqına və xarakterinə dayanıb mübarizəsinə sadıq qaldı. Projektorunu bir ultra-bənövşəyi şüa kimi daim cəmiyyətin yaraları üzərində gəzdirdi. Ağaoğlu özünün bu tutumu ilə, təbii ki, məmləkətimizin fikir həyatında, milli cərəyanlarımızın inkişafında mühüm rol oynayacaq, inqilabımıza daim böyük təsir göstərəcək!

Ağaoğlu! Ölümün qarşısında duyduğumuz sarsıntı təsvirə gəlməzdir. Yalnız onunla təselli tapıraq ki, gələcək nəsillər səni bir fəzilət, cəsarət, amalına sadıqlik timsali kimi tanıyacaq və özlərindən sonra gələnlərə də belə təqdim edəcəklər.

Rahat uyu, Böyük Ölü!

"Olcay" (Trabzon), 27.05.1939-cu il

ƏHMƏD AĞAOĞLU

Əhməd Ağaoğlu! Gənclik və idman bayramı olan 19 may günü dünyaya gözlərini əbədi yumdu.

Ağaoğlu Türkiyənin keçmişin ağır yükündən xilas olması və yüksəlməsi üçün yeganə şərtin milli şur, milli iradə olduğunu birincilər sırasında dərk edən, bu yola ilk məşəl tutanlardan biri olmuşdu.

Müqəddəs məskura yolunda türk millətinin irqi və tarixi nəcibliyin müasir elm və mədəniyyətlə zənginləşdirərək həqiqi insanlıq duyğusunun, həqiqi insani dəyərlərin türk məmələkətində öz yerini tutmasına dayanmadan çalışmışdı.

Xalq idarəciliyi anlamını verən demokratianın, vicdan və fikir azadlığının ən səlahiyyətli, ən qüdrətli müdafiəçisi olmuş, bu yolla da türk gəncliyinin milli və bəşəri tərbiyəsinə mürşət, istiqamətverici təsir göstərmişdi.

Ağaoğlu dünyadan müzəffər və bəxtiyar köcdü. Çünkü beş övladının həyat mücadiləsinə sinə gərmək, məmələkətə böyük fayda götirmək baxımından qüdrət və ləyaqət sahibi olduqlarını gördü. Onların çox sevdiyi türk millətinin istiqalal və inkişafına layiqincə xidmət göstərəcəklərinə inanaraq öldü.

Bu böyük milli itkimiz üçün yalnız mərhumun övladlarına deyil, bütün gəncliyə bağ sağlığı verirəm.

"Ağ gün" (Girəsun), 01.06.1939-cu il

ƏHMƏD AĞAOĞLU

Ağaoğlunun ölüm xəbərini qəzətlərdən oxuduq.

Xəbəri eşidəndə içimdə bir boşluğun, bir uçurumun yanlığını hiss etdim. Bu ürəyimə dolan matəmin ağırlığı, içimə axan göz yaşlarının seyləbi ilə yaranan bir boşluqdur-mu? Ən kiçik övladının adını ən çox sevdiyi insandan alan¹⁶ Ağaoğlu Mustafa Kamal nəslinin 20-ci ilində həyata göz yurdı.

1896-cı ildən 1938-ci ilə qədər böyük bir mücadilənin qəhrini idealının zövqü ilə ovudan bu böyük insanın dəfəninə elm və mədəniyyət müəssisələrinin, dostlarının göndərdiyi çələnglər isti göz yaşları ilə sulanaraq sevənlərin hamısı ilə birlikdə onu son mənzilə müşayiət etdilər. Sonra isə yas içində boyunlarını bir az da bükmək, o təmiz ruha bir az daha sarılmaq üçün məzarı üzərində qaldılar.

İşin zahiri tərəfi budur. Bəs həqiqət?

O, 1939-cu il mayın 19-də, gündüz saat 1:30-da həyata gözlərini qapayarkən övladlarına “İnsan vicdanlı bir makinadır. Baci-qardaş birlikdə olun. Bir-birinizdən ayrılmayın. Bir-birinizi sevin!” – deyə son vəsiyyətini etmişdi. Məzarında rahat uyu, Ağaoğlu! Yurd övladlarının əl-ələ vərib qəlb sakitliyi ilə çalışdıqlarını görərək həyata gözlərini yurdun. Bütün yurd ölüm günündə bu həqiqəti sıfətlərində

göz yerinə sadəcə iki qara deşik daşıyanlara daha bir kərə göstərdi.

Ölümünlə fikir aləmimizin dəyərli şəxsiyyətlərindən birini qeyb etdik. Lakin eyni zamanda gənc və idealist Türkiyənin də bir məziiyyətini ortaya qoyduq. Tabutunu daşıyan çoxsaylı münəvvər zümrə nümayəndələri nəşri qəbiristan gözətçisi, imam, bir-iki nafər ailə dostunun çiyinlərindən başqa kimsəni görməyən əski “adlı-sanlı” adamlarımızın cənaza törənindəki fəci hal ilə müqayisədə özlərinin şükrən borcunu anlayan bir rejimin övladları olduğunu da nümayiş etdirmədilərmi?

Qədir bilən Cümhuriyyət övladı nankor və mənsəb düşkünü dövrlərin sıfətinə bir daha yumruq vurmuş oldu. İnsanlarımıza bu mənəvi yüksəlişində Ağaoğlunun payı, şübhəsiz, böyükdür. Çox böyükdür.

Yeni nəsil fikir və ideal arxasında qoşaraq yorulmadan çalışanlara son ehtiram borcunu və mənəvi hüzuru bu vəsili ilə bir daha çatdırıldı.

Yeni Türkiyə quruculuğunun təməli mədəniyyət və sağlam mənəviyyatdır.

Əbədi uyğunda rahat və arxayın yat, Ağaoğlu!

*Samet Ağaoğlu,
Babamdan hatıralar, s. 171-172*

¹⁶ Əhməd bəy həyata ikən doğulan sonuncu nəvəsinə Mustafa Kamal adı vermişdi -V.Q.

Əhməd Ağaoğlunun fikir həyatımızdakı yeri möhtəşəm və əhəmiyyətlidir. 70 illik ömrünün mühüm bir qismini istər universitet kürsülərindən, istərsə də qəzet və kitab sahifələrindən məmləkətin fikir və elm xəzinəsinə həsr etmək baxımından gördüyü işlər və göstərdiyi xidmətlər çox böyükdür. Ağır xəstə olmasına baxmayaraq ölümünə bir həftə qalana qədər yaradıcılığını davam etdirən Ağaoğlu çoxsaylı tədqiqat və araşdırmaşının müəllifidir. Bu əsərlər görüş və düşüncə baxımından fərqli olsalar da, onlardan hər birinin böyük axtarış və gərgin zəhmətin bəhrəsi kimi meydana çıxmalarını vurğulamaq ayrıca bir borcdur.

Görüş ayrılığı dedik. Çünkü Əhməd Ağaoğlu fikir həyatında liberal təməyüle mənsub idi. Bir çox məsələlərdə fərdin haqqını və hüriyyətini hər şeydən üstün tutur, içtimai-siyasi həyat hadisələrini də bu baxımdan təhlil edirdi. Hətta onun bəzi mühafizəkar tərəfləri də vardi. Ağaoğlunun həyatı ayrılıqda böyük bir əxlaq kitabıdır. Orada sadəcə oxumaqla keçməyiib üzərində durulacaq və düşünülcək fəsillər həddindən artıq çoxdur.

Ağaoğlu dünyanın ən hürr insanlarından biri idi. Vicdanının əksinə hərkət etməyi alçaqlıq sayırdı. Həyatda daim mübarizə aparmaq onun ən böyük zövq mənbəyi idi. Dünyaya sanki qələm qovğası üçün gəlməmişdi. Ziyalılıq ən böyük məziyyəti sayılmalıdır. İnsanların anlaması üçün ya-

zırdı, yəni qələmini təkmil bir hala götirmişdi və buna görə də asan oxunurdu. Sözlərində də, yazılarında da daim bir türk olmayı və türk kimi qalmağı bacarmışdı. Qəzətçinin əsl vəzifəsini xalqla bütünləşməkdə, ona qaynayıb-qarışmaqdə görürdü. Türkçülərin romantiklərindən deyil, ən böyük realistlərindən idi. Sadaladığımızı səbəblər baxımından Əhməd bəyin fənaya qovuşması ixtiyar bir türkün deyil, türk insanı üçün şəxsiyyətində çoxlu dəyərlər daşıyan möhtəşəm bir türkçünün ölümüdür.

"Yeni adam", 1.09.1939-cu il

Əski dost

ÖLMƏK

Ağaoğlunun pak xatirəsinə

Məzarlıqda dolaşarkən baş daşı yazılarına göz gəzdirdim. Hər kitabı o daşın altında yatan insanın namusuna, şərəfinə, heysiyyətinə şəhadət edən əbədi bir əminlik sənədidir. Hamısı da ya mənzum, ya da mənsur dillsə məzəri üzərində ucaldıldıqları mərhumu təxminən belə vəsf edir:

"Burada bütün ömrünü insanlara yaxşılıq edərək keçirmiş, həyatı boyu tək bir adəmin qəlbini dəyməmiş, heç kəsə zərrəcə pislik etməmiş, vətəninə, millətinə, ailəsinə, dostlarına ömrünü, qəlbini və kisəsində nə varsa hamısını böyük comərdliklə xərcləmiş misli-bərabəri olmayan bir şəxs uyumaqdadır".

Kəlmələr, cümlə və ifadələr dəyişə bilər. Dəyişməyən isə sadəcə baş daşının iddiasıdır.

Məzar daşı hər bir cənazənin bəşəri günahlardan bərəətini istəyən əzəli və əbədi bir vəkil kimidir. Hətta bir vətən xaininin, bir ana qatilinin, bir yurd talançısının, bir namus və şərəf oğrusunun, bir qan hərisinin məzəri başında ucaldılan daş da əbədi borcunu yerinə yetirərkən ölüünün üzərinə kiçik bir ləkə də qonmasını istəməyən vəkil kimi mübarizə aparır. Odur ki, günlərin birində bir ata qatilinin məzar daşında bu sözləri oxusunuz, əslə şaşırımayın:

“Burada qarışqanı incitməkdən də qorxan bir insan uyumaqdadır”.

Baş daşı yazılarında qılincını ən haqsız cinayətin qanı ilə ləkələmiş bir qatilə belə hüsni-şəhadət edən cəmiyyət ən böyük və yaşı dəyərin önündə boyun asymək istəməz. Və ən səfıl bir ölüdən belə qısqanmadığı sevgini ən üstün bir diridən əsirgər. Çünkü ölü qısqanchığın, həsədin fövqündə dayanan yeganə insandır.

Biz ölübü bütün dava, ehtiyac, mənfiət, arzu və iddialarından istifadə edib qurtarmış bəşər övladı olduğuna görə sevirik. Dirisində düşmən kəsildiyimiz bir insanın ölüsünə belə yanaşmağımız da həmin prinsipə əsaslanır.

Bu həqiqəti düşününce, kor bir şəxsin öləndən sonra hansı səbəbdən “badam gözülüyə” çevrildiyini anlamaq o qədər çətin görünməməlidir.

İndi bir çox dəyərlərin qədrinin ölümündən sonra bilinməsi sırrını də anlamağa yaxınlaşmaqdayıq.

Elə düşünürsünüz ki, dünya Şekspirin qiymətini verməkdə yüz əlli il, Motsartin dühəsini qavramaqdə yarım əsr, Puşkinin böyüklüyünü anlamaqdə tam bir əsr gecikməklə çox məsum bir qəflət nümunəsi göstərib?

Xeyr! Hiyləgər bəşəriyyətin zəkası bu dəyərli şəxsiyyətlərə yaşadıqları dövrə qiymət vermek qabiliyyətindən məhrum deyildi. Çox güman, insanlar özlərini sanki o dəyərləri anlamamış kimi göstərməklə sadəcə həsədlərinin ört-basdır etmək yolunda adı bir hiyləyə əl atmışdır. Aradan onilliklər keçəndən sonra tanımları isə sadəcə “ölüləri qısqanmamaq” hissindən irəli gəlir.

Həsəddən doğan bu inkarın bariz nümunələrini milli tariximizdə asanlıqla tapa bilərik.

Həyatda ikən gördükleri ümumi laqeydiyin, saygılıq, nankorluq və inkarın acısını qan qusaraq çəkmış nə qədər dəyərli məşhurlarımız var ki, bu gün məzar daşlarında insan oğluna ölümü sevdirəcək parlaq, dəbdəbəli ithaflar yazılır.

Bu gün xor baxdığımız elə dəyərlər var ki, sabah məzarları üzərində göz yaşı axıdacağıq. Gələcəkdə onların hər birinin necə böyük “dəyer” olduqlarını etiraf edə bilmək üçün səbrlə ölmələrini gözləməkdəyik. Çünkü yaşadıqları müddətdə layiqi qiyməti verməməyimizə sadəcə həsəd və qısqanlığımız əngəl törətməkdədir.

Bu həqiqətin ən yeni misalını bizə Ağaoğlunun ölümü verdi.

İki ay əvvəlki qəzetlərin səhifələrində onun təmiz adına qara ittihamların ləkəsini sürtmək isteyirdilər. Və təessüf ki, Ağaoğlunun məruz qaldığı haqsız ittihamlara qarşı tək bir

nəfərin də etiraz səsini qaldırmamasının, üşyan etməsinin şahidi olmadıq. Amma bir həftə əvvəl məzəminin çevrəsi canları həsəd və qışqanlıq əzabından qurtarmış şahidlərlə dolu idi. Həmin gün bu adamların hər biri səslərinin imkan verdiyi qədər ucadan hayqraraq digərlərinə aman vermədən Ağaoğlunun fəzilətlərindən danışırıldılar. Çünkü həmin gün Ağaoğlu da artıq həsəd aparılmayan, qışqanılmayan adamlar cərgəsinə qoşulmuşdu.

Bela məlum olur ki, insanları həqiqi haqlarına qovuşdurən on adil hakim ölümdür. Və artıq inana bilərik ki, layiq olduğumuz marağ, qiyməti, etibarı, şərəfi, saygı və sevgini qazanaraq ən azı türəklərdə yaşaya bilməyimiz üçün baş vuracağımız tək bir çərə var:

– Öləmk!!!

*Samet Ağaoğlu.
Babamdan həttralar, s.140-142*

MÜƏLLİFLƏR HAQQINDA QISA MƏLUMAT

SƏMƏD AĞAOĞLU (1909-1983)

Əhməd bəyin kiçik oğlu, türk yazıçı, siyasetçi və dövlət xadimi. XX əsr türk memuar ədəbiyyatının görkəmli nümayəndələrindən biri. 1946-ci ildə Türkiyədə təkpartiyalı sistemə qarşı mübarizənin fəal iştirakçılarından biri kimi tanınmışdı. Demokrat Partiyasının qurucularından olmuş, partiyanın 1950-ci il parlament seçkilərində qələbəsindən sonra hakimiyyətə gələn Menderes hökumətində baş nazirin müavini, sənaye naziri kimi vəzifələrdə çalışmışdı. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə seçilmişdi. 1960-ci ildəki hərbi çevriliş nəticəsində tutularaq ömürlük həbs cəzasına məhkum olunmuşdu. 1965-ci ildə ümumi əvlə azadlığı çıxıqdan sonra özünü bütünlükə bədii yaradıcılığa həsr etmişdi. Çoxsaylı hekayə, povest, sənədlə xatirələr və ictimai-siyasi məzmunlu əsərlərin müəllifi kimi tanınır.

PƏYAMİ SƏFA (1899-1961)

Türk mətbuat xadimi, yazıçı. Sərvər Bədi təxəllüsü ilə çap olunmuş bir sıra romanların müəllfididir. Nazim Hikmətin gənclik dostlarındandır. Fransız ədəbiyyatından çoxsaylı tərcümələri ilə tanınır. Eyni zamanda "Milliyyət" və "Cümhuriyyət" qəzetlərində ədəbi-təqnidî məqalələr və esselərlə çıxış edirdi. Əhməd bəyin evində keçirilən Bazar ertəsi məclislərinin daimi iştirakçılarından biri idi. Siyasi baxışlarını tez-tez dəyişsə də Əhməd Ağaoğlunun təsiri ilə liberal dəyərlərə üstünlük verirdi. Birlikdə "Kültür həftəsi" adlı dərgi çıxarmışdılar.

SÖVKƏT SÜRƏYYA AYDƏMİR (1897-1976)

Tanınmış türk tarixçisi, filosof, yazarı, iqtisadçı. XX əsr türk ictimai-siyasi və intellektual həyatında mühüm rolü olmuşdur. 1919-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti hökumətinin dəvəti ilə Nuxada (Şəki) müəllim kimi çalışmışdır. Gəncliyində Türkiyə Kommunist Partiyasının üzvü olmuş, Moskvada təhsil almışdır. 1920-ci illərin sonunda kommunist hərəkatından uzaqlaşmışdır. 1932-ci ildə Türkiyənin siyasi həyatında kəskin mübahisələr doğuran "Kadro" jurnalının əsasını qoymuş və jurnal ətrafında formalaşan kadroçular hərəkatının lideri kimi tanınmışdır. Əhməd Ağaoğlu ifrat dövlətçilik və marksizm ideyalarını türk siyasi həyatına gətirmək təşəbbüslerinə görə kadroçularla sərt polemika aparırdı. "Dövlət və fərd" əsəri də bu məsələyə həsr edilmişdi.

VA-NU (VALA NURƏDDİN (1901-1967)

Türk yazarı, jurnalist. Nazim Hikmətin gənclik dostlarından idi. Birlikdə Qurtuluş Savaşında iştirak məqsədi ilə İstanbuldan Anadoluya gəlmiş, sonra isə yenə də birlikdə Moskvada, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil almışdır. Böyük şair haqqında xatirələrini "Bu dünyadan Nazim keçdi" adlı kitabında (1965) əks etdirmişdi. Nazim Hikmətlə yazışmaları isə ölümündən sonra "Va-Nuya məktublar" adı ilə çap edilmişdi. Ağaoğlular ailəsinin dostlarından idi.

NURULLAH ATAC (1898-1957)

Türk teatr tənqidçisi, yazarı, şair, ədəbiyyatşünas və tərcüməçi. Uzun illər Türk Dil Qurumunda çalışmışdı. Ata-

türkün "dil devrimindən" sonra türk dilinin təmizliyi uğrunda mübarizənin öncüllərindən idi. Yazıları bir çox türk qəzetlərində, eləcə də Əhməd Ağaoğlunun redaktəsi altında çıxan mətbuat orqanlarında çap edilmiş və Əhməd bəylə dostluğun da bu zəmində başlamışdı. Onları birləşdirən başqa bir dəyər isə "qərbləşmə tərəfdarı kimi çıxış etmələri", ictimai-siyasi baxışlarının fransız liberalizminin təsiri altında formalaşması idi.

ƏHMƏD İHSAN TOXGÖZ (1868-1942)

Türk jurnalisti, siyasetçi, yazarı, tərcüməçi. Mətbuat Ümum müdürü Əhməd Ağaoğlunun təşəbbüsü ilə Avropana ilk olaraq "Hakimiyyəti-milliyə" qəzeti Almaniya bürosunu qurmuş və fəaliyyətinə rəhbərlik etmişdi. IV, V və VI döñəm TBMM üzvü, tanınmış idman jurnalisti və Türkiyə Milli Olimpiya Komitəsinin ilk sədri olmuşdu. 1920-ci illərin sonunda Əhməd bəyin Ankaranın Keçirən səmtində yerleşən və Atatürkün də dəfələrlə qonaq olduğu evini satın almışdı. Sonralar bir dəfə Atatürk Əhməd bəyin qızı Sürəyya Ağaoğludan bu evlə bağlı soruştugu zaman onun satılmasından narazılığını gizlətməyən Sürəyya xanım "Toxgöz adlı bir acgöz aldı" – deyə cavab vermişdi.

NİZAMƏDDİN NAZİF (1901-1970)

Türk jurnalisti, yazarı, tərcüməçi, diplomat. Mətbuat işinə "Hakimiyyəti-milliyə" qəzetində başlamışdı. Qurtuluş Savaşından sonra TC-nin İrəvan baş konsulu olmuşdu. 1920-ci illərdə Moskva universitetində təhsil alsa da,

kommunist ideyalarının təsiri altına düşməmişdi. Osmanlı dövrüne aid bir sıra tarixi romanların, "Koroğlu" eposu haqqında 2 cildlik tədqiqat əsərinin müəllifidir. Eyni zamanda fransız klassiklərinin türk dilinə tərcüməçisi kimi tanınır.

ŞÜKUFƏ NİHAL BAŞAR (1896-1973)

Türk şairə və romançı. İstanbul Darülfünundan məzun olan ilk türk qadınıdır. Qurtuluş Savaşında qələmi və sözü ilə iştirak etmiş, Cümhuriyyət elanından sonra Türkiyədə qadın hüquqlarının qorunması sahəsində fəal çalışaraq Türk Qadınlar Birliyinin (1924) qurucularından biri olmuşdu. İctimai həyat proseslərinə kəskin müdaxiləsi ilə diqqəti cəlb edirdi. Əhməd bəyin evində toplanan Bazar ertəsi toplantılarının fəal iştirakçılarından biri kimi tanınırdı.

SƏBİHƏ SERTEL (1895-1968)

Türkiyənin ilk peşəkar qadın jurnalisti, yazıçı. Türkiyədə solçu mətbuatın tanınmış simalarından Mehmet Zəkəriyyə Sertelin xanımı. "Rəsimli Ay", "Tan" kimi solçu qəzetlərin qurucularından və fəal yazarlarından biri idi. 1950-ci ildə əri ilə birlikdə Türkiyədən mühacirət etmiş, Paris, Budapeşt, Moskva və Bakıda yaşamış, burada da vəfat etmişdir. Məzəri Fəxri xiyabandadır. "Xatrladıqlarım" adlı memuarlarında bir çox müasirləri, o cümlədən Əhməd bəy haqda söz açmışdır.

HAQQI SÜHA GƏZGİN (1895-1963)

Türk yazıçısı, jurnalist, pedaqoq. Bəzi əsərlərini Səyyah təxəllüsü ilə yazmış, Türkiyədə soyad qanunu çıxanda Gəzgin familyasını da buradan almışdı. Mətbuatda çap olunmuş məqalələrində Qurtuluş Savaşının atəşin tərəfdarlarından biri kimi çıxış edirdi. Dostoyevskinin romanlarının (fransız dilindən) Türkiyədə ilk tərcüməçisi kimi tanınır. Eyni zamanda orijinal hekayələrin və bir romanın müəllifidir. Əhməd bəy vəfat edəndə müdürü olduğu Çapa Qız Müəllim Litseyinin bütün müəllim və tələbələri onun rəhbərliyi ilə dəfn mərasimini qatılmışdır.

MAHMUT YESARI (1895-1945)

Türk romançı, dramaturq, ssenarist, karikaturaçı-rəssam. Əhməd bəylə ilk tanışlığı İstanbul litseyində təhsil aldığı dövrdə başlamış, sonralar mətbuat aləmində davam etmişdi. Müasir türk ədəbiyyatında ilk uşaq romanının müəllifidir.

ƏHMƏD CƏFƏROĞLU (1899-1975)

Azərbaycan əsilli tanınmış türkoloq, İstanbul universitetinin professoru və universitet yanında fəaliyyət göstərən Türkiyyət İnstitutunun direktoru. 1932-1934-cü illərdə İstanbulda dövrün mühüm türkoloji azərbaycanşunaslıq nəşrlərindən biri sayılan "Azərbaycan Yurd Bilgisi" jurnalını nəşr etmişdi. Elmi yaradıcılığında Azərbaycan dili, folkloru, klassik və müasir ədəbiyyatının tədqiqi əsas yer tuturdu. Öz etirafına görə Türkiyəyə mühacirət edəndən son-

ra texniki elmlər sahəsində təhsil almaq istəsə də, Əhməd Ağaoğlunun təşviqi ilə türkologiyani seçmişdi.

HİFZİ OĞUZ BEKATA (1911-1995)

Müasir türk şairi və dövlət xadimi. Ankara Hüquq Məktəbində Əhməd bəyin tələbələrindən olmuşdu. İki dönmə TBMM üzvü seçilmişdi. 1960-ci il 27 may dövlət çəvrilişindən sonra qurucu Məclis üzvü kimi parlamentdə çalışmış, qısa müddətə baş nazirin müavini, daxili işlər naziri, milli müdafiə nazirinin müavini kimi müxtəlif vəzifələr tutmuşdu.

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ (1884-1955)

Azərbaycan milli hərəkatının öndəri, Azərbaycan Cümhuriyyətinin ideoloqu və qurucularından biri. Görkəmli ictimai-siyasi xadim və publisist. Cümhuriyyətin süqutundan sonra Azərbaycan siyasi mühacirətinin lideri. Əhməd bəylə ilk tanışlığı 1905-ci ildə, "Hayat" qəzetinin naşrə başladığı dövrdə təsadüf etmişdi. Azərbaycan Cümhuriyyətinin mövcudluğu və müstəqil dövlətçilik siyasəti ilə bağlı 1918-ci ilin iyununda aralarında ziddiyyət və fikir ayrılığı yaransa da, Əhməd bəyin həyatının sonuna qədər türk birliyi ideyası zəminində qarşılıqlı münasibət və əməkdaşlıqları davam etmişdi. Məqalə yazılan dövrə M.Ə.Rəsulzadə Varşavada yaşayırıdı.

MİRZƏ BALA MƏMMƏDZADƏ (1898-1959)

Azərbaycan publisisti, dramaturq, tarixçi, tərcüməçi, ictimai-siyasi xadim. Cümhuriyyət dövründə "Gənclər

yurdur" jurnalının redaktoru, Müsavatın Bakı komitəsinin üzvü. M.Ə.Rəsulzadənin vəfatından sonra Müsavat partiyasının ikinci başkanı seçilmişdi. "Milli Azərbaycan hərəkatı. Milli Azərbaycan Müsavat xalq fırqasının tarixi" kitabı ilə Cümhuriyyət dövrünün ilk tarixçisi və ideoloqu kimi çıxış etmişdi. İndiyə qədər mövcudluğunu sürdürən Azərbaycan Kültür Dərnəyinin yaradılmasında böyük rol olsmuşdur. Mühacirət dövrü siyasi publisistikanın görkəmli nümayəndlərindən biri kimi tanınmışdı.

XALİD FƏXRİ OZANSOY (1891-1971)

Türk şairi, romançı, dramaturq, təqnidçi. Şeirlərini əsasən heca vəznində, sadə türkcədə yazmışdı. Ədəbi fəaliyyətə məşhur "Sərvəti-fünun" jurnalında başlamışdı. Uzun illət teatr və ədəbiyyat təqnidçisi kimi "Tərcüman" qəzetində fəaliyyət göstərmişdi. Bir müddət "Nədim" adlı ədəbiyyat dərgisi nəşr etmişdi. Özünü mətbuat sahəsində Ə.Ağaoğlunuşunu şagirdlərindən sayırdı.

CAVAD PƏRİN (1907-1957)

Türk hüquqşunası, ictimai xadim. "Trakiya ekspresi" qəzetinin sahibi və bir sıra bədii-publisist yazılarının, memuarların müəllifi kimi tanınır. 1920-ci illərin sonunda Ankara Hüquq Məktəbində Əhməd Ağaoğlunun tələbələrindən olmuşdu.

HİLMİ ZİYA ÜLKƏN (1901-1973)

Tanınmış türk filosofu və sosioloq. Türk ictimai fikir və düşüncə tarixinin Türkiye hədudlarından kənarda da yax-

şı tanınan tədqiqatçılarından biridir. Onun müxtəlif illərdə nəşr olunmuş “Türk təfəkkür tarixi”, “Türk filosofları antologiyası”, “İctimai doktrinlər tarixi”, “Ziya Göyəlp” və digər fundamental əsərlərin əhatə genişliyi və dərinliyi ilə seçilir. Türk düşüncə tarixində Əhməd Ağaoğlunun yerini və rolunu sistemli şəkildə, Şərq və Qərb fəlsəfi-mədəni irsi kontekstində öyrənməyə təşəbbüs ilk dəfə onun əsərlərində göstərilmişdir.

P.S. Bəzi yazılar imzasız çap edildiyindən, təxəlliş, yaxud inisiallar altında verildiyindən “Müəlliflər haqqında məlumat” bölməsində kitabda yazıları toplanan ədəbi şəxsiyyətlərin hamısı haqda biografiq bilgi vermək mümkün olmadı.

KİTABIN İÇİNDƏKİLƏR

Vilayət Quliyev. Türkiyəni duyğulandıran ölüm.....	4
Səməd Ağaoğlu. Ölüm	16
Pəyami Səfa. Əhməd Ağaoğlu	23
Pəyami Səfa. Əhməd Ağaoğlu	25
Şövkət Sürəyya Aydəmir. Bir üstün adamın ölümü.....	31
Va-Nu (Vala Nurəddin). Əhməd Ağaoğlu	35
Nurulla Atac. Əhməd Ağaoğlu	37
Əhməd İhsan Toxgöz. Əhməd Ağaoğlu	40
Nizaməddin Nazif. Əhməd Ağaoğlu	44
Şükufə Nihal. Əhməd Ağaoğlu	46
Şükufə Nihal. Əhməd Ağaoğlu	53
Səbiha Sertel. Əhməd Ağaoğlu	56
Haqqı Süha Sezgin. Ağaoğlu	58
Mahmud Yesarı. Əhməd Ağaoğlu	60
Əhməd Cəfəroğlu. Bir üstün insan	61
Hıfzı Oğuz Bekata. Bir üstün adam	68
Məhəmməd Əmin Rəsulzadə. Ağaoğlu Əhməd	69
Mirzə Bala. Ağaoğlu Əhməd bəy	75
Xalid Fəxri Özənsoy. Əhməd Ağaoğlu üçün	81
Cavad Pərin. Əhməd Ağaoğlu. İtirdiyimiz böyük adam haqda bəzi xatirələr	84

Hilmi Ziya Ülkən. Öhməd Ağaoğlu. Fikir həyatı və	
mücadilələri	90
A.N.K. Öhməd Ağaoğlunun ölümü münasibəti ilə .	99
İmzasız. Ağaoğlu Öhməd	101
N.Artam. Ağaoğlunun ölümü	103
E.Talu. Ağaoğlu	105
Bürhan Cavid. Bir çinar devrildi	107
A.Öyatalay. Öhməd Ağaoğlu	108
Salih Çağatay. Böyük Ölü qarşısında	110
Lütfi Aritan. Öhməd Ağaoğlu	111
A.F. Öhməd Ağaoğlu	112
İmzasız. Öhməd Ağaoğlu	114
Köhnə dost. Ölmək	115
Müəlliflər haqqında qısa məlumat	119



İSTANBUL
19 MAY. 1939



TÜRKİYƏNİ DUYGULANDIRAN ÖLÜM

QANUN
NƏŞRİYYATI



QANUN NƏŞRİYYATI
kitab sifarişi (012) 431-16-62
və www.qanun.az saytında

www.facebook.com/qanunpublishing
 [@www.instagram.com/qanunpublishing](https://www.instagram.com/qanunpublishing)

4,99₮



9 789952 366532